

## 0102y\_Az\_Q2017\_Yekun imtahan testinin sualları

### Fənn : 0102y Aqrar iqtisadiyyat

1 Aqrar sferada özəlləşdirməyə dair dövlət programının həyata keçirilməsində əsas məqsəd nədir?

- xidmət sahələrinin inkişafı
- sahibkarlığın üstün inkişafı
- çayçılığın inkişafı
- istehsalın həcminin artırılması
- dövlət təsərrüfatlarının inkişafı

2 Aqrar sferada taxılçılığın inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsi önemlidir?

- taxılın məhsuldarlığının azaldılması
- əkinlərdə taxılın xüsusi çökisinin 60 %-ə çatdırılması
- əkin sahəsinin azaldılması
- dəməyə əkinçiliyə keçilməsi
- meşə massivlərinin salınması

3 Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin predmetini nə təşkil edir?

- sahibkarlıq fəaliyyəti
- iqtisadi islahatlar
- obyektiv iqtisadi qanunlar
- torpaq islahatı
- istehsalın proqnozlaşdırılması

4 Aqrar sfera respublika iqtisadiyyatının hansı sahəsini özündə birləşdirir?

- meşə təsərrüfatını
- kənd və meşə təsərrüfatı, emalı, xidmət
- ictimai münasibətləri
- təsərrüfatçılıq formalarını
- yalnız kənd təsərrüfatını

5 Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsinin metodoloji əsaslarını nə təşkil edir?

- iqtisadi hadisələr və proseslər, başqa hadisələr və proseslərlə birgə, əlaqəli şəkildə məhsuldar qüvvələrin, istehsal münasibətlərinin inkişaf səviyyəsi ilə bağlı, daim inkişaf vəziyyətində, kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid baxımını
- aqrar sahədə məhsuldar qüvvələrin sürətlə inkişafını təmin edə bilən iqtisadi mexanizminin ahəngdar işinin və buna təminat verə biləcək təşkilat quruluşunu yaratmaq yolunun nəzəri və əsaslandırılmış məsələlərini
- xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanuna uyğunluqlarını, aqrar sfera üzrə formallaşan iqtisadi münasibətləri və hər bir ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolunu
- iqtisadi göstəricilər əsasında hadisələrin hərtərəfli inkişafını
- xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanuna uyğunluqlarını, aqrar sfera üzrə formallaşan iqtisadi münasibətləri və hər bir ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolunu

6 Aqrar iqtisadiyyat qarşısında hansı vəzifələr durur?

- ölkə əhalisinin ərzaq və ekoloji təminatını həyata keçirmək
- kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün zəruri sayılan infrastruktur yaratmaq
- xarici investisiyaların aqrar bölmənin sahələrinə cəlb edilməsi
- yerlərdə mövcud potensialdan səmərəli istifadə etmək, emal müəssisələrini xammal regionlarına yaxşılaşdırmaq yolu ilə məşğulluq probleminin yaxşılaşdırılması
- bunların hamısı

7 Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin tədqiqat obyekti nədir?

- fərdi sahibkarlar, ailə, kəndli (fermer) təsərrüfatları, kənd təsərrüfatı istehsal kooperativləri, səhmdar cəmiyyətləri və s.
- bunların hamısı
- dövlət müəssisələri, bələdiyyənin nəzdində olan torpaqlar, onlardan istifadənin qaydaları və s.
- sosial-iqtisadi inkişaf, qanunvericilik aktları və s.
- istehsal-istehlak əlaqələri

8 Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi fənninin neçə əsas öyrənilmə metodları var?

- 6
- 9
- 5
- 10
- 8

9 Aqrar sferada sahibkarların fəaliyyətini stimullaşdırmaq məqsədilə 23 yanvar 2007-ci ildə hansı sərəncam qəbul olılmışdır?

- Aqrar islahatlar haqqında
- Kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla, qalan vergilərdən azad olunması
- Sahibkarlıq haqqında
- Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında
- Torpaq islahatı haqqında

10 Aqrar sfera nə sahəsidir?

- istehsal
- infrastruktur
- satış
- tədarük
- istehlak

11 Bazar iqtisadiyyatına keçidlə əlaqədar aqrar sferanın qarşısında duran vəzifələrə nələr aid edilir?

- suvarma sistemlərinin yaxşılaşdırılması
- çayçılığın inkişafı
- irriqasiya işlərinin aparılması
- torpaqların melorasiyası
- əkin sahəsinin 2,0 milyon ha çatdırılması

12 Aqrar sferada istehsal ehtiyatına nələr daxildir?

- torpaq fondu
- bunların hamısı
- su fondu
- əmək ehtiyatları
- meşə fondu

13 Aqrar sferada deduksiya metodundan hansı məqsədlər üçün istifadə olunur?

- əmək balansının tərtibində
- hadisələrin xüsusi cəhətlərinin öyrənilməsində
- hadisələrin bir-biri ilə bağlılığının öyrənilməsində
- səmərəliliyin yüksəldilməsində
- məşgulluğun təmin edilməsində

14 Aqrar bölmədə induksiya metodu vasitəsi ilə nə öyrənilir?

- problemlərin işlənməsini

- iqtiasi məsələlərin həll edilməsini
- hadisələrin bütövlükdə öyrənilməsi
- sosial məsələlərin həll edilməsini
- hadisələrin aşkarlanması

15 Aqrar sferada statistik məlumatların işlənməsi və ümmümləşdirilməsi nə ilə nəticələnir?

- təhlildən istifadəyə edilməsi ilə
- problemin öyrənilməsi ilə
- iqtisadi müqayisə ilə
- nəticənin təhlil yolu ilə
- qrafik üsulunun qurulması ilə

16 Aqrar sferada statistik metod hansı formada təzahür edir?

- müşahidə formasında
- gəlirlərin bölgüsündə
- istehsalın təşkilində
- məlumatların işlənməsində
- qərarların qəbulunda

17 Aqrar sferanın öyrənilməsində normativ metoddan istifadənin məqsədi nədir?

- proqnozların işlənməsi
- istehsala xidmət
- şoranalşmanın qarşısını almaq
- təbii münbitliyi qorumaq
- iqtisadi münbitliyi artırmaq

18 ÜDM-da aqrar sferanın xüsusi cəkisi neçə faizi təşkil edir?

- 3,5 %-dən çox hissəsini
- 46,5 %-dən coxunu
- 19,7 %-ə qədərini
- 13,3 %-dən coxunu
- 5,7 %-ə qədərini

19 Ərzaq təminatı ilə bağlı risklərin idarə olunması sahəsində hansı tədbirlərin görülməsi lazımdır?

- ərzaq məhsullarının istehsalı sahəsində ISO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması; ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması; ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi
- iqtisadiyyatın sahəvi və regional baxımdan tarazlı inkişafının təmin edilməsi; real sektorun inkişafına stimullaşdırıcı təsir göstərən pul və fiskal siyasetin həyata keçirilməsi; ərzaq istehsalının artırılmasının həvəsləndirilməsinə yönəldilmiş vergi siyasetinin həyata keçirilməsi
- kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sahəsində birliliklərin, assosiasiyanın, kooperativlərin yaradılmasının dəstəklənməsi; biznes mühitinin daha da yaxşılaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi; haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, inhisarçı təsərrüfat subyektləri tərəfindən sui-istifadə hallarının qarşısının alınması
- fövqəladə vəziyyətə hazırlıqla bağlı ərzaq ehtiyatlarının yaradılmasına dair qanunvericilik bazasının hazırlanması; əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi; fövqəladə halların qarşısının alınması məqsədilə çevik mexanizmin yaradılması
- fermərlərə subsidiyaların verilməsi, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatının yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi; kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinə ayrılan güzəştli kreditlərin həcminin artırılması;

20 Ümumdünya Ticarət Təşkilatının tələbləri nəzərə alınmaqla, daxili ərzaq bazarının haqsız rəqabətdən qorunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi; infliyasiyanın idarə olunan səviyyədə saxlanılması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi; ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması istiqamətində

siyasetin davam etdirilməsi; torpaq və sudan istifadənin səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi və s. dövlət siyaseti istiqamətlərinin hansı sahəsinə aid edilir?

- Əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi
- Ərzaq təminatı ilə bağlı risklərin idarə olunması
- Sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafı
- bunların heç birinə
- Dayanıqlı ərzaq təminatının əldə olunması

21 FAO-nun məlumatlarına əsasən ərzaq istehsalının illik artımı: 1950-1985-ci illərdə - 30 milyon ton; 1985-1995-ci illərdə - 12 milyon ton; 2030-cu ilədək - ?

- 5 milyon ton səviyyəsində olacaq
- 9 milyon ton səviyyəsində olacaq
- 20 milyon ton səviyyəsində olacaq
- 13 milyon ton səviyyəsində olacaq
- 10 milyon ton səviyyəsində olacaq

22 Azərbaycanın aqrar bölməsinin davamlı inkişafı istiqamətləri aşağıdakı hansı məsələlərinin həllini tələb edir: 1.torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini; 2.kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası; 3.aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; 4.aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi

- 2, 3, 4
- 4
- 3, 1, 4
- 1, 2
- 1, 2, 3, 4

23 Aran iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri hansılardır?

- üzümçülük, quru subtropik meyvəçilik, pambıqçılıq, taxılçılıq, bostançılıq
- pambıqçılıq, kartofçuluq, quru subtropik meyvəçilik, faraş tərəvəzçilik, bostançılıq
- faraş tərəvəzçilik, meyvəçilik, bostançılıq, üzümçülük, pambıqçılıq
- maldarlıq, pambıqçılıq, quru subtropik meyvəçilik, faraş tərəvəzçilik, kartofçuluq
- taxılçılıq, maldarlıq, tütünçülük, pambıqçılıq, üzümçülük

24 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı neçə iqtisadi rayon üzrə tərtib edilmişdir?

- 8
- 10
- 9
- 11
- 7

25 Kənd təsərrüfatına yararlı torpaqların neçə faizi əkinə yararlı sahələrdir?

- .27
- .39
- .5
- .4
- .45

26 2015-ci ilədək dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində dövlət siyasetinin istiqamətləri aşağıda qeyd edilən addımların hansılarından ibarət olacaqdır? 1.iqtisadiyyatın sahəvi və regional baxımdan tarazlı inkişafının təmin edilməsi; 2.ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək; 3.ərzaq istehsalının artırılmasının həvəsləndirilməsinə yönəldilmiş vergi siyasetinin həyata keçirilməsi; 4.torpaq və

sudan istifadənin səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi; 5.Dövlət Taxıl Fondunun yaradılması və səmərəli idarə olunması

- 1, 2, 3
- 1, 3, 4
- 1, 3, 5
- 2, 3, 4
- 3, 4, 5

27 Respublikanın ikinci tütünçülük rayonu hansıdır?

- Lənkəran
- Naxçıvan
- Şəki-Zaqatala
- Abşeron
- Aran

28 Aqrar sferada istehsal olunan 1 kq üzümdə nə qədər kallori var?

- 2000-dən çox kallori
- 700-1200 kallori
- 250-300 kallori
- 390-500 kallori
- 1500-2000 kallori

29 Aqrar bölmənin hansı sahələrində istehsalın artımında dinamiklik müşahidə edilir?

- meyvə və giləmeyvə istehsalında
- kartof istehsalında
- bunların hamısında
- tərəvəz istehsalında
- et və süd istehsalında

30 Respublikanın aqrar sferasının hansı sahələrində istehsal tələbatı ödəyir?

- üzümçülük, taxılçılıq
- tərəvəzçilik, kartofçuluq
- pambıqçılıq, üzümçülük
- heyvandarlıq, tərəvəzçilik
- kartofçuluq, pambıqçılıq

31 Aqrar sferada qeyri ərzaq məhsullarına hansı məhsullar daxildir?

- soyudulmuş qida məhsulları
- qidalanmadı istifadə olunmayan məhsullar
- emal olunmuş meyvə-tərəvəz
- konservləşdirilmiş et məhsulları
- meyvə və giləmeyvə məhsulları

32 Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin predmeti nəyi öyrənir?

- bu sahəsinin inkişafının spesifik xüsusiyyətlərini və qanuna uyğunluqlarını
- iqtisadi qanunların konkret fəaliyyətini
- bunların hamısı
- bunların heç birini
- iqtisadi qanunların təsir mexanizmini

33 Aşağıdakı təriflərin hansı düzəndir?

- Eksperimental metod – xüsusi idən ümumiyyət doğru, ayrı-ayrı hadisələrin tədqiqindən ümumi nəticə çıxarılmasına doğru gedir
- induksiya üsulu istehsalın təşkili məsələlərinin öyrənilməsində tətbiq olunur
- Statistik metodun köməyi ilə təhlil edilmiş hadisələr ümumiləşdirilir və bunun əsasında öyrənilən məsələ haqqında tam bilik hasil olur
- Monoqrafiya metodu vasitəsi ilə ayrı-ayrı mütərəqqi iş üsulları ümumiləşdirilir
- Sintez - iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün tətbiq edilir

34 Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı nın qarşısında hansı məsələlər prioritet istiqamət kimi qoyulmuşdur?

- əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək
- ərzaq məhsulları istehsalını artırmaq
- ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitinin yaxşılaşdırılması
- bunların hamısı
- ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin etmək

35 Aqrar sfera hansı ehtiyacları ödəyir?

- heyvandarlığın yemə olan tələbatını
- ərzaq məhsullarına və bir sıra sənaye sahələrinin xammala olan tələbatı
- əkinçilikdə gübrələrə, toxumlara, yanacaq-sürkü materiallarına olan tələbatı
- istehsalda xidmət sahələrinə olan ehtiyacı
- qida məhsullarına tələbatı

36 Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi kursu nəyi öyrənir?

- iqtisadi inkişaf qanuna uyğunluqlarını
- bunların hamısını
- istehsal-istehlak əlaqələrini
- ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolunu
- aqrar sfera üzrə formallaşan iqtisadi münasibətləri

37 Aqrar sferada özəlləşdirməyə dair dövlət programının həyata keçirilməsində əsas məqsəd nədir?

- istehsalın həcminin artırılması
- xidmət sahələrinin inkişafı
- dövlət təsərrüfatlarının inkişafı
- çayçılığın inkişafı
- sahibkarlığın üstün inkişafı

38 Aqrar sferada taxılçılığın inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsi önemlidir?

- əkinlərdə taxılın xüsusi çəkisinin 60 %-ə çatdırılması
- əkin sahəsinin azaldılması
- dəməyə əkinçiliyə keçilməsi
- meşə massivlərinin salınması
- taxılın məhsuldarlığının azaldılması

39 Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin predmetini nə təşkil edir?

- iqtisadi islahatlar
- obyektiv iqtisadi qanunlar
- istehsalın proqnozlaşdırılması
- sahibkarlıq fəaliyyəti
- torpaq islahatı

40 Aqrar sfera respublika iqtisadiyyatının hansı sahəsini özündə birləşdirir?

- təsərrüfatlıq formalarını

- ictimai münasibətləri
- kənd və meşə təsərrüfatı, emalı, xidmət
- meşə təsərrüfatını
- yalnız kənd təsərrüfatını

41 Aqrar sferada müşahidənin aparılması nə ilə nəticələnir?

- istehsalın ekstensiv inkişafı
- məlumatların işlənməsi
- məlumatların sistemləşdirilməsi
- məlumatların işlənməsi və sistemləşdirilməsi
- istehsalın təmərküzləşməsi

42 Aqrar sferada təhlil metodundan hansı məqsədlər üçün istifadə olunur?

- optimal variantın seçilməsi
- ətraf mühitin mühafizəsi
- suvarma sisteminin yaxşılaşdırılması
- istehsala xidmətin təşkili
- məhsul artımının təmin edilməsi

43 İqtisadiyyatın dayanaqlı sahəsi hansıdır?

- ticarət
- kənd təsərrüfatı
- meşə təsərrüfatı
- sənaye
- tikinti

44 Aqrar sferanın əsas məqsədi nədir?

- ətraf mühitin mühafizəsi
- torpağın eroziyadan qorunması
- ekoloji cəhətdən təmiz məhsul istehsal
- ərzaq təhlükəsizliyinin təminini
- torpaqdan istifadənin yaxşılaşdırılması

45 Respublikada miqyasına görə ən geniş vüsət tapmış sahibkarlıq fəaliyyəti?

- iri
- orta
- korporativ
- kiçik
- fərdi

46 Aqrar sahədə sahibkarlıq fəaliyyətinin inkişafında dövlət hansı əsas funksiyaları yerinə yetirir?

- dövlətin prioritet strateji maraqlarının təmin edilməsi, məhsul istehsalının artım dinamikasının gözlənilməsi, məhsulların tədarükü, daşınması, emal, satışı, saxlanılması proseslərinin düzgün əlaqələndirilməsi
- təşkilati-hüquqi, nəzarət, koordinasiya, makroiqitəsi tənzimlənmə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
- sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, xüsusi mülkiyyət və sahibkarlıqla əsaslanan müxtəlif təsərrüfatçılıq formalarının inkişafı, məhsul istehsalçıları ilə məhsul istehlakçıları arasındaki iqtisadi əlaqə və münasibətlərin səmərəli qurulması
- hər bir regionda mövcud sərvətlərdən, istehsal ehtiyatlarından, maliyyə vəsaitindən səmərəli istifadəyə nail olunması, əhalinin məşğulluğunun artırılması, işsizliyin azaldılması
- iqtisadi mexanizmin təkmilləşdirilməsi, maliyyə-kredit, vergi, sosial sigortanın səmərəli qurulması, istehsala xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehsalın stimullaşdırılması amillərindən səmərəli istifadə olunması, aqrar bazarın fəaliyyətinin genişləndirilməsi

47 Dövlətin müasir aqrar siyasəti nəyə xidmət edir?

- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalasdırılmasına
- ərzaq istehsalı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə keyfiyyətə nəzarət sisteminin və mexanizminin işlənilib hazırlanması və həyata keçirilməsinə
- aqrar bazarın düzgün formalasmasına və səmərəli fəaliyyət göstərməsinə yönəldilməklə yanaşı, həmdə aqrar sferanın istehsal-iqtisadi fəaliyyətinin, təsərrüfat-maliyyə nəticələrinin yaxşılaşdırılmasına, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasına, daha mütərəqqi fəaliyyət formalarından istifadə olunmasına
- fövqəladə vəziyyətə hazırlıqla bağlı ərzaq ehtiyatlarının yaradılmasına dair qanunvericilik bazasının hazırlanması; əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi; fövqəladə halların qarşısının alınması məqsədilə çevik mexanizmin yaradılmasına
- ərzaq məhsullarının istehsalı sahəsində ISO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazarın yaradılması; ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazarın yaradılması; ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqinə

48 Sahibkarlıq fəaliyyətinin spesifik xüsusiyyətlərinə nələr daxildir?

- elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin davamlı olaraq istehsala tətbiqi
- bunların hamısı
- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalasdırılması
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi, iqtisadi və təşkilati baxımdan dövlət tərəfindən müdafiə olunması
- istehsal potensialından və onun tərkib elementlərindən səmərəli istifadə edilməsi

49 2002-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən 271,4 milyon manat güzəştli kreditin nə qədəri kənd təsərrüfatı məhsulları istehsalı və emala yönəldilmişdir?

- 200 milyon manatdan çoxu
- 147 milyon manatı
- 85-95 milyon manatı
- 115-120 milyon manatı
- 130 milyon manatı

50 Aqrar sferada sahibkarlıq fəaliyyətinin növləri hansılardır?

- istehsalın ixtisaslaşması
- dövlət mülkiyyətinin özəlləşdirilməsi
- kiçik, orta, iri sahibkarlıq
- təsərrüfatçılıq formaları
- əməyin təşkili formaları

51 Aqrar islahatlar nəticəsində respublikada hansı təsərrüfatçılıq formaları fəaliyyət göstərir?

- kiçik müəssisələr, kollektiv müəssisələr
- dövlət müəssisələri, kəndli (fermer) təsərrüfatları
- ailə təsərrüfatları, istehsal kooperativləri
- bunların hamısı
- səhmdar cəmiyyətləri

52 Sahibkarlığa əsaslanan kəndli-fermer təsərrüfatlarının sayı hansı regionlarda çoxluq təşkil edir?

- Lənkəran, Abşeron, Dağlıq Şirvan
- Aran, Şəki-Zaqatala, Lənkəran
- Gəncə-Qazax, Abşeron, Dağlıq Şirvan
- Abşeron, Naxçıvan, Quba-Xaçmaz
- Şəki-Zaqatala, Naxçıvan, Dağlıq Şirvan

53 Dövlətin aqrar siyasəti nədən asılı olaraq həyata keçirilir?

- sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafından
- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalasdırılması
- iqtisadi sistemlərin tipindən və formasından, ölkənin iqtisadiyyatının və xüsusiilə aqrar sferanın inkişafının mövcud vəziyyətindən
- elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin davamlı olaraq istehsala tətbiqindən
- istehsal potensialından və onun tərkib elementlərindən səmərəli istifadə edilməsindən

54 Sahibkarlıq fəaliyyətinin obyektinə nə daxildir?

- səhmdar cəmiyyətləri
- bazara təklif edilən və istehlak edilən bütün mal və əmtəələr
- firmalar, şirkətlər və digər hüquqi şəxslər
- fiziki şəxslər
- kəndli (fermer) təsərrüfatları

55 Aqrar sferada aparılan siyaset nəyi təmin etməlidir?

- əhalinin təminatının pisləşməsi
- yerli istehsalçılara üstünlük verilməsi
- istehsalın tempinin aşağı salınması
- ərzaq məhsulları istehalının azalması
- köhnə texnologiyanın tətbiqi

56 Aqrar sferada sahibkarlığın inkişafının sosial-iqtisadi əhəmiyyəti nədədir?

- çoxnövlü təsərrüfatların yaradılmasında
- intensiv inkişafın təmin edilməsində
- əhalinin maddi təminatının pisləşməsində
- maddi nemətlər bolluğunun yaradılmasında
- istehsalın artımında

57 Aqrar sferada sahibkarlıq fəaliyyət imkanlarına görə hansı istiqamətlərə ayrıılır?

- məsləhət sahibkarlığı
- istehsal sahibkarlığı
- xidmət sahibkarlığı
- maliyyə sahibkarlığı
- ticarət sahibkarlığı

58 Azərbaycanda XX əsrin əvvəllərində aqrar sferanın hansı sahəsi inkişaf etmişdir?

- taxılçılıq
- pambıqçılıq
- çayçılıq
- tərəvəzçilik
- maldarlıq

59 Sahibkarlığın əsas formaları:

- kiçik müəssisələr, kollektiv müəssisələr, səhmdar cəmiyyətləri
- səhmdar cəmiyyətləri
- dövlət müəssisələri, kəndli (fermer) təsərrüfatları
- fərdi, kollektiv, korporativ
- ailə təsərrüfatları, istehsal kooperativləri

60 Dövlətin aqrar siyasetinin müvəffəqiyyəti:

- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 40-50%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçılarının 60%-nın rentabelli fəaliyyət göstərməsinə nail olmaq

- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 70-80%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 90%-nın rentabelli fəaliyyət göstərməsinə nail olmaq
- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 60-70%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 80%-nın rentabelli fəaliyyət göstərməsinə nail olmaq
- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 80-90%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 100%-nın rentabelli fəaliyyət göstərməsinə nail olmaq
- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 50-60%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 70%-nın rentabelli fəaliyyət göstərməsinə nail olmaq

61 İqtisadiyyatda sahibkarlıq fəaliyyətinin əsas prinsiplərinə nə şamil edilir?

- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılması
- iqtisadi müstəqillik və sərbəst istehsal-təsərrüfat fəaliyyəti həyata keçirmək imkanları, fəaliyyətin nəticələrinə görə məsuliyyət, innovasiyaların reallaşdırılması imkanları, maksimum mənfəət əldə etmək məqsədi
- ərzaq məhsullarının istehsali sahəsində ISO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması; ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması; ərzaq məhsullarının istehsali sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi
- elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin davamlı olaraq istehsala tətbiqi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi, iqtisadi və təşkilati baxımdan dövlət tərəfindən müdafiə olunması
- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılması, istehsal potensialından və onun tərkib elementlərindən səmərəli istifadə edilməsi

62 Sahibkarlıq fəaliyyətinin başlıca məqsədi nədir?

- maksimum mənfəət əldə etmək
- bunların heç biri
- istehsala kömək edən sahələri inkişaf etdirmək
- əhalini istehlak məhsulları ilə təmin etmək
- strateji növ məhsulların istehsalını təmin etmək

63 Sahibkarlıq fəaliyyəti haqqında Qanun neçənci ildə qəbul edilmişdir?

- 1997
- 1995
- 1992
- 2001
- 2000

64 Aqrar sferada çay tikanından tam istifadə ölkəyə nə verə bilər?

- tullantı məhsulları
- xəstəliklərin müalicəsi üçün yağı
- yerli yanacaq üçün odun
- zəhərli maddələr
- torpağın münbəti üçün üzvi gübrə

65 Aqrar sferada fəaliyyət göstərən sahibkarlıq subyektinin neçəsi kənd təsərrüfatı ilə məşğul olur?

- 9500-dən çoxu
- 4500-5000-ə qədəri
- 3500-4000-ə qədəri
- 2500-3000-ə qədəri
- 2000-2500-ə qədəri

66 Aqrar sferada kiçik və orta sahibkarlıq hansı üstünlüklərə malikdir?

- iqtisadiyyatın lazımı çevikliyinə
- rəqabət mühitinin yaradılmasına

- şəxsi marağın artıtlmasına
- istehsalın kooperativləşməsinə
- istehsalın ixtisaslaşmasına

67 Aqrar sferada sahibkarlığın üçüncü inkişaf mərhələsi hansı dövrü əhatə edir?

- 2002-2010-cu ilə olan dövrü
- 2000-2002-ci illəri
- 1996-2000-ci illəri
- 1993-1996-ci illəri
- 1993-cü ilə qədər olan dövrü

68 Aqrar sferada sahibkarlığın ikinci inkişaf mərhələsi hansı illəri əhatə edir?

- 2002-2005-ci illəri
- 1990-1993-cü illəri
- 1993-2002-ci illəri
- 2008-2010-cu illəri
- 2005-2008-ci illəri

69 Azərbaycan müstəqillik qazandıqdan sonra sahibkarlığın inkişaf mərhələsi hansı dövrü əhatə edir?

- 1990-1993-cü illəri
- 1940-1950-ci illəri
- 1970-1990-ci illəri
- 1960-1970-ci illəri
- 1950-1960-ci illəri

70 Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi kursu:

- xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanuna uyğunluqlarını, aqrar sfera üzrə formalalaşan iqtisadi münasibətləri və hər bir ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolunu öyrənir
- iqtisadi hadisələr və proseslər, başqa hadisələr və proseslərlə birgə, əlaqəli şəkildə məhsuldar qüvvələrin, istehsal münasibətlərinin inkişaf səviyyəsi ilə bağlı, daim inkişaf vəziyyətində, kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid baxımından tədqiq edir
- iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə edir
- latin sözü olub, torpaq münasibətləri, torpaqla əlaqədar istehsal sahələri və bu sahələr üzrə formalalaşan istehsal münasibətlərini əhatə edir
- aqrar sahədə məhsuldar qüvvələrin sürətlə inkişafını təmin edə bilən iqtisadi mexanizminin ahəngdar işinin və buna təminat verə biləcək təşkilat quruluşunu yaratmaq yolunun nəzəri və əsaslandırılmış məsələlərini özündə əks etdirir

71 Meliorasiya və irriqasiya tədbirləri aparmaqla respublikada mövcud olan əkin sahəsi neçə milyon hektara çatdırılmalıdır?

- 3,0 mln. hektara
- 1,0 mln. hektara
- 2,0 mln. hektara
- 1,5 mln. hektara
- 2,5 mln. hektara

72 Aqrar sferada eksperimental metodundan hansı məqsədlər üçün istifadə olunur?

- təhlil edilmiş hadisələri ümumiləşdirmək üçün
- iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün
- tədqiq olunan proses modelləşdirilir
- nəzəriyyənin təcrübədə sınadından keçirilməsi, onun dəqiqləşdirilməsi üçün
- ayrı-ayrı mütərəqqi iş üsulları ümumiləşdirilir

73 Aqrar sektorda istehsal olunan ümumi məhsulun neçə faizi fərdi sahibkarlıq, ailə, kəndli və ev təsərrüfatlarının payına düşür?

- 85%
- 90%-ə qədəri
- 94%-dən çox
- 80%
- 92%-ə qədəri

74 Bazar iqtisadiyyatı şəraitində aqrar sferanın qarşısında duran əsas vəzifələr hansıdır?

- bunların hamısı
- yerlərdə mövcud potensialdan istifadə
- xarici investisiyaların cəlb edilməsi
- emalın xammal ərazilərinə yaxşılaşdırılması
- ölkə əhalisinin ərzaq və ekoloji təminatı

75 Aqrar sferada monoqrafiya metodu hansı məqsədlərə xidmət edir?

- proses modelləşdirilməsinə
- texnologianın məhsuldarlığına təsirinə
- həyata keçirilən tədbirlərə
- istehsalın təşkili prinsiplərinə
- iqtisadi artımın təmin edilməsinə

76 Aqrar sferada statistik metod hansı məqsədlərə xidmət edir?

- məlumatların sistemləşdirilməsinə
- müşahidələrin aparılmasına
- qrafik üsulundan istifadəyə
- məlumatların işlənməsinə
- hadisələrin inkişafının xarakterizə edilməsinə

77 Aqrar sferada balans metodundan hansı məqsədlər üçün istifadə olunur?

- istehsalı stimullaşdırmaq
- melorasiya işinin aparılması
- istehsalın təmərküzləşməsi
- istehsala xərcləri azaltmaq
- əmtəələrə təlabatın müəyyən etmək

78 Aqrar sferanın iqtisadiyyatı nə deməkdir?

- istehsalın ixtisaslaşmasıdır
- iqtisadi qanunlardır
- istehsalın əsasıdır
- ictimai münasibətlərin məcmusudur
- iqtisadi əlaqədir

79 Aqrar sferanın obyektiv əsasını nə təşkil edir?

- əmək bölgüsünün dərinləşməsi
- əmək məhsuldarlığı
- məhsulların maya dəyəri
- əmək haqqı
- istehsalın təşkili

80 Yeyinti sənaye müəssisələrinin xammal ehtiyaclarının necə faizi aqrar sfera hesabına ödənilir?

- 55,6 %-dən coxu
- 60,0 %-dən coxu
- 40,0 %-ə qədəri
- 35,6 %-ə qədəri
- 80,0 %-dən coxu

81 Daimi ərzaq təhlükəsizliyi aşağıdakı hansı səbəblərdən baş verə bilər?

- Kənd təsərrüfatının inkişafı üçün əlverişli olmayan hava şəraiti (quraqlıq, dolu, sel, tufan və s.) baş verdikdə
- Qiymətlər qalxdıqda, əhalinin alıcılıq qabiliyyəti aşağı olduqda
- Müxtəlif səbəblərdən ərzaq qılığı yarandıqda
- Kənd təsərrüfatı və emal sənayesi zəif inkişaf etdikdə, xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı məhsulu olmadıqda
- Ölkənin ərzaq təminatı xarici bazardan asılı olduqda beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət, böhran, ticarət müharibəsi, embarqo, sanksiya qoyulması və s.

82 Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində hansı təşkilat aparıcı rola malikdir?

- MDB
- BMT
- NATO
- FAO
- Avropa İttifaqı

83 Avropada aqrar məhsulların ikinci ən böyük istehsalçısı hansı ölkədir?

- İtaliya
- İngiltərə
- Fransa
- Almaniya
- Belçika

84 Ölkənin dənli bitkilərin məhsulları ilə təminetmə səviyyəsi neçə faiz təşkil etmişdir?

- 80,0 %-ə qədər
- 59,6 % səviyyəsində
- 56,7 %-dən çox
- 63,3 % səviyyəsində
- 76,5-77,9 % arasında

85 Ümumdünya ərzaq şurası hazırladığı sənəddə dörd problem nədir?

- kimyəvi maddələrdən istifadə
- qlobal istiləşmə
- iqlim dəyişiklikləri
- ətraf mühitin çirkənməsi
- okeanların çirkənməsi

86 Ümumdünya ərzaq şurası hazırladığı sənəddə hansı problemə diqqətin artırılmasını ön plana çəkmişdir?

- su təchizatının yaxşılaşdırılması
- tərəvəzin əkin sahəsinin genişləndirilməsi
- taxılın əkin sahəsinin artırılması
- taxılın əkin sahəsinin azalması
- torpaqların münbətiyinin artırılması

87 Ərzaq təhlükəsizliyi ilə bağlı dünya alımlarının dördüncü göstəricisi nədən ibarətdir?

- torpaqların eroziyası ilə mübarizə
- ekoloji tarazlığın pozulması

- yer səthinin çirkəndirilməsi
- çirkənmənin qarşısının alınması
- ehtiyatlarda səmərəli istifadə

88 Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ikinci göstərici hansıdır?

- investisiyaların cəlb edilməsi
- əkin sahələrinin 2 dəfə artırılması
- məhsullara xərclərin artırılması
- məhsuldarlığın 3 dəfə artırılması
- suvarma əkinçiliyinin genişləndirilməsi

89 Dünya ərzaq təhlükəsizliyinə dair qəbul olunmuş beşinci amil nədir?

- məskunlaşmanın yaxşılaşması
- əhalinin miqrasiyası
- qloballaşma problemi
- məskunlaşma mühitinin pişləşməsi
- içməli suyun tüketməsi

90 Ərzaq təhlükəsizliyinə dair qəbul edilmiş problemin ikinci amili hansıdır?

- istehsalın tənzimlənməsi
- istehsalın səviyyəsinin artırılması
- əhali artımının məhdudlaşdırılması
- əhalinin sürətli artımı
- xəstəlik və müharibələr

91 Tomas Robert Maltus nəzəriyyəsinə görə ərzaq təhlükəsizliyini təmin etmək üçün hansı amillər əsas götürülür?

- aqrar sahənin ekstensiv inkişafı
- urbanizasiya
- əhalinin kəskin artımı
- xəstəliklər, müharibələr
- ətraf mühitin mühafizəsi

92 Azərbaycanda ərzaq programı neçənci ildən həyata keçirilir?

- 1995-ci ildən
- 1993-cü ildən
- 1996-ci ildən
- 2000-ci ildən
- 1994-cü ildən

93 Əhalinin ərzaq təhlükəsizliyinə daxil olan üçüncü ünsür hansıdır?

- istehsalın zəif tənzimlənməsi
- ərzağın qidalıq səviyyəsinin aşağı düşməsi
- ərzağın qidalıq səviyyəsi norması
- ərzağın analoji qidalandırıcı tərkibi
- keyfiyyətsiz məhsul istehsalı

94 Əhalinin ərzaq təhlükəsizliyinə daxil olan ikinci ünsür hansıdır?

- taxılə tələbatın azalması
- ərzaq bolluğunun yaradılması
- cəmiyyətdə ərzaq çatışmamazlığı
- ailələrin ərzağı əldə edə bilməsi

- istehsalın həcmının artırılması

95 Aqrar istehsal məfhumu nəyi özündə əks etdirir?

- istehsalın tənzimlənməsini
- istehsalın səviyyəsini
- torpağın meliorasiyasını
- növlər üzrə məhsul istehsalını
- istehsalın təmərküzləşməsini

96 Ərzaq təhlükəsizliyi və tam qidalanmanın xarakterizə edən mövcudluq aspekti nədir?

- ev təsərrüfatlarının gəlir və xərclərinin, inflyasiyanın və gəlirlərlə bağlı olaraq ərzaq və digər zəruri məhsulların qiymətlərinin monitorinqi
- ərzaq məhsulları kəmiyyət və keyfiyyətcə mövcud olduqda və əldə etmək imkanına malik olduğu hallarda ailə (ev təsərrüfatı) hansı məhsullardan istifadə edilməsinin məqsədəyə uyğunluğu seçimini edir
- ailənin (ev təsərrüfatının) və onların hər üzvünün tam qidalanması məqsədilə tələb edilən ərzaq məhsulları əldə etmək üçün kifayət qədər resurslara malik olmasını nəzərdə tutur
- keyfiyyət və kəmiyyət baxımından yeməyə yararlı və sağlamlıq üçün təhlükəsiz olan ərzaq məhsullarının fiziki mövcudluğunu nəzərdə tutur
- ərzaq məhsullarının istehlak səviyyəsindəki dəyişikliklərin, səhiyyə xidmətləri ilə ölçülən əhalinin qidalanma vəziyyətinin öyrənilməsi

97 Ərzaq təhlükəsizliyi və tam qidalanmanın xarakterizə edən aspektlər:

- bunların heç biri
- ekoloji təhlükəsizlik, istehsal və bazar infrastrukturunun inkişafı
- istehsal, istehlak, ərzaq məhsulları ilə təmin etmə səviyyəsi
- mövcudluq, əldə etmək imkanları, istifadə (istehlak) – sosial-iqtisadi və bioloji
- əhalinin minimal gəlir səviyyəsinin aşağı olması, ərzaq idxləndən asılılıq səviyyəsi

98 Ölkənin ərzaq təhlükəsizliyini çətinləşdirən xarici amillər hansılardır?

- istehsalçılardan istehlakçılara qədərki mərhələdə ərzaq məhsulları itkilərinə yol verilməsi; əhalinin minimal gəlir səviyyəsinin aşağı olması və s.
- ərzaq məhsulları istehsal edən sahələrdə disproporsiyaların mövcudluğu; kənd təsərrüfatı xammalı əsasında işləyən emal sənaye müəssisələrinin inhisarçılığı və s.
- əkin sahələrinin strukturu və heyvandarlığın yemlə təmin edilmə səviyyəsinin aşağı olması; aqrar sektorun istehsal potensialından istifadənin aşağı olması; istehsal və bazar infrastrukturunun zəif olması və s.
- ölkənin ərzaq idxləndən və istehsal amillərindən asılılıq səviyyəsi; ölkənin idxlə etdiyi qida məhsullarına dünya bazar qiymət konyukturunun təsiri və s.
- iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun bazar prinsiplərinə adaptasiya edilməməsi; ərzaq məhsulları istehsal edən sahələrin maliyyə vəziyyətinin ağırlığı və s.

99 Potensial ərzaq qıtlığının yaranma səbəbləri:

- Xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı məhsulu olmadıqda və s.
- Kənd təsərrüfatının inkişafı üçün əlverişli olmayan hava şəraiti (quraqlıq, dolu, sel, tufan və s.) baş verdikdə
- Müxtəlif səbəblərdən ərzaq qıtlıq yarandıqda (o cümlədən kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə, yanacaq-enerji resurslarının qiymətinin qalxması və s.)
- Ölkənin ərzaq təminatı xarici bazardan asılı olduqda beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət, böhran, ticarət müharibəsi, embarqo, sanksiya qoyulması və s.
- Inflyasiya baş verdikdə, işsizliklə əlaqədar əhalinin gəlirləri aşağı düşdükdə

100 Ərzaq təhlükəsizliyi hansı formada baş verir?

- regional, dövlət, potensial
- daimi, müvəqqəti, dövlət
- potensial, dövlət
- daimi, müvəqqəti, potensial
- regional, dövlət

101 İnkışaf etmiş Avropa ölkələrində kooperativlər əsasən hansı istiqamətdə təşkil olunur və fəaliyyət göstərir?

- bunların heç biri
- İstehsalçıların maddi-texniki təchizatı
- Kənd təsərrüfatı məhsullarının alınması, emal edilməsi və satılması
- bunların hamısı
- İstehsalçılara təsərrüfat xidməti

102 Ölkədə ərzaq və yeyinti məhsullarının istehsalının səviyyəsi; qida məhsullarının istehsalının iqtisadi cəhətdən sərfəliliyi; qida məhsullarının qiymətlərinin səviyyəsi; ölkə əhalisinin aliciliq qabiliyyəti; əhalinin gəlirləri və əmək haqqının orta aylıq səviyyəsi; dövlətin ərzaq resursları. Bu faktorlar nəyi şərtləndirir?

- milli marağın təmin edilməsini
- ərzaq təhlükəsizliyinin əsas təminat məsələlərini
- ərzaq təhlükəsizliyinə təsir göstərən kompleks daxili və xarici amilləri
- ölkənin milli ərzaq müstəqilliyinin təmin edilməsini
- dövlət siyasetinin istiqamətlərini

103 Ərzaq yönümlü ət və süd məhsullarına tələbatın neçə faizi idxaldan asılı olmuşdur?

- 31,9 %-dən yüksək
- 0,2 – 2,3 % səviyyəsində
- 39,1 - 44,3 % səviyyəsində
- 7,8 - 11,7 % səviyyəsində
- 4,7 – 22,5 % səviyyəsində

104 Meyvə və giləmeyvə məhsulları ilə özünü təminetmə səviyyəsi neçə faiz təşkil edir?

- 130,0 % səviyyəsindən aşağı
- 90,0 %-dən çox
- 80-90 % arasında
- 161,4 % səviyyəsində
- 120-130 % səviyyəsində

105 Ümumdünya ərzaq şurası hazırladığı sənəddə beş problem nədən ibarətdir?

- əmək haqqının səviyyəsi
- məhsuldarlığın aşağı düşməsi
- infrastrukturun azlığı
- məhsuldarlığın artması
- xərclərin artım tempisi

106 Ümumdünya ərzaq şurası neçənci ildə yaradılmışdır?

- 1980-ci ildə
- 1970-ci ildə
- 1965-ci ildə
- 1974-cü ildə
- 1972-ci ildə

107 Ərzaq təhlükəsizliyi ilə bağlı Dünyanın gələcəyini öyrənən cəmiyyət neçənci ildə yaradılmışdır?

- 2005-ci ildə
- 1968-ci ildə
- 1971-ci ildə
- 1996-ci ildə
- 1998-ci ildə

108 Ərzaq təhlükəsizliyi ilə bağlı Romada BMT-nin Ümumdünya ərzaq konfransı neçənci ildə keçirilib?

- 2002-ci ildə
- 1968-ci ildə
- 1972-ci ildə
- 1974-cü ildə
- 1996-ci ildə

109 Ölkənin ərzaq təhlükəsizliyi nə ilə bağlıdır?

- torpaqların eroziyası ilə
- istehsalın təşkili prinsipi ilə
- ərzaq bolluğu ilə
- ərzaq çatışmaması təhlükəsi ilə
- aqrar sferanın inkişaf səviyyəsi ilə

110 Milli səviyyədə qeyri ərzaq təhlükəsizliyi nədir?

- iqtisadiyyatda inhisarçılıq
- əmtəə istehsalçılarının qorunmaması
- etibarlı bazarın olması
- etibarlı bazarın olmaması
- ərzaq çatışmamazlığını

111 Aqrar sferada geniş təkrar istehsalın iki metodu hansılardır?

- istehsalın stimullaşdırılması
- ekstensiv və intensiv inkişaf
- torpağın özəlləşdirilməsi
- əmlakın özəlləşdirilməsi
- ətraf mühitin mühafizəsi

112 Aqrar sferanın 5-ci xüsusiyyəti nəyi özündə eks etdirir?

- məşgulluq səviyyəsini
- sahibkarlığın formalaşmasını
- işçi qüvvəsi axınını
- əməyin təşkili formalarını
- işçi qüvvəsinin təkrar istehsalını

113 Aqrar sferada istehsal xüsusiyyətinin mahiyyəti nədədir?

- istehsalın təşkili
- ətraf mühitlə bağlılığı
- mövsümü xarakterli olması
- suvarma şəraitindən asılılığı
- külək eroziyasından asılılığı

114 Aqrar iqtisadiyyat məfhumu nəyi özündə birləşdirir?

- təbiətdən istifadəni
- torpaqla bağlı münasibətləri
- istehsalın təşkilini
- torpağın çirkənməsini
- torpağın rekultivasiyasını

115 Ərzaq təhlükəsizliyi və tam qidalanmanı xarakterizə edən istifadə (istehlak) aspekti nədir?

- ərzaq məhsullarının istehlak səviyyəsindəki dəyişikliklərin, səhiyyə xidmətləri ilə ölçülən əhalinin qidalanma vəziyyətinin öyrənilməsi

- ərzaq məhsulları kəmiyyət və keyfiyyətcə mövcud olduqda və əldə etmək imkanına malik olduğu hallarda ailə (ev təsərrüfatı) hansı məhsullardan istifadə edilməsinin məqsədə uyğunluğu seçimini edir
- keyfiyyət və kəmiyyət baxımından yeməyə yararlı və sağlamlıq üçün təhlükəsiz olan ərzaq məhsullarının fiziki mövcudluğunu nəzərdə tutur
- ev təsərrüfatlarının gəlir və xərclərinin, inflyasiyanın və gəlirlərlə bağlı olaraq ərzaq və digər zəruri məhsulların qiymətlərinin monitorinqi
- ailənin (ev təsərrüfatının) və onların hər üzvünün tam qidalanması məqsədilə tələb edilən ərzaq məhsulları əldə etmək üçün kifayət qədər resurslara malik olmasını nəzərdə tutur

116 İqtisadi qanunlara görə ölkədə istehlak olunan ərzaq məhsullarının neçə faizindən çoxu xarici ölkələrdən gətirilərsə, həmin ölkənin ərzaq təminatı təhlükəli sayılır?

- .35
- .25
- .3
- .45
- .5

117 Ərzaq təhlükəsizliyi və tam qidalanmanı xarakterizə edən məsələlər neçə aspektdə qruplaşdırılır?

- 2
- 4
- 3
- 6
- 5

118 Ölkənin ərzaq təhlükəsizliyinə təsir göstərən əsas daxili amillərə nə aid edilir?

- ölkənin ərzaq idxləndən və istehsal amillərindən asılılıq səviyyəsi; ölkənin idxal etdiyi qida məhsullarına dünya bazar qiymət konyukturunun təsiri və s.
- əkin sahələrinin strukturu və heyvandarlığın yemlə təmin edilmə səviyyəsinin aşağı olması; aqrar sektorun istehsal potensialından istifadənin aşağı olması; istehsal və bazar infrastrukturunun zəif olması və s.
- bunların hamısı
- qida məhsulları istehsal edən strateji əhəmiyyətli obyektlərin əcnəbi investorların mülkiyyətinə keçməsi; əsas istehsal fondlarının köhnəlmə səviyyəsinin yüksəkləyi
- coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq; xarici ölkələrlə ərzaq ticarətinin əlverişsiz şərtləri və s.

119 Kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirmə səviyyəsinə görə hansı ölkə Avropada birinci yeri tutur?

- Fransa
- İtaliya
- Almaniya
- Belçika
- İngiltərə

120 Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı nə vaxt təsdiq olunmuşdur?

- 2009-cu ildə
- 2001-ci ildə
- 2000-ci ildə
- 2004-cü ildə
- 2008-ci ildə

121 Ərzaq təhlükəsizliyi ilə bağlı tədqiq edilməsi nəzərdə tutulan üçüncü göstərici nədir?

- qıtlığa vəaclığa qarşı birgə mübarizə
- ətraf mühitin çırklənməsinin qarşısının alınması
- əldə edilən ehtiyatların 200 dəfə artırılması
- təbii sərvətlərdən səmərəli istifadə

- əhali artımının tənzimlənməsi

122 Roma klubunda nəzərdə tutulmuş 5 qlobal problemin tədqiq edilməsi üçün müəlliflər dörd ümumiləşdirilmiş göstəriciyə əsaslanmışdır. Onlardan birinci göstərici nəyə əsaslanır?

- meşə massivlərindən istifadəyə  
 dünyanın potensial əkin sahəsinə  
 okeanların ehtiyatlarına  
 istehsal səviyyəsinin yüksəldilməsinə  
 sənayenin üstün inkişafına

123 Roma Klubu nda qəbul olunmuş dördüncü amil nədən ibarətdir?

- əhali artımının tənzimlənməsi  
 təbii ehtiyatların tükənməsi  
 ətraf mühitin mühafizəsi  
 ərzaq bolluğunun yaradılması  
 əkin sahələrindən səmərəli istifadə

124 Roma Klubu nun qəbul olunmuş proqnozlarında üçüncü amilin məğzi nədən ibarətdir?

- təbii fəlakətlərin qarşısının alınması  
 yeni texnologiyaların tətbiqi  
 acliq və ərzaq çatışmamazlığı  
 ərzaq bolluğunun yaradılması  
 okean məhsullarından istifadə

125 Dünyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində 5 qlobal problem nəzərdə tutulmuşdur. Birinci problem hansı amilləri özündə birləşdirir?

- əkin sahələrinin genişləndirilməsi  
 sürətli sənayeləşmə  
 intensiv inkişaf  
 ekstensiv inkişaf  
 emal sənaye sahələrinin inkişafı

126 Dünyanın ərzaq təhlükəsizliyinə dair Roma Klubunda Artım həddi araşdırmlarda hansı amil əsas götürültüb?

- torpaqlardan təyinatına görə istifadə  
 130 ilə cəmiyyətin inkişafının proqnozlaşdırılması  
 ərzaq məhsulları istehsalı artımı  
 əhali artımının tənzimlənməsi  
 cəmiyyətin inkişafında meyllər

127 Ailə səviyyəsində ərzaq təhlükəsizliyi nədir?

- istehsalın səviyyəsi  
 gəlirlərin kifayət qədər olmaması  
 gəlirlərin çox olması  
 ailənin tərkibinin çoxluğu  
 ailədə baş verən dəyişikliklər

128 Əhalinin ərzaq təhlükəsizliyi anlayışına daxil olan ünsürlər hansılardır?

- işçi qüvvəsinin təkrar istehsalı  
 keyfiyyətli ərzaq məhsulunun mövcudluğu  
 keyfiyyətsiz məhsul istehsalı  
 istehsalın səviyyəsinin aşağı salınması

- ərzaq məhsulları çatışmamazlığı

129 Bir məfhüm kimi ərzaq təhlükəsizliyi nədir?

- məhsul istehsalının artımı
- cəmiyyətin fiziki mövcudluğunun qorunması
- aqrar sferanın inkişafı
- yeni texnologiyaların tətbiqi
- səmərəliliyin aşağı düşməsi

130 Ümumdünya ərzaq təhlükəsizliyi haqqında Roma deklarasiyası nə vaxt qəbul edilmişdir?

- 2002-ci ildə
- 1995-ci ildə
- 2000-ci ildə
- 2001-ci ildə
- 1996-ci ildə

131 Dünya təcrübəsində ölkənin hansı həcmində taxıl ehtiyatı təhlükəsiz hesab edilir?

- ölkə əhalisinin illik istehlakının 21-22% həcmində taxıl ehtiyatının mövcudluğu
- ölkə əhalisinin illik istehlakının 20-22% həcmində taxıl ehtiyatının mövcudluğu
- ölkə əhalisinin illik istehlakının 17-20% həcmində taxıl ehtiyatının mövcudluğu
- ölkə əhalisinin illik istehlakının 15-16% həcmində taxıl ehtiyatının mövcudluğu
- ölkə əhalisinin illik istehlakının 18-19% həcmində taxıl ehtiyatının mövcudluğu

132 Aqrolizing ASC nə vaxt yaradılmışdır?

- 2005-ci ildə
- 2004-cü ildə
- 2006-ci ildə
- 2009-cu ildə
- 2007-ci ildə

133 Respublikanın aqrar sferasının hansı sahələrində istehsal tələbatı ödəyir?

- pambıqçılıq, üzümçülük
- üzümçülük, taxılçılıq
- tərəvəzçilik, kartofçuluq
- kartofçuluq, pambıqçılıq
- heyvandarlıq, tərəvəzçilik

134 Tarladan süfrəyədək prinsipi nə deməkdir?

- ərzaq məhsullarının istehsalı sahəsində ISO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması
- ərzaq istehsalı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə keyfiyyətə nəzarət sisteminin və mexanizminin işlənilib hazırlanması və həyata keçirilməsi
- əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi
- ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi
- ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması

135 Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində aşağıdakı hansı islahatlar həyata keçirilmişdir: 1. bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik bazası yaradılmış 2. torpaq islahatları həyata keçirilmiş 3. 1999-cu ildən etibarən, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmiş

- 1, 3

- bunların heç biri
- bunların hamısı
- 1, 2
- 2, 3

136 Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri hansılardır?

- çayçılıq, kartofçuluq, taxılçılıq
- maldarlıq, pambıqçılıq, üzümçülük
- meyvə-tərəvəzçilik, kartofçuluq, üzümçülük
- meyvəçilik, tütünçülük, faraş tərəvəzçilik
- kartofçuluq, üzümçülük, taxılçılıq

137 Kənd təsərrüfatı istehsalçılarının hər birinin, orta hesabla nə qədər torpaq sahəsi var?

- 1.92 ha
- 1.85 ha
- 1.7 ha
- 2.15 ha
- 2.0 ha

138 Respublikada iqtisadi aktiv əhalinin neçə faizi aqrar sahədə çalışır?

- 33 %
- 27 %
- 39 %
- 40 %
- 25 %

139 Aqrar sferada qeyri ərzaq məhsullarına hansı məhsullar daxildir?

- konservləşdirilmiş ot məhsulları
- emal olunmuş meyvə-tərəvəz
- meyvə və giləmeyvə məhsulları
- qidalanmada istifadə olunmayan məhsullar
- soyudulmuş qida məhsulları

140 Aqrar sferada ərzaq məhsullarına hansılar aid edilir?

- bütün qida məhsulları
- emal edilmiş məhsullar
- pambıq məhsulu
- tütün, barama məhsulları
- qeyri-ərzaq məhsulları

141 Aqrar sferada özəl qurumların yaranması nəticəsində neçə ailə fiziki şəxs kimi fəaliyyətə başlamışdır?

- 565 min nəfərdən az
- 250 min nəfərdən çox
- 350 min nəfərdən çox
- 450 min nəfərə qədər
- 843 min nəfərdən çox

142 Aqrar sferada 2008-ci ildə iqtisadi artım neçə faiz təşkil etmişdir?

- 10,0 %-ə qədər
- 20-25 %-ə qədər
- 3-5 %-ə qədər
- 6-8 %-ə qədər

- 0,5 %-dən çox

143 Aqrar sferanın məhsullarının ilkin emalı nədir?

- keyfiyyətli məhsul istehsalıdır
- məhsulların şirəsinin alınması
- məhsulların tədarüküdür
- məhsulların qablaşdırılmasıdır
- maya dəyərinin aşağı salınmasıdır

144 Verginin fiskal funksiyası nədir?

- vergi güzəştlərinin vasitəsilə sosial infrastruktur obyektlərinin saxlanması; bəzi hüquqi və fiziki şəxslərin vergilərdən azad olunması
- bütçə ilə büdcədaxili sistemin arasındaki əlaqələrin tənzimlənməsi
- vergi güzəştlərinin və sanksiyalarının köməyilə texniki proseslərin, kapital qoyuluşları və istehsalın maliyyələşdirilməsinə dair sualların həll olunması
- gəlirlərin bir hissəsinin müəyyən olunmuş məqsədlər üçün bütçəyə verilməsi
- verginin köməyilə milli gəlirin yenidən bölüşdürülməsi

145 Uzunmüddətli kreditlər hansı müddətə qədər verilir?

- 4 – 5 ilə qədər
- 1 ilə qədər
- 2 – 3 ilə qədər
- 5 ildən çox
- 1 ildən 3 ilə qədər

146 Bank krediti nədir?

- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit
- kredit təşkilatın potensial borc alanlara qarşı fərqli yanaşması
- ortamüddətli kreditin növlərindən biridir
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
- kredit təşkilatın potensial borc alanlara qarşı fərqli yanaşması

147 Kreditin ödənilməsi nəyi əks etdirir?

- kreditləşmə üçün resursların real olmasını
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsini
- kredit təşkilatın potensial borc alanlara qarşı differensial yanaşmasını
- ssuda faizi bir tərəfdən borc alanın kreditdən istifadəyə görə ödənişini, əldə edilən mənfəətdən çıxılmayı, digər tərəfdən bank-kreditorun gəlirini
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsini

148 Biznes-planın əsas vəzifələrinə nə aid edilir?

- fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə reallaşmasını təmin etmək; layihənin yaradılmasının zəruriliyinin təşkilati-maliyyə cəhətdən əsaslandırılması; birgə istehsal fəaliyyəti həyata keçirmək üçün tərəf-müqabillərin, o cümlədən xarici subyektlərin kapitalının müəssisəyə cəlb edilməsi və s.
- firma fəaliyyətində risk səviyyəsinin aşağı salınması tədbirlərinin işlənilməsi; firmanın əlverişli imicinin (nüfuzunun) formalasdırılması; firmanın bankrotluq və böhran vəziyyətinin xəbərdarlığı və s.
- firmanın inkişaf strategiyasının və onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin işlənib hazırlanması; yeni məhsulların (xidmətlərin) yaradılması layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi və s.
- arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsinin əsaslandırılması; mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyət yaradılmasının məqsədə uyğunluğunu əlaqədar subyektlərə inandırmaq; xarici bazara çıxış və investisiyaların firmaya cəlb edilməsi və s.
- layihənin həyata keçirilməsinə investisiyanın cəlb edilməsi; dövlət bölməsi müəssisələrinin (eləcə də qismən özəl müəssisələrin) layihələrinin dövlət planlarına salınmasını təmin etmək və mərkəzləşdirilmiş mənbədən vəsait almaq üçün onun əsaslandırılması; bankdan kredit almaq və s.

149 Müəssisənin strategiyası məhsulun çeşidlərinin dəyişdirilməsidir, biznes-planın məqsədi nə olmalıdır?

- məhsul istehsalını müəyyən həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
- xalis mənfəəti artırmaq və məhsulun keyfiyyətini yüksəltmək
- müəssisənin bazara çıxardığı məhsulun bazardakı xüsusi çəkisini məlum həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
- yeni növ məhsul istehsalının mənimənilməsi müddətinin aşağı salınması, artım tempinin sürətləndirilməsi və yeni bazar segmentinə çıxməq
- servis xidmətlərinin və təsadüfi xidmətlərin xüsusi çəkisinin artırılması

150 Aqrar sferada fəaliyyət göstərən müəssisənin biznes-planının, onun konkret fəaliyyətinin geniş təhlili əsasında işlənib hazırlanması üçün o nəyi əhatə etməlidir?

- iqtisadi məsələlərin həll edilməsi üçün konkret maliyyə, texniki-iqtisadi və təşkilati mexanizmin öyrənilməsi
- yeni növ məhsul istehsalının mənimənilməsi
- məlum əmtəə istehsalının konkret layihəsinin hazırlanması
- bunların hamısını
- yaxud xidmətlərin göstərilməsi

151 Strateji planlaşdırma hansı məqsədi özündə əks etdirir?

- tədqiq olunan prosesin modelləşdirilməsini
- iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə edilməsini
- məqsədlərin formalşdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesini
- müəssisə fəaliyyətinin müxtəlif tərəflərinin inkişafı meyllərini müəyyən etmək, onun fəaliyyəti üçün ən əlverişli şəraitin hazırlanması və seçilməsini
- müəssisənin strateji məqsədlərinin əldə edilməsi planlarının hazırlanmasını

152 Transfert qiymətlər hansı qiymətlərə deyilir?

- ilkin sövdələrdə başlangıç qiymət kimi tətbiq edilir və onları güzəştər və əlavələr vasitəsilə nizamlamaq olar
- sənaye və kənd təsərrüfatı məhsullarına qiymətlərin paritet nisbətini təmin etmək üçün, eləcə də vergilərin qoyulması ilə bağlı olan xərclərin ödənilməsi, kreditlər üzrə faizlərin verilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər
- dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəmək üçün kənd təsərrüfatı müəssisələrindən məhsulları aldığı qiymətlər
- beynəlxalq birliklər, firmalar və transmilli korporasiyalar çərçivəsində məhsulların və xidmətlərin tədarükü müqabilində hesablama apararkən tətbiq edilən qiymət növüdür
- kənd təsərrüfatı məhsulları üzrə idxlə və ixrac əmaliyyatlarında istifadə edilən qiymətlər

153 Dünya qiymətləri hansı qiymətlərə deyilir?

- məhsulun həcminin, əmtəə dövriyyəsinin və digər müqayisə edilən göstəricilərin dinamikasını ölçmək üçün istifadə edilən qiymətlər
- beynəlxalq birliklər, firmalar və transmilli korporasiyalar çərçivəsində məhsulların və xidmətlərin tədarükü müqabilində hesablama apararkən tətbiq edilən qiymət növüdür
- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini əks etdirir
- kənd təsərrüfatı məhsulları üzrə idxlə və ixrac əmaliyyatlarında istifadə edilən qiymətlər
- bilavasitə bazarda reallaşan qiymətlər

154 Müqayisəli qiymətlər hansı qiymətlərə deyilir?

- bilavasitə bazarda reallaşan qiymətlər
- sənaye və kənd təsərrüfatı məhsullarına qiymətlərin paritet nisbətini təmin etmək üçün, eləcə də vergilərin qoyulması ilə bağlı olan xərclərin ödənilməsi, kreditlər üzrə faizlərin verilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər
- dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəmək üçün kənd təsərrüfatı müəssisələrindən məhsulları aldığı qiymətlər
- məhsulun həcminin, əmtəə dövriyyəsinin və digər müqayisə edilən göstəricilərin dinamikasını ölçmək üçün istifadə edilən qiymətlər

- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini əks etdirir

155 Sərbəst qiymət hansı qiymətdir?

- bilavasitə bazarda reallaşan  
 məhsulun həcminin, əmtəə dövriyyəsinin və digər müqayisə edilən göstəricilərin dinamikasını ölçmək üçün istifadə edilən qiymətdir  
 kənd təsərrüfatı məhsulunun alıcıya satılan son qiymətidir  
 dövlət tərəfindən tənzimlənən  
 kənd təsərrüfatı məhsulları üzrə idxlə və ixrac əmaliyyatlarında istifadə olunur

156 İqtisadi mexanizmin tərkibinə nə aid edilir?

- bunların heç biri  
 istehsalın stimullaşdırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, balansların tərtibi, lizing və s.  
 gömrük sistemi, maliyyə-kredit münasibətləri, infrastruktur və s.  
 qiymətin əmələgəlməsi, maliyyələşdirmə, kreditləşdirmə, vergiqoyma, istehsalın stimullaşdırılması, müqavilə münasibətləri və s.  
 maliyyələşdirmə, kreditləşdirmə, infrastruktur və s.

157 Aqrar sferada uzun müddətli kredit hansı məqsədlər üçün alınır?

- yolların çəkilməsinə  
 satışın təşkilinə  
 istehsala məsrəflərin aşağı salınmasına  
 strateji məqsədlərə  
 texniki təmirin aparılmasına

158 Aqrar sferanın müəssisələrində qısa müddətli kredit hansı məqsədlər üçün istifadə olunur?

- xarici əlaqələrin genişləndirilməsinə  
 infrastrukturun yaradılmasına  
 kadr hazırlığına  
 cari işlərin yerinə yetirilməsinə  
 istehsal sahələrinin genişləndirilməsinə

159 Aqrar sferanın müəssisə və təşkilatlarına kredit hansı mənbələrdən ayrıla bilər?

- xüsusi kredit təşkilatlarından  
 kommersiya banklarından  
 dövlət bankından  
 bunların hamısından  
 xarici banklardan

160 Aqrar sferada müəssisələrin maliyyələşməsinin başlıca mənbəyi nədir?

- xarici və daxili investisiyalar  
 əldə edilən pul gəliri  
 dövlət vəsaiti  
 əldə edilən mənfəət  
 ümumi məhsulun dəyəri

161 Aqrar sferada maliyyə münasibətləri istehsalın hansı mərhələsində daha fəal çıxış edir?

- təchizat sistemində  
 məhsulların tədarükündə  
 məhsulların satışında  
 gəlirlərin bölgüsündə  
 tədavül sferasında

162 Aqrar sferada istehsalın inkişafına iqtisadi mexanizmin hansı amili bilavasitə təsir göstərir?

- sigorta işinin təkmilləşdirilməsi
- istehsalın təşkili formaları
- mənəvi həvəsləndirmə
- maliyyə-kredit mexanizmi
- təsərrüfatlılıq formaları

163 Aqrar sferada qiymətin uçot və ölçü funksiyası ilə nə müəyyən olunur?

- maya dəyərinin səviyyəsi
- satış qiymətlərinin səviyyəsi
- rentabellik səviyyəsi
- dəyər göstəriciləri
- istehsala məsrəflərin səviyyəsi

164 Aqrar sferada tərtib olunan biznes planları nədir?

- iqtisadi artımdır
- çoxnövlü təsərrüfatların yaradılmasıdır
- istehsalın təşkilidir
- sahibkarın əsas iş planıdır
- istehsalın təmərküzləşməsidir

165 Aqrar sferada tənzimləyici mexanizmdən biri və marketinq fəaliyyətinin istiqamətləndiricisi nədir?

- əmək sərfi
- vergi münasibətləri
- əmtəəlik məhsul
- qiymət mexanizmi
- istehsal xərcləri

166 Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada müəssisə və təşkilatlarına verilməsi nədir?

- sigorta
- maliyyə köməyi
- pul yardımı
- kredit
- vergi

167 Aqrar sferada maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəycin fəallaşmasına təsir göstərən başlıca amillərdir?

- istehsalın təmərküzləşməsinə
- istehsalın intensivləşməsinə
- istehsalın ixtisaslaşmasına
- istehsalçıların maraqlarına
- istehsalın təşkilinə

168 Maliyyə lizinqi nədir?

- beynəlxalq iqtisadi münasibətlər sahəsində ssuda kapitalının hərəkətini təmsil edir
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit
- daşınmaz əmlakın girov qoyulması və borc ödənilənə kimi, girov qoyulmuş əmlakın icarədarın mülkiyyəti hesab edilməsi
- ortamüddətli kreditin növlərindən biridir, əmlakın amortizasiya müddətinə bağlanır
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi

169 Ortamüddətli kreditlər hansı müddətə qədər verilir?

- 10 ildən çox
- 7 – 8 ilə qədər
- 1 ilə qədər
- 1 - 5 ilə qədər
- 9 – 10 ilə qədər

170 Kommersiya krediti nədir?

- bunların heç biri
- uzunmüddətli kreditin növlərindən biridir
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit
- gəlirlərin bir hissəsinin müəyyən olunmuş məqsədlər üçün büdcəyə verilməsi

171 Biznes-planın firmaxarici funksiyalarına nə aid edilir?

- firma fəaliyyətində risk səviyyəsinin aşağı salınması tədbirlərinin işlənilməsi; firmanın əlverişli imicinin (nüfuzunun) formalasdırılması; firmanın bankrotluq və böhran vəziyyətinin xəbərdarlığı və s.
- firmadaxili elmi-texniki, istehsal-kommersiya potensiallarının qiymətləndirilməsi və firmadaxili ehtiyatların aşkar edilməsi; yeni avadanlıqların və yeni texnologiyaların alınması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi və s.
- firmanın inkişaf strategiyasının və onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin işlənib hazırlanması; yeni məhsulların (xidmətlərin) yaradılması layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi və s.
- layihənin həyata keçirilməsinə investisiyanın cəlb edilməsi; dövlət bölməsi müəssisələrinin (eləcə də qismən özəl müəssisələrin) layihələrinin dövlət planlarına salınmasını təmin etmək və mərkəzləşdirilmiş mənbədən vəsait almaq üçün onun əsaslandırılması; bankdan kredit almaq və s.
- yeni kadrların firmaya cəlb edilməsi üçün seçilərinin ixtisaslarının artırılması; firmanın maliyyə vəziyyətinin gedisiñə nəzarət və s.

172 Müəssisənin strategiyası istehsal həcminin yüksək templə artımidırsa, biznes-planın məqsədi nə olmalıdır?

- Məhsul istehsalını müəyyən həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
- Müəssisənin bazara çıxardığı məhsulun bazardakı xüsusi çəkisini məlum həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
- Yeni məhsul istehsalının artım tempinin surətləndirilməsi
- Xalis mənfəeti artırmaq, məhsulun keyfiyyətini yüksəltmək, servis xidmətlərinin və təsadüfi xidmətlərin xüsusi çəkisinin artırılması
- Yeni bazar seqmentinə çıxmaq və əvvəller istehsal edilən məhsulları tədricən istehsaldan çıxarmaq

173 Biznes plan nədir?

- müəssisə fəaliyyətinin strategiyasını müəyyən edən sənəddir
- məhsul istehsal edən və xidmət göstərən yeni müəssisələrin, yaxud da fəaliyyətdə olan köhnəsinin modernləşdirilməsinə yönəldilmiş əsaslı tikintinin həyata keçirilməsini, texnologiyanın mənimsənilməsini, avadanlıqların alınması, kadrların hazırlanması və ixtisaslarının artırılması tədbirlərini özündə birləşdirən kompleks plan
- müəssisənin gələcək kompleks inkişafi planı nəzərdə tutulur
- bunların hamısı
- müəssisənin keçmiş, indiki və gələcək fəaliyyətinin qısa yazılmış şərhidir

174 Bazar iqtisadiyyatında proqnozlaşdırma nədir?

- istehsalın təşkili məsələlərinin öyrənilməsi
- tədqiq olunan prosesin modelləşdirilməsi
- məqsədlərin formalasdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesidir
- müəssisənin strateji məqsədlərinin əldə edilməsi planlarının hazırlanmasıdır
- ayrı-ayrı mütərəqqi iş üsullarının ümumiləşdirilməsi

**175 Sorğu qiymətləri hansı qiymətlərə deyilir?**

- beynəlxalq birliklər, firmalar və transmilli korporasiyalar çərçivəsində məhsulların və xidmətlərin tədarükü müqabilində hesablama apararkən tətbiq edilən qiymət növüdür
- sənaye və kənd təsərrüfatı məhsullarına qiymətlərin paritet nisbətini təmin etmək üçün, eləcə də vergilərin qoyulması ilə bağlı olan xərclərin ödənilməsi, kreditlər üzrə faizlərin verilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər
- ilkin sövdələrdə başlangıç qiymət kimi tətbiq edilir və onları güzəştər və əlavələr vasitəsilə nizamlamaq olar
- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini eks etdirir
- dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəmək üçün kənd təsərrüfatı müəssisələrinən məhsulları aldığı qiymətlər

**176 Məqsədli qiymətlər hansı qiymətlərə deyilir?**

- kənd təsərrüfatı məhsulları üzrə idxlə və ixrac əmaliyyatlarında istifadə edilən qiymətlər
- ilkin sövdələrdə başlangıç qiymət kimi tətbiq edilir və onları güzəştər və əlavələr vasitəsilə nizamlamaq olar
- məhsulun həcminin, əmtəə dövriyyəsinin və digər müqayisə edilən göstəricilərin dinamikasını ölçmək üçün istifadə edilən qiymətlər
- sənaye və kənd təsərrüfatı məhsullarına qiymətlərin paritet nisbətini təmin etmək üçün, eləcə də vergilərin qoyulması ilə bağlı olan xərclərin ödənilməsi, kreditlər üzrə faizlərin verilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər
- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini eks etdirir

**177 Marketinq fəaliyyətinin əsas istiqamətləndiricisi nədir?**

- müqavilə münasibətləri
- kredit
- vergi sistemi
- qiymət
- istehsalın stimullaşdırılması

**178 Aqrar sferada regional quruluş nəyə imkan verir?**

- torpaqların yaxşılaşdırılmasına
- əməyin məhsuldarlığına
- sahələrin ixtisaslaşmasına
- sahənin intensiv inkişafına
- sahələrin ekstensiv inkişafına

**179 Aqrar sferada regional quruluş hansı məqsədlərə xidmət edir?**

- infrastrukturun yaradılmasına
- məhsulların maya dəyərinin artırılmasına
- əmək məhsuldarlığının yüksəlməsinə
- ərazi əlamətinə görə istehsalın yerləşdirilməsinə
- xidmət işinin təşkilinə

**180 Aqrar sferada müəssisə və təşkilatlara uzun müddətli kreditlər neçə ilə verilir?**

- müddətsiz
- 3-5 il müddətinə
- 5 ildən çox müddətə
- qeyri müəyyən vaxta
- 3-4 ildən çox müddətə

**181 Aqrar sferanın müəssisə və təşkilatlarına orta müddətli kreditlər hansı müddətə verilir?**

- güzəştli
- 3-6 il müddətinə

- 3 il müddətinə
- 1-5 ilə qədər müddətə
- müddətsiz

182 Aqrar sferanın müəssisə və təşkilatlarında maliyyə-kredit fəaliyyətinin əsasını nə təşkil edir?

- əmək məhsuldarlığının səviyyəsi
- pul gəlirlərinin azalması
- məhsul istehsalının artması
- əmtəə-pul münasibətləri
- rentabellik səviyyəsi

183 Aqrar sferanın müəssisə və təşkilatlarının kreditə ehtiyacları nə vaxt yaranır?

- əmək haqqının verilməsi zamanı
- texnikanın təmiri zamanı
- satışın təşkili zamanı
- ona ehtiyac yarandığı zaman
- maddi marağın ödənilməsi zamanı

184 Aqrar sferada kreditin əsas növü hansıdır?

- məhdud müddətli
- güzəştli
- müddətsiz
- qısa, orta və uzun müddətli
- müddətli

185 Aqrar sferada kreditin əsas əlaməti nədir?

- vətəndaşlara ölçüsüz verilməsi
- pul vəsaiti fondlarının yaradılması
- geri qaytarılmamaq şərti
- qaytarılmaq şərti və pullu olması
- pulsuz olması

186 Aqrar sferada qiymətin tənzimləyici funksiyası nə ilə müəyyən olunur?

- rentabellik səviyyəsi
- tələb və təklifin tarazlığı
- istehsalın həcmi
- əmtəəlik məhsulun miqdarı
- keyfiyyətin səviyyəsi

187 Aqrar sferada qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir?

- material xərclərinin səviyyəsi
- təchizatın artırılması
- tədarükün stimullaşdırılması
- maya dəyərinin artımı
- istehsalın stimullaşdırılması

188 Bazar münasibətləri şəraitində iqtisadi mexanizmin qiymət, maliyyə-kredit, vergi sistemi vasitəsilə nə təmin edilir?

- istehsalın intensivləşməsi
- istehsalın ixtisaslaşması
- gəlirlərin tarazlaşdırılması
- istehsalın istiqaməti

- istehsalın təmərküzləşdirilməsi

189 İqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə formalaşır?

- istehsalın artımı
- bazar iqtisadiyyatının qanunları
- bazar münasibətlərinin zəifləməsi
- qanunların sıxlığı
- satışın təşkili

190 Aşağıdakılardan hansı iqtisadi mexanizmin tərkib hissəsinə daxil deyil?

- müqavilə münasibətləri
- istehsalın strukturu
- qiymət mexanizmi
- maliyyə-kredit
- vergi, stimullaşdırma

191 Aqrar sferada maliyyə münasibətləri iqtisadi marağın təmin edilməsinə yönəldilən hansı münasibət kimi çıxış edir?

- təchizat
- bölgü
- satış
- tədarük
- tə davül

192 Aqrar sferada məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur?

- mexanikləşmənin yüksəlməsi ilə
- qiymətin səviyyəsi və strukturu ilə
- əldə edilən pul gəliri ilə
- istehsal xərcinin artımı ilə
- istehsalın strukturunun dəyişməsi ilə

193 Malgöndərmə müqaviləsi nəyə deyilir?

- dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət bütçəsinə və yerli büdcələrə köçürürlən məcburi, fərdi, əvəzsiz ödənişdir
- malgöndərən (hazırlayan) müəssisənin alıcı müəssisəyə, yaxud təşkilata müəyyən müddətə razılaşdırılmış çeşiddə, kəmiyyət və keyfiyyətdə malgöndərməyi öhdəsinə götürməsi haqqında onların arasında bağlanan sazişdir
- bunların heç biri
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsidir
- inanılmış şəxs (vəkil) girov qoyulmuş əmlaka mülkiyyət hüququ əldə edir və borc götürən şəxs borcu ödəyə bilmədiyi halda o, həmin əmlaki borcu ödəməkdən ötrü satmaq hüququna malik olur

194 İpoteka krediti nədir?

- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit
- kredit təşkilatın potensial borc alanlara qarşı fərqli yanaşması
- daşınmaz əmlakın girov qoyulması və borc ödənilənə kimi, girov qoyulmuş əmlakın icarədarın mülkiyyəti hesab edilməsi
- ortamüddətli kreditin növlərindən biridir

195 Qısamüddətli kreditlər hansı müddətə qədər verilir?

- 10 ildən çox

- 1 ilə qədər
- 5 – 6 ilə qədər
- 7 – 8 ilə qədər
- 9 – 10 ilə qədər

196 Kreditin differensial xarakteri nə deməkdir?

- kreditləşmə üçün resursların real olması
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
- kredit təşkilatın potensial borc alanlara qarşı fərqli yanaşması
- kreditin müqavilədə müəyyən edilmiş vaxtda qaytarılması
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsi

197 Kreditin təmin olunması nə deməkdir?

- ortamüddətli kreditin növlərindən biridir
- kreditləşmə üçün resursların real olmasından ibarətdir
- kreditin müqavilədə müəyyən edilmiş vaxtda qaytarılmasını eks etdirir
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsi
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsini eks etdirir

198 Strateji planlaşdırmanın başlıca vəzifəsi nədir?

- müəssisə fəaliyyətinin müxtəlif tərəflərinin inkişafı meyllərini müəyyən etmək, onun fəaliyyəti üçün ən əlverişli şəraitin hazırlanması və seçilməsi
- müəssisənin son maliyyə və bazar məqsədlərindən asılı olaraq kapital qoyuluşları strategiyasını, strukturunu, həcmini və istiqamətlərinin hazırlanması
- məqsədlərin formalasdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi
- müəssisənin strateji məqsədlərinin əldə edilməsi planlarının hazırlanmasını
- istehsalın təşkili məsələlərinin öyrənilməsi

199 Bazar iqtisadiyyatında planlaşdırma nədir?

- tədqiq olunan prosesin modelləşdirilməsi
- ayrı-ayrı mütərəqqi iş üsullarının ümumiləşdirilməsi
- iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün tətbiq edilir
- məqsədlərin formalasdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesidir
- istehsalın təşkili məsələlərinin öyrənilməsi

200 Tədarük qiymətləri hansı qiymətlərə deyilir?

- dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəmək üçün kənd təsərrüfatı müəssisələrindən məhsulları aldığı qiymətlər
- kənd təsərrüfatı məhsulları üzrə idxlə və ixrac əmaliyyatlarında istifadə edilən qiymətlər
- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini eks etdirir
- bilavasitə bazarda reallaşan qiymətlər
- kənd təsərrüfatı məhsulunun alıcıya satılan son qiymətidir

201 Tənzimlənən qiymət hansı qiymətdir?

- kənd təsərrüfatı məhsulları üzrə idxlə və ixrac əmaliyyatlarında istifadə olunur
- ilkin sövdələrdə başlangıç qiymət kimi tətbiq edilir
- bu qiymətlər dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəməkdən üçün kənd təsərrüfatı müəssisələrindən məhsullarını alır
- dövlət tərəfindən tənzimlənən
- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini eks etdirir

202 Aqrar sferada sosial quruluş vasitəsilə nə öyrənilir?

- sosial problemlər
- əhalinin təkrar istehsalı
- əhalinin həyat tərzi
- əhaliyə məişət xidməti
- doğum və ölümün nisbəti

203 Aqrar sferanın tərkibinə hansı sahələr daxildir?

- emal müəssisələri
- meşə təsərrüfatı
- kənd təsərrüfatı
- bunların hamısı
- tədarük və xidmət təşkilatları

204 Aqrar sferada funksional quruluş vasitəsilə nə öyrənilir?

- emalın təşkili prinsipləri
- istehsalın ixtisaslaşması
- istehsalın səviyyəsi
- məhsulların istifadə istiqamətləri
- istehsalın təmərküzləşməsi

205 Aqrar sferada qısa müddətli kredit hansı müddətlərə ayrıılır?

- 1 ildən çox müddətə
- 5 il müddətinə
- 3 il müddətinə
- 1 il və daha az müddətə
- 3-5 il müddətinə

206 Aqrar sferada maliyyənin əsas funksiyası nədir?

- iqtisadi artımı təmin etməmək
- vergi ödəmələrinin aparılması
- təsərrüfatlara pulun verilməsi
- gəlir və yiğimi formalaşdırmaq
- infrastruktur maliyyələşdirmək

207 Azad pul vəsaiti təkrar istehsalın fasiləsizliyini təmin etmək üçün müəssisə və təşkilatlara hansı formada verilə bilər?

- yardım kimi
- vergiyə cəlb edilməsinə
- istehsalın maliyyələşməsinə
- kredit kimi
- siğorta işinə

208 Aqrar sferada satış və alış arasında münasibət aşağıdakı qiymətlərdən hansında öz əksini tapır?

- müqavilə, hesablaşma
- tənzimlənən, pərakəndə satış
- sərbəst və topdan satış
- bunların hamısı
- tədarük, müqayisəli

209 Aqrar sferada qiymətin neçə funksiyası fəaliyyət göstərir?

- 3 funksiyası
- 6 funksiyası

- 8 funksiyası
- 4 funksiyası
- 5 funksiyası

210 Aqrar sferada istehsal xərclərinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır?

- vergi ödəmələrindən
- istehsalın azalmasından
- məhsul istehsalı artımından
- qiymətdən
- gəlirlərin artmasından

211 Aqrar sferada iqtisadi mexanizmi nədir?

- satışın formalaşmasıdır
- istehsal üsuludur
- iqtisadi vasitələrin məcmusudur
- nəzarətin əsasıdır
- tədarük sistemidir

212 Aqrar sferada islahatların inkişafı maliyyə-kredit münasibətlərinə necə təsir etmişdir?

- əhəmiyyəti aşağı düşmüşdür
- sistem ləğv olmuşdur
- təsiri olmamışdır
- münasibətlər yeniləşmişdir
- rolu azalmışdır

213 Aqrar sferada qiymətin bölüşdürülmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- maya dəyəri bölüşdürülür
- əmək haqqı bölüşdürülür
- istehsal xərci bölüşdürülür
- material resursları bölüşdürülür
- əmək sərfi bölüşdürülür

214 Bazar münasibətlərinin formalasdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir?

- ixtisaslaşdırılmalıdır
- təmərküzləşdirmələrdir
- istiqamətlərdir
- tarazlaşdırılmalıdır
- intensivləşdirmələrdir

215 İqtisadi mexanizm aqrar sferanın inkişafı ilə əlaqədar nəycin nəzərə alınmasını təmin etməlidir?

- təchizat üsullarını
- torpaqların genişlənməsini
- kadır hazırlığını
- istehsalın bütün xüsusiyyətlərini
- tədarük sistemini

216 Aksız vergisi hansı məhsullara qoyulur?

- heyvandarlıq məhsullarına
- taxıl və pambıq məhsullarına
- bütün kənd təsərrüfatı məhsullarına
- tütün məmələti və spirtli içkilərə

- yalnız sənaye məhsullarına

217 Vergiqoymanın prinsipləri:

- vergilərin 1 dəfə qoyulması, vergi obyekti, verginin subyekti
- vergiqoymanın universallaşdırılması, verginin ödənilmə müddəti, vergi güzəşt və s.
- vergi obyekti, verginin subyekti, verginin ödənilmə müddəti, vergilərin hesablama üsulu və nizam-intizam
- ədalətlilik, vergiqoymanın universallaşdırılması, vergilərin 1 dəfə qoyulması, stabillik və s.
- verginin ödənilmə müddəti, vergi güzəştlerinin istifadə edilməsində reallıq, vergilərin hesablama üsulu və nizam-intizam

218 2015-ci ilədək olan müddətdə dövlət siyasətinin hansı sahələrdə keçirilməsi nəzərdə tutulur?

- Ərzaq təminatı ilə bağlı risklərin idarə olunması sahəsində
- Dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində
- bunların hamısı
- Sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafı sahəsində
- əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi sahəsində

219 1995-1996-cı illər çərçivəsində aşağıdakı hansı qanunlar qəbul edilmişdir?

- "Torpaq kadastro haqqında", "Sovxoz və kolxozların islahatı", "Sahibkarlıq haqqında"
- "Aqrar islahatlarının əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı haqqında"
- "Sahibkarlıq haqqında", "Sovxoz və kolxozların islahatı", "Torpaq kadastro haqqında"
- "Aqrar islahatlarının əsasları", "Torpaq islahatı haqqında", "Torpaq Kadastro haqqında"
- "Torpaq islahatı haqqında", "Sahibkarlıq haqqında", "Aqrar islahatlarının əsasları"

220 Respublikanın ikinci tütünçülüklük rayonu hansıdır?

- Abşeron
- Şəki-Zaqatala
- Aran
- Lənkəran
- Naxçıvan

221 Lənkəran iqtisadi rayonunda kənd təsərrüfatının strukturunda üstünlük nə təşkil edir?

- taxılçılıq, meyvəçilik, kartofçuluq, tütünçülüklük
- faraş tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq
- arıcıılıq, meyvəçilik, çayçılıq, bostançılıq
- qoyunçuluq, üzümçülük, kartofçuluq, çayçılıq
- çayçılıq, arıcıılıq, faraş tərəvəzçilik, maldarlıq

222 Azərbaycanın ümumi torpaq fondunun nə qədəri kənd təsərrüfatına yararlı torpaqlardır?

- 4.3 mln hektarı
- 5.2 mln hektarı
- 4.8 mln hektarı
- 2.9 mln hektarı
- 3.5 mln hektarı

223 Kənd təsərrüfatı hansı əsas sahələrə ayrıılır?

- üzümçülük, qoyunçuluq
- ətçilik, taxılçılıq
- maldarlıq, quşçuluq
- ətlik-südlük, taxılçılıq
- bitkiçilik, heyvandarlıq

224 Aqrar sferada məhsulların ixracı nədir?

- məhsulların emalı
- malların xaricdən ölkəyə gətirilməsi
- malların ölkə sərhəddindən çıxarılması
- əməyin təşkili forması
- istehsalın təşkili

225 Respublikada idxal əməliyyatlarında hansı məhsullara üstünlük verilir?

- əkin üçün elit bitki toxumlarına
- süd və süd məhsullarına
- konservləşdirilmiş məhsullara
- bunların hamısına
- cins damazlıq heyvanlara

226 Aqrar sferada istehsal olunan 1 kq üzümündə nə qədər kallori var?

- 390-500 kallori
- 250-300 kallori
- 2000-dən çox kallori
- 1500-2000 kallori
- 700-1200 kallori

227 Aqrar bölmənin hansı sahələrində istehsalın artımında dinamiklik müşahidə edilir?

- tərəvəz istehsalında
- kartof istehsalında
- bunların hamısında
- ət və süd istehsalında
- meyvə və giləmeyvə istehsalında

228 Aqrar sferada idarə olunan amillər hansıdır?

- günəşin radiasiyası
- külək və su erroziyası
- yağmurların miqdarı
- torpağın şoranalması
- sort, aqrotexnika, qida mühiti

229 Aqrar sferada potensial və həqiqi mümkün olan məhsuldarlığa təsir edən amillər hansıdır?

- torpağın meliorasiyası
- torpağın münbətiyi
- suvarma şəraiti
- torpaqların rekultivasiyası
- günəşin radiasiyası, istilik, yağmurlar

230 Aqrar sferada differensial vergi siyasəti nədir?

- gömrük rüsumlarının tətbiqi
- gəlirlərin tənzimlənməsi
- güzəştli vergi tətbiqi
- vergi tətbiqinin təkmilləşdirilməsi
- material xərclərinə qənaət

231 Aqrar sferanın sosial-iqtisadi mahiyyəti nədir?

- milli iqtisadiyyatın formallaşması
- istehsalın səviyyəsinin yüksəlməsi

- ekoloji cəhətdən təmiz məhsul istehsalı
- ərzaq probleminin həlli
- cəmiyyətdə sabitliyin təmin edilməsi

232 Aqrar-sənaye kompleksində istehsal-iqtisadi əlaqə nədir?

- Aqrar bölmənin sənaye əsaslarına keçirilməsi
- Son məhsul istehsalı
- İstehsal və emal müəssisələrinin mənafei gözlənilməklə son nəticənin yaxşılaşdırılması
- İstehsal prosesinin avtomatlaşdırılması
- İstehsalın ixtisaslaşma səviyyəsi

233 İntensivləşmənin iqtisadi səmərəlilik göstəricisi

- Kənd təsərrüfatı məhsullarının emalı
- Aqrar sahədə istifadə olunan gübrə xərcləri
- Sahə vahidinə düşən material xərcləri
- Sahə vahidinə düşən xalis gəlirin artımı və rentabellik
- Meliorasiya işlərinin məcmu

234 Kənd təsərrüfatı məhsullarının tədarükü nədir?

- İstehsalın iqtisadi mexanizmi
- Yeni texnologiyaların tətbiqi
- İstehlakçıların marağını təmin edən məhsul istehsalı
- Məhsulların itkisiz istehsalçıdan istehlakçuya çatdırılması
- Qiymətlərin təkmilləşdirilməsi

235 Aqrar-sənaye kompleksində son məhsul nədir?

- İstehsala yeni texnologianın tətbiqi
- İstehsal sahələrinin yerləşdirilməsi
- İstehsala çəkilən material xərcləri
- İstehsal olunan ərzaq və istehlak mallarının dəyərinin cəmi
- Əməyin mühafizəsi

236 Avtomatlaşdırma məhvumunun mənası nədir?

- Ekoloji tarazlığın pozulması
- İriqasıya işlərinin səmərəsinin yüksəldilməsi
- Əl əməyinə üstünlük verilməsi
- Fiziki əmək tətbiq etmədən istehsalın aparılması
- Ekstensiv inkişafa üstünlük verilməsi

237 Bazar münasibətləri şəraitində aqrar sferanın aşağıdakı hansı sahəsi yenidən formalasılır?

- əkinçilik sahəsi
- meyvə bağları
- üzüm plantasiyaları
- istehsal-iqtisadi əlaqələr
- heyvandarlıq sahəsi

238 Aparılan islahatlar nəticəsinə aşağıdakı amillərdən hansı özünü daha qabarlıq şəkildə biruzə verir?

- yeni əmək ödənişində
- yeni işçi qüvvəsinin formalasmasında
- yeni torpaqları mənimşənilməsində
- yeni istehsal sahəsinin yaranmasında
- yeni suvarma üsullarında

239 Aqrar sferada istehsal dövrü nədir?

- iqtisadi artıma nail olunması
- yeni texnologiyanın tətbiqi
- emalın təşkili prinsipləri
- məhsul istehsalı prosesi
- istehsalın intensivləşməsi

240 Bazar münasibətləri şəraitində aqrar sahənin inkişafında hansı xüsusiyyətlər nəzərə alınmalıdır?

- struktur dəyişiklikləri
- əmək məhsuldarlığının yüksəldilməsi
- işçi qüvvəsindən istifadə
- istehsal dövrü ilə iş dövrünün uyğun gəlməməsi
- istehsalın təşkili formaları

241 Bazar iqtisadiyyatına keçid aqrar sferada nəyin sərbəstləşməsinin təmin etmişdir?

- xidmətdən istifadəni
- gəlirlərin formalaşmasını
- istehsala münasibəti
- istehsal iqtisadi əlaqələri
- mənfəətdən istifadəni

242 Bazar münasibətlərinə keçid aqrar sferada nəyin dəyişməsinə şərait yaradır?

- istehsalat xidmətin
- əmək haqqının
- istehsal sahələrinin
- mülkiyyət münasibətlərinin
- məhsulların emalının

243 Bazar iqtisadiyyatı aqrar sferada nəyin yeniləşməsinə şərait yaradır?

- istehsala xidmətin
- istehsalın təşkilinin
- əmək ödənişlərinin
- təsərrüfatçılıq formalarının
- məhsul istehsalının

244 Bazar iqtisadiyyatının təzahürü hansı amillər hesabına yaranır və formalaşır?

- sənayenin kənd təsərrüfatının ayrılması hesabına
- struktur dəyişiklikləri hesabına
- əməyin təşkili yeni forması hesabına
- ictimai əmək bölgüsü nəticəsində
- istehsalın ixtisaslaşması hesabına

245 Sahələr üzrə aqrar-sənaye kompleksləri nədir?

- Bazar iqtisadiyyatının inkişafi
- Sahələr üzrə xammal istehsalı, emalı, satışı ilə qarşılıqlı əlaqədə olan müəssisələrin birliyi
- Sahələr üzrə məhsul artımı
- Sahibkarlıq fəaliyyəti
- İstehsal texnologiyaların təkmilləşdirilməsi

246 İntensivlik səviyyəsinin göstəriciləri:

- Ətraf mühitin mühafizəsi

- İstehsalın artım tempisi
- Məhsullara sərf edilən əmək xərcləri
- Sahə vahidinə düşən əsas fond və cari istehsal xərcləri
- Torpaqların zərərli duzdan təmizlənməsi

247 Aqrar sahədə ekstensiv inkişaf nədir?

- Keyfiyyətin yaxşılaşdırılması
- Mənfətin artırılması
- Müəssisələrə sərmayə qoyuluşu
- İstehsal meydanı genişlənməsi hesabına məhsul artımı
- Məhsulların maya dəyərinin aşağı salınması

248 İslahatlar nəticəsində hansı mülkiyyət forması yarandı?

- ailə mülkiyyəti
- dövlət mülkiyyəti
- kollektiv mülkiyyət
- xüsusi mülkiyyət
- qarışq mülkiyyət

249 Bazar iqtisadiyyatı şəraitində aşağıdakı amillərin hansı dəyişir?

- əməyin stimullaşdırılması
- əmək məhsuldarlığı
- əmək haqqı
- əməyin bölgüsü
- əməyin təşkili forması

250 Aqrar münasibət bir məfhüm kimi nəyi özündə əks etdirir?

- ərazi əlamətinə görə istehsalın yerləşdirilməsi
- istehsalın təmərküzləşməsini
- istehsalın təşkili formalarını
- istehsal münasibətlərin məcmusunu
- regionların sosial-iqtisadi inkişafını

251 Aqrar sferada həyata keçirilən islahatlar nəyin sürətlənməsinə şərait yaratmışdır?

- məhsulların satışına
- əmək ödənişlərinə
- meliorasiya-irriqasiya işinə
- sosial-iqtisadi inkişaf'a
- məhsulların tədarükünə

252 Bazar iqtisadiyyatının tarixi əsasını nə təşkil edir?

- əkinçiliyin inkişafı
- diferensial renta
- iqtisadi artım
- əmtəə təsərrüfatı
- gəlirlərin bölgüsü

253 Aqrar-sənaye kompleksinin sosial-iqtisadi əsasları nə təşkil edir?

- Yeni bazar strukturlarının yaradılması
- Kənd təsərrüfatı məhsullarının qiyməti
- İstehsalın kompleks mexanikləşdirilməsi
- Xammal bazası, işçi qüvvəsi, məhsulların tələbatı ödəmə qabiliyyəti olması

- İstehsala yeni texnologianın tətbiqi

254 Aqrar sahədə intensiv inkişaf nədir?

- Müəssisələrarası əlaqələrin genişləndirilməsi
- Sahə vahidinə vəsait qoyuluşunun artımı və istehsalın keyfiyyətcə yaxşılaşdırılması hesabına məhsul artımının təmin edilməsi
- İstehsalın soviyyəsinin aşağı düşməsi
- İstehsalın primitiv formada aparılması
- İstehsala məsrəflərin artımı

255 Kənd təsərrüfatı məhsullarının emalı nədir?

- Xammaldan müxtəlif çeşiddə məhsul istehsalı və yüksək təminat
- İstehsalın səmərəliliyinin təmin edilməsi
- Sahələrin yerləşdirilməsi
- Məhsulların uzun müddətə saxlanması
- İxtisaslaşmanın dərinləşməsi

256 Aralıq məhsul nədir?

- Ümumi gəlir
- İstehsala çəkilən əmək məsrəfləri
- Aqrar sahədə əldə edilən gəlir
- Ümumi daxili məhsulun bir hissəsi
- İstehlakda istifadə olunan ümumi məhsulun bir hissəsi

257 Aqrar-sənaye müəssisələrində istehsal xidməti nəyi əhatə edir?

- Qarşılıqlı iqtisadi münasibətlər
- Yeni torpaq sahərinin əkin dövriyyəsinə cəlb edilməsi
- Kompleks əmələ gətirən sahələrin məqsədyönlü fəaliyyətini
- İqtisadiyyatın sabitləşməsi
- Aqrar bölmənin böhrandan çıxmazı

258 İslahatlar nəticəsində kənddə aqrar münasibətlərin formallaşmasına şərait yaranan amillər hansıdır?

- meyvə-tərəvəz anbarları
- infrastrukturun təkmilləşdirilməsi
- istehsal vasitələri istehsalı
- bunların hamısı
- taxıl terminalları

259 Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunub?

- 1995-ci ildə
- 1990-ci ildə
- 1994-cü ildə
- 1992-ci ildə
- 1993-cü ildə

260 Bazar iqtisadiyyatı şəraitində hansı sahələr formalasır?

- sabit sahələr
- qeyri müəyyən sahələr
- nisbətən eyni sahələr
- müxtəlif istehsal sahələri
- kənd təsərrüfatı və xidmət

261 Bazar iqtisadiyyatı şəraitində aparılan islahatlar növin vüsət almasına səbəb olur?

- mexanikləşmənin
- kooperasiyanın
- qismən mexanikləşmənin
- kompleks mexanikləşmənin
- avtomatlaşmanın

262 Bazarın iqtisadi fəaliyyətinin təşkilinin digər pillələrindən fərqləndirən səciyyəvi cəhətlər hansıdır?

- bunların hamısı
- əmtəə istehsalçılarının çoxluğu
- iştirakçılar üçün bərabər imkanın təmin edilməsi
- maddi, maliyyə, insan resursları
- bazara sərbəst daxil olmaq və çıxmaq

263 Aqrar sferada aparılan islahatlar nöyin dəyişməsini təmin etmişdir?

- təmərküzləşməsinin
- mülkiyyət münasibətlərinin
- suvarma üsullarını
- istehsalın mexanikləşməsini
- ixtisaslaşma səviyyəsinin

264 Bazar iqtisadiyyatı aqrar sferada nöyin aparılmasını sürətləndirmiştir?

- əməyin təşkilinin
- iqtisadi islahatların
- ətraf mühitin çirkənməsinin
- torpaqların şoranalmasına
- külək və su eroziyasının

265 Aqrar sferada bazar münasibətləri hansı formada fəaliyyət göstərir?

- ekstensiv inkişafa yol açır
- istehsalla istehlak arasında əlaqə
- tənzimləyici rol oynayır
- məhsul qılığının yaradır
- istehsalı sürətləndirir

266 FAO-nun məlumatlarına əsasən ərzaq istehsalının illik artımı: 1950-1985-ci illərdə - 30 milyon ton; 1985-1995-ci illərdə - 12 milyon ton; 2030-cu ilədək - ?

- 9 milyon ton səviyyəsində olacaq
- 5 milyon ton səviyyəsində olacaq
- 13 milyon ton səviyyəsində olacaq
- 10 milyon ton səviyyəsində olacaq
- 20 milyon ton səviyyəsində olacaq

267 Azərbaycanın aqrar bölməsinin davamlı inkişafı istiqamətləri aşağıdakı hansı məsələlərinin həllini tələb edir: 1.torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin; 2.kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası; 3.aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; 4.aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi

- 4
- 2, 3, 4
- 1, 2, 3, 4
- 3, 1, 4
- 1, 2

268 Aran iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri hansılardır?

- maldarlıq, pambıqçılıq, quru subtropik meyvəçilik, faraş tərəvəzçilik, kartofçuluq
- taxılçılıq, maldarlıq, tütünçülük, pambıqçılıq, üzümçülük
- faraş tərəvəzçilik, meyvəçilik, bostançılıq, üzümçülük, pambıqçılıq
- pambıqçılıq, kartofçuluq, quru subtropik meyvəçilik, faraş tərəvəzçilik, bostançılıq
- üzümçülük, quru subtropik meyvəçilik, pambıqçılıq, taxılçılıq, bostançılıq

269 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı neçə iqtisadi rayon üzrə tərtib edilmişdir?

- 9
- 8
- 7
- 11
- 10

270 Kənd təsərrüfatına yararlı torpaqların neçə faizi əkinə yararlı sahələrdir?

- 50 %
- 40 %
- 27 %
- 39 %
- 45 %

271 Torpağın mütləq münbətiyini nə təşkil edir?

- sahə vahidinə düşən əmək sərfi
- hər hektar əkin sahəsinə verilən mineral və üzvi gübrələrin miqdarı
- hər 100 ha torpaq sahəsinə düşən güc
- sahə vahidindən götürülen məhsulun miqdarı və yaxud da dəyər formasında əldə olunan gəlir
- ümumi sahədən yığılan məhsulun miqdarı

272 Kənd təsərrüfatında başlıca istehsal vasitəsi nədir?

- iş heyvanları
- su
- torpaq
- meşə
- texnika

273 Kənd təsərrüfatında istehsal olunan ərzaq məhsulları və onun emal sənayesi məhsulları ölkə əhalisinin istehlak şeylərinə olan tələbatının təxminən neçə faizini ödəyir?

- 70 %
- 75 %
- 65 %
- 60 %
- 55 %

274 Aqrar sferada müxtəlif çeşiddə və keyfiyyətdə məhsul istehsalı və emalı nəyə xidmət edir?

- məşgulluğun təmin edilməsinə
- struktur dəyişikliklərinə
- istehsala xidmətin yaxşılaşdırılmasına
- ixrac potensialının artırılmasına
- istehsalın təşkilinə

275 Aqrar sənaye məhsullarının ixracında hansı amillər nəzərə alınmalıdır?

- bunların hamısı
- məhsulların rəqabətqabiliyyətliliyi
- müəssisələrin mövcud inkişaf səviyyəsi
- müəssisələrin maliyyə möhkəmliyi
- buraxılan məhsulların çeşidi, keyfiyyəti

276 Aqrar sahədə ixtisaslaşma istiqamətindən asılı olaraq meyvə-tərəvəz istehsalı və emalı güclərinin çoxu hansı regiondadır?

- Şirvan zonasında
- Quba-Xaçmaz zonasında
- Naxçıvan Muxtar Respublikasında
- Qarabağ-Mil zonasında
- Gəncə-Qazax zonasında

277 Aqrar sahədə islahatların gedişinin sürətləndirilməsinə dair Prezident fermanında nə kimi güzəştər vermişdir?

- güzəştli kredit
- maliyyə yardımı
- istehsalın stimullaşdırılması
- istehsalın təşkili
- vergi güzəştəri

278 Ölkə əhalisinin gəlirlərinin neçə faizi aqrar sferada formalaşır?

- 20-25 %-ə qədəri
- 80,0-dən azı
- 70,0-dən çoxu
- 50,0 %-ə qədəri
- 30-35 %-ə qədəri

279 Aqrar sferaya investisiya qoyuluşu 2000-2008-ci illər ərzində neçə dəfə artmışdır?

- 50-70 % arasında
- 30,5-40,5 dəfədən çox
- 5,1-6,5 dəfədən çox
- 2,5-3,0 dəfədən çox
- 50,0 dəfədən çox

280 Aqrar sferada struktur dəyişiklikləri nə deməkdir?

- istehsalın ixtisaslaşması
- istehsalın tələb-təklif əsasında təşkili
- əməyin təşkili
- istehsalın intensivləşməsi
- istehsalın təşkili

281 Aqrar sferada differensial kredit siyasəti nə deməkdir?

- istehsalın maliyyələşməsi
- lizinq xidmətinin təşkili
- fərqli kredit siyasəti
- vergi güzəştərinin tətbiqi
- investisiyaların cəlb edilməsi

282 Aqrar sferada yüksək əmək tutumlu sahə nə deməkdir?

- avtomatlaşdırma

- istehsala marağın artırılması
- əməyin stimullaşdırılması
- əl əməyinin üstünlük təşkil etməsi
- kompleks mexanikləşmə

283 Aqrar münasibətlər nəyi özündə birləşdirir?

- istehsalın təmərküzləşməsini
- istehsala vəsait qoyuluşunu
- istehsal münasibətlərinin məcmusunu
- torpaqlardan istifadə səviyyəsini
- torpaqların irriqasiyasını

284 ASK sistemində integrasiya nə deməkdir?

- xammal istehsali
- xammal və emalın birləşməsi
- satış kanallarının artması
- emal sferasının genişlənməsi
- son məhsul istehsali

285 Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir edən amil nədir?

- məhsul istehsalının azalması
- əməkdən və işçi qüvvəsindən istifadə
- mənfəətin əldə edilməməsi
- əmək sərfinin azalması
- əmtəəlik məhsulun aşağı düşməsi

286 Birinci tarixi mərhələ özünü hansı sahədə biruzə verir?

- aqrar sahənin tənəzzül dövrü
- əkinçiliyin üstünlük təşkil etdiyi dövr
- sənayenin üstün inkişaf dövrü
- xidmətin inkişaf dövrü
- tikintinin üstün inkişaf dövrü

287 Çoxsahəli istehsal sistemi kimi ASK-nin məzmununu nə təşkil edir?

- istehsalın səmərəliliyi
- integrasiya əlaqələri
- iqtisadiyyatın tənzimlənməsi
- müqavilə münasibətləri
- ictimai əmək növü

288 ASK sistemində beşinci qrupa hansı sahələr daxildir?

- xidmət sahələri
- maliyyə, kredit, bank
- kənd təsərrüfatı
- meşə təsərrüfatı
- balıqçılıq təsərrüfatı

289 Aqrar-sənaye kompleksi sistemində dördüncü qrupa hansı sahələr daxildir?

- aqrokimya xidməti
- tədavül sferası sahələri
- maddi-texniki təchizat
- nəqliyyat və rabitə

- su təsərrüfatı sistemləri

290 Aqrar-sənaye kompleksi sistemində birinci qrup nəyi özündə birləşdirir?

- balıqçılıq təsərrüfatını  
 kompleks əmələ gətirən özəyi  
 xammal ehtiyatlarını  
 suvarma sistemlərini  
 meşə təsərrüfatını

291 Aqrar-sənaye kompleksində birinci qrupa hansı sahələr daxildir?

- meliorasiya-irriqasiya xidməti  
 yalnız kənd təsərrüfatı  
 tikinti sahəsi  
 nəqliyyat və rabitə sahəsi  
 kənd təsərrüfatı istehsalı və emalı

292 Aqrar-sənaye kompleksinin tədqiqat obyektini nə təşkil edir?

- meşə təsərrüfatı  
 balıqçılıq təsərrüfatı  
 xüsusi mülkiyyətli özəl qurumlar  
 dövlət kənd təsərrüfatı müəssisələri  
 istehsal kooperativləri

293 Aqrar-sənaye kompleksi sistemində integrasiya prosesi hansı yolla həyata keçirilir?

- istehsalın genişləndirilməsi  
 sənaye ilə kənd təsərrüfatının qarşılıqlı əlaqəsi  
 tədarük sisteminin ləğv edilməsi  
 başqa kanalların çoxalması  
 emal sahələrinin genişləndirilməsi

294 Regionlarda ASK-nin səmərəli fəaliyyətinə təsir edən amillər hansıdır?

- əmtəəlik məhsulun azalması  
 əmək sərfinin azalması  
 mənfəətin əldə edilməsi  
 əmək ehtiyatları və işçi qüvvəsi  
 məhsul istehsalının azalması

295 ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəycin nəzərə alınması vacibdir?

- satış qiymətlərinin səviyyəsi  
 təbii-iqlim şəraiti, iqtisadi artım  
 əmək haqqının artırılması  
 əhalinin yaşayış səviyyəsi  
 torpağın münbitliyinin azalması

296 Kənd təsərrüfatı məhsulları istehsalı artdıqda tədarük, emal, daşınma sahəsində nə baş verir?

- onların fəaliyyəti dəyişmir  
 onların fəaliyyəti genişlənir  
 daha çox gelir əldə edilir  
 onların fəaliyyəti məhdudlaşır  
 onların fəaliyyəti ləğv olunur

297 Aqrar-sənaye kompleksinin başlıca istehsal sahəsi nədir?

- tədarük
- kənd təsərrüfatı və emal
- təmir
- tikinti
- satış

298 ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakı amillərin hansından istifadə edilməlidir?

- əmək haqqı fondundan
- mövcud istehsal çoxalmasından
- şoranalşmanın çoxalmasından
- torpaqların eroziyasından
- əhalinin yerləşdirilməsindən

299 ASK inkişafı hansı sahələrin yüksəlməsinə xidmət edir?

- əmək haqqının artmasına
- həyat səviyyəsinin yüksəlməsinə
- torpaq sahələrinin artmasına
- əkin sahələrinin genişlənməsinə
- suvarılan sahələrin artırılmasına

300 İstehsal xidmət sahələri formalaşarkən hansı sahələr sərbəstliyini saxlayır?

- əkin sahələrinin genişlənməsini
- istehsal-iqtisadi sərbəstliyini
- pul gəlirlərinin aşağı salınmasını
- infrastrukturun azalmasını
- məhsulların daşınmasını

301 ASK formalaşarkən hansı xüsusiyyətin nəzərə alınması tələb olunur?

- texikanın sahələr üzrə bölgüsü
- mövcud texnikadan istifadə
- torpağın əsas istehsal vasitəsi olması
- əməkdən istifadə
- işçilərin ixtisasını artırılması

302 ASK formalaşarkən ərazi-sahə quruluşu düzgün qurulmadan nə ilə bağlı məsələləri həll etmək mümkün deyil?

- məhsulun satışı
- son məhsulun istehlakı
- məhsulun saxlanması
- mənfəətin azalması
- məhsulun emalı

303 ASK-nin formalaşması və inkişafında ikinci mərhələ hansı dövrü əhatə edir?

- xidmət sahələrinin inkişafı
- meşə təsərrüfatının inkişafı
- kənd təsərrüfatının geri qalması
- sənayenin intensiv inkişafı
- emal sahəsinin inkişaf dövrü

304 ASK-nin formalaşması və inkişafında sənayecə inkişaf etmiş ölkələr neçə tarixi mərhələ keçmişlər?

- 5-7 tarixi mərhələ
- 1-2 tarixi mərhələ

- 10-11 tarixi mərhələ
- 2 tarixi mərhələ
- 3 tarixi mərhələ

305 Dördüncü qrupa daxil olan tədavül sferası sahələri ASK-də hansı funksiyani yerinə yetirir?

- məhsulların emalını həyata keçirir
- istehlakçılarla əlaqə yaradır
- son məhsulu istehlakçılara çatdırır
- xammalın emalını təşkil edir
- pərakəndə satışı yerinə yetirir

306 ASK-ni iri istehsal sahəsi kimi neçə qrupa bölmək olar?

- 16-17 qrupa
- 5 qrupa
- 2-3 qrupa
- 3-4 qrupa
- 10-15 qrupa

307 Bazar iqtisadiyyatı şəraitində ASK-nin və aqrar iqtisadiyyatın inkişafının əsas istiqamətini nə təşkil etməlidir?

- xammal istehsalın azalması
- xammal istehsalı və emalı
- itkilərin artması
- rəqabətə davamsız məhsul istehsalı
- ilkin emalın artırılması

308 Aqrar-sənaye kompleksi sistemində integrasiya nədir?

- sahələrin ayrılması
- sahələrin birləşməsi, qovuşması
- istehsalın ixtisaslaşması
- istehsalın təmərküzləşməsi
- gəlirlərin bölgüsü

309 ASK formalşarkən nəycin düzgün nəzərə alınması vacibdir?

- torpaq sahələrinin
- ərazi-sahə quruluşunun
- əmtəəlik məhsulun
- əmək sərfinin
- əmək ehtiyatlarının

310 ASK-da istehsal olunan ərzaq və qeyri ərzaq məhsulları istehlak şeylərinə tələbatın neçə faizini ödəyir?

- 45-50%-ə qədərini
- 74-75%-ə qədərini
- 40-45%-ə qədərini
- 85-90%-ə qədərini
- 70-71%-ə qədərini

311 Aqrar-sənaye kompleksinin formalşaması nəycin tənzimlənməsinə şərait yaradır?

- əmək ehtiyatlarının
- istehsal-iqtisadi əlaqələrin
- pul gəlirlərinin, mənfiətin
- istehsal sahələrinin

- əmək haqqının

312 ASK-nin formalaşması və inkişafi nəyə xidmət edir?

- xidmətlərin məhdudlaşmasına
- ərzaq təhlükəsizliyinin təmin edilməsinə
- əhalinin artmasına
- resursların artmasına
- əkinlərin genişlənməsinə

313 Aqrar-sənaye kompleksində hansı sahələr birləşərək istehsala xidmət edir?

- nəqliyyat
- istehsal-xidmət
- bitkiçilik
- heyvandarlıq
- tikinti

314 ASK-nin regionlarda səmərəli fəaliyyət göstərməsi üçün aşağıdakılardan hamısının əhəmiyyəti böyükdür?

- əhalinin yerləşdirilməsinin
- infrastrukturun
- əmək haqqının artmasının
- əmək məhsuldarlığının aşağı düşməsinin
- rentabelliyyin yüksəldilməsinin

315 ASK formalaşarkən ərazi-sahə quruluşunun düzgün qurulmaması nəticəsində nəycin yüksəlməsi mümkün deyil?

- əmək haqqının
- torpağın məhsuldarlığının
- iqtisadi səmərəliliyin
- texnikadan istifadənin
- iqtisadi əlaqələrin

316 ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadıqda nəyi həll etmək mümkün deyil?

- torpaqların mühafizəsini
- sahələrarası inkişaf problemlərini
- əməyin təşkilini
- müəssisələrarası ziddiyyətləri
- əmək mübahisələrini

317 Aqrar-sənaye kompleksinin formalaşması və inkişafında üçüncü mərhələnin rolü nədədir?

- istehsala xidmətin yaxşılaşdırılması
- əkinçiliyin sənaye istehsal tipinə çevriləməsi
- heyvandarlığın intensiv inkişafı
- aqrar sferaya investisiyaların cəlb edilməməsi
- maliyyə münasibətlərinin təkmilləşdirilməsi

318 Hazırda respublikada neçə kollektiv müəssisə fəaliyyət göstərir?

- 1916-dən çox
- 1119-dan çox
- 856-dən az
- 516-dən çox
- 400-dən çox

319 Aqrar sfera aqrar-sənaye kompleksini nə ilə təmin edir?

- hazır məhsulla
- xammalla
- istehsal vasitələri ilə
- mineral gübrələrlə
- istehsala xidmətlə

320 Aqrar-sənaye kompleksinin sosial-iqtisadi əsasını nə təşkil edir?

- məhsulların rəqabətqabiliyətli olması
- bunların hamısı
- xammal bazası
- işçi qüvvəsi
- bazara nisbətən yaxınlığı

321 Yeyinti, yüngül sənaye sahələrinin neçə faizini aqrar-sənaye kompleksi ödəyir?

- 50-60%-ə qədərini
- 70-80%-ə qədərini
- 90-100%-ə qədərini
- 40-45%-ə qədərini
- 60-70%-ə qədərini

322 Respublikanın əmtəə dövriyyəsinin neçə faizi aqrar-sənaye kompleksinin payına düşür?

- 90-100%-ə qədəri
- 25-30%-ə qədəri
- 35-40%-ə qədəri
- 85-90%-dən çoxu
- 70-75%-ə qədəri

323 Aqrar-sənaye kompleksinin obyektiñə hansı sahələr daxildir?

- istehsal-xidmət müəssisələri
- mədəni-məişət obyektləri
- sosial obyektlər
- təmir təşkilatları
- tikinti təşkilatları

324 Aqrar-sənaye kompleksi nədir?

- istehsal və xidmət sahələrinin birləşməsi
- istehsalın təşkili
- istehsalın maliyyələşməsi
- əmtəəlik məhsulun çoxalması
- istehsalın həcmiñin artması

325 Aqrar sferada sahibkarlıq fəaliyyətini canlandırmaq məqsədilə hansı tədbirlər həyata keçirilməlidir

- yerli resurslardan zəif istifadə
- çoxukladlı iqtisadiyyatın zəifləməsi
- bütün regionlar üçün eyni tövsiyyələr vermək
- inkişaf istiqamətlərinə diqqətin artırılması
- regional xüsusiyyətlərin nəzərə alınması

326 Fərdi sahibkarlığın üstün forması

- səhmdar cəmiyyətləri

- dövlət müəssisələri
- kollektiv müəssisələr
- kəndli (fermer) təsərrüfatları
- kiçik müəssisələr

327 Aqrar islahatlar nəticəsində respublikada hansı təsərrüfatçılıq formaları fəaliyyət göstərir?

- dövlət müəssisələri, kəndli (fermer) təsərrüfatları
- kiçik müəssisələr, kollektiv müəssisələr
- səhmdar cəmiyyətləri
- ailə təsərrüfatları, istehsal kooperativləri
- bunların hamısı

328 Sahibkarlığa əsaslanan kəndli-fermer təsərrüfatlarının sayı hansı regionlarda çoxluq təşkil edir?

- Lənkəran, Abşeron, Dağlıq Şirvan
- Gəncə-Qazax, Abşeron, Dağlıq Şirvan
- Aran, Şəki-Zaqatala, Lənkəran
- Abşeron, Naxçıvan, Quba-Xaçmaz
- Şəki-Zaqatala, Naxçıvan, Dağlıq Şirvan

329 Sahibkarlıq fəaliyyətinin obyekti nə daxildir?

- firmalar, şirkətlər və digər hüquqi şəxslər
- səhmdar cəmiyyətləri
- kəndli (fermer) təsərrüfatları
- fiziki şəxslər
- bazara təklif edilən və istehlak edilən bütün mal və əmtəələr

330 Aqrar sahibkarlıq fəaliyyəti nəyi əhatə edir?

- yalnız istehsalı
- istehsalı və satışı
- yalnız satışı
- istehsal, satış və bütün xidmət növlərini
- satışı və xidmət növlərini

331 Aqrar sferada aparılan siyaset nəyi təmin etməlidir?

- istehsalın tempinin aşağı salınması
- əhalinin təminatının pisləşməsi
- köhnə texnologiyanın tətbiqi
- ərzaq məhsulları istehalının azalması
- yerli istehsalçılara üstünlük verilməsi

332 Aqrar sferada sahibkarlığın inkişafının sosial-iqtisadi əhəmiyyəti nədədir?

- əhalinin maddi təminatının pisləşməsində
- istehsalın artımında
- maddi nemətlər bolluğuunun yaradılmasında
- çoxnövlü təsərrüfatların yaradılmasında
- intensiv inkişafın təmin edilməsində

333 Aqrar sferada sahibkarlıq fəaliyyət imkanlarına görə hansı istiqamətlərə ayrıılır?

- ticarət sahibkarlığı
- məsləhət sahibkarlığı
- xidmət sahibkarlığı
- maliyyə sahibkarlığı

- istehsal sahibkarlığı

334 Azərbaycanda XX əsrin əvvəllərində aqrar sferanın hansı sahəsi inkişaf etmişdir?

- pambıqçılıq
- çayçılıq
- taxılçılıq
- maldarlıq
- tərəvəzçilik

335 Azərbaycanda ilk dəfə hansı nüfuzlu şəxs pambıq parça istehsalı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olub?

- Zeynalabdin Tağıyev
- Nobel qardaşları
- Musa Nağıyev
- Mayilov qardaşları
- Privalovlar

336 Aqrar sferaya daxil olan yüksək istehsal-iqtisadi nəticələrə nail olmaq üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır?

- istehsalın artırılmasına
- qiymətlərin artırılmasına
- əmək sərfinin artmasına
- kənd təsərrüfatının tələblərinə
- maya dəyərinin aşağı salınmasına

337 Regionlarda aqrar sferanın ümumi fəaliyyətinə ona daxil olan sahələrin iştirakı necə təsir göstərir?

- istehsalın mexanikləşmə səviyyəsi ilə
- əmtəəlik məhsulun xüsusi çəkisi ilə
- məhsulların maya dəyəri ilə
- məhsullara sərf olunan əməklə
- istehsala məsrəflərlə

338 Aqrar sferada və onun regionlarında istehsal olunan məhsulların neçə faizi təkrar istehsala yönəldilir?

- 75-80 %-ə qədəri
- 40-45 %-ə qədəri
- 55-60 %-ə qədəri
- 25-30 %-ə qədəri
- 30-40 %-ə qədəri

339 Respublikanın regionlarında aqrar sferanın quruluşunda baş verən dəyişiklik başqasına necə təsir göstərir?

- fəaliyyəti yüksəlir
- fəaliyyəti pozulur
- təsir etmir
- fəaliyyəti genişlənir
- fəaliyyəti səmərəli əlaqələnir

340 Regionlarda məşğulluğun yaxşılaşdırılmasında aqrar sferanın hansı sahəsinin inkişafı daha önemlidir?

- emal sahəsinin
- yüksək əmək tutumlu sahələrin
- əmək tutumu az olan sahələrin
- taxılçılıq sahəsinin

- yemçilik sahəsinin

341 Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Programı nın ikinci mərhələsi hansı illəri əhatə edir?

- 2010-2011-ci illər
- 2005-2007-ci illər
- 2009-2013-cü illər
- 2006-2009-cu illər
- 2012-2015-ci illər

342 Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Programı na dair qanunun birinci mərhələsi hansı illəri əhatə edir?

- 1995-2000-ci illəri
- 2000-2003-cü illəri
- 2015-2020-ci illəri
- 2004-2008-ci illəri
- 1993-1994-cü illəri

343 Regionlarda aqrar sferanın sahələrində geniş təkrar istehsalı təmin edən gəlirləri səviyyəsi necədir?

- gəlirlər öz xərcini ödəməyə çatır
- təkrar istehsalı tam təmin etmir
- təkrar istehsalı tam təmin edir
- normadan aşağı səviyyədədir
- istehsal əsasən zərərlə başa gəlir

344 Regionlarda aqrar sahibkarlıqla məşğul olanların torpaq, işçi qüvvəsi, maliyyə vəsaitləri ilə təminatı necədir?

- normativlərə uyğun gəlmir
- normativlərə uyğun səviyyədədir
- orta səviyyədədir
- çox aşağıdır
- yüksək səviyyədədir

345 Hazırda regionlarda aqrar sferanın inkişafının müasir səviyyəsi qənaətbəxş hesab etmək olarmı?

- tələbatdan çox aşağıdır
- tələbata uyğundur
- qeyri-qənaət bəxşdir
- inkişaf səviyyəsi tələbatdan aşağıdır
- tələbatdan yüksəkdir

346 Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı na dair program nə vaxt təsdiq olunmuşdur (2002-2008-ci illər)?

- 22 fevral 2004-cü il
- 11 fevral 2004-cü il
- 20 yanvar 2004-cü il
- 20 mart 2004-cü il
- 15 may 2004-cü il

347 Regionların aqrar bölməsində torpaqlardan istifadənin səmərəliliyi hansı göstəricilərlə müəyyən edilir?

- natural göstəricilərlə
- dəyər göstəricisi ilə
- natura və dəyər göstəricisi ilə

- müxtəlif qiymətlərlə
- əmək tutumluluğu ilə

348 Regionlarda aqrar sferaya daxil olan sahələr onun fəaliyyətinə necə təsir göstərir?

- əlaqəli formada təsir edir
- müxtəlif formada təsir göstərir
- eyni formada təsir göstərir
- iştirak etmirlər
- əlaqəsiz formada təsir göstərir

349 Aqrar sferada xammaldan əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- xammalın pis keyfiyyətdə olması
- xammal itkisinin azalmasını
- xammal istehsalının azalmasını
- keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- istehsala məsrəflərin yüksəlməsi

350 Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında aqrar sferanın inkişafının əhəmiyyəti nədədir?

- əmək haqqının aşağı salınmasında
- ərzaq məhsulları istehsalının azaldılmasında
- qeyri ərzaq məhsulları istehsalında
- ərzaq və gündəlik tələbat mallarının artımında
- istehsalın səviyyəsinin aşağı salınmasında

351 Regionlarda hansı təsərrüfat formalarının inkişafına üstünlük verilir?

- ailə və ev təsərrüfatlarına
- dövlət təsərrüfatlarına
- fərdi sahibkarlığa və kəndli təsərrüfatlarına
- kollektiv müəssisələrə
- istehsal kooperativlərinə

352 Aqrar sferaya daxil olan yüksək istehsal-iqtisadi nəticələrə nail olmaq üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır?

- istehsalın artırılmasına
- əmək sərfinin artmasına
- maya dəyərinin aşağı salınmasına
- qiymətlərin artırılmasına
- kənd təsərrüfatının tələblərinə

353 Azərbaycan Respublikasında resurs potensialına və ərazisinə görə ən böyük region hansıdır?

- Aran iqtisadi rayonu
- Lənkəran iqtisadi rayonu
- Kəlbəcər-Laçın iqtisadi rayonu
- Dağlıq-Şirvan iqtisadi rayonu
- Naxçıvan iqtisadi rayonu

354 Sosial-iqtisadi inkişafa dair qəbul olunmuş programda Azərbaycanın ərazisi neçə regiona bölünmüştür?

- 15 iqtisadi regiona
- 10 iqtisadi regiona
- 7 iqtisadi regiona
- 12 iqtisadi regiona
- 6 iqtisadi regiona

355 Respublikanın regionlarında aqrar sferaya hansı sahələr daxildir?

- emal müəssisələri
- tikinti təşkilatları
- xammal istehsal edən müəssisələr
- xidmət təşkilatları
- təmir təşkilatları

356 Regionlarda aqrar sferanın sahələrində geniş təkrar istehsalı təmin edən gəlirləri səviyyəsi necədir?

- təkrar istehsalı tam təmin edir
- gəlirlər öz xərcini ödəməyə çatır
- istehsal əsasən zərərlə başa gəlir
- normadan aşağı səviyyədədir
- təkrar istehsalı tam təmin etmir

357 Regionlarda aqrar sahibkarlıqla məşğul olanların torpaq, işçi qüvvəsi, maliyyə vəsaitləri ilə təminatı necədir?

- orta səviyyədədir
- normativlərə uyğun səviyyədədir
- normativlərə uyğun gəlmir
- yüksək səviyyədədir
- çox aşağıdır

358 Hazırda regionlarda aqrar sahibkarlığın inkişaf səviyyəsi necədir?

- aşağı səviyyədədir
- orta səviyyəlidir
- qeyri normaldir
- yüksək səviyyədədir
- inkişaf tempi yüksəkdir

359 Hazırda regionlarda aqrar sferanın inkişafının müasir səviyyəsi qənaətbəxş hesab etmək olarmı?

- inkişaf səviyyəsi tələbatdan aşağıdır
- tələbatdan çox aşağıdır
- tələbata uyğundur
- qeyri-qənaət bəxşdir
- tələbatdan yüksəkdir

360 Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafi Dövlət Programı na dair program nə vaxt təsdiq olunmuşdur (2002-2008-ci illər)?

- 11 fevral 2004-cü il
- 22 fevral 2004-cü il
- 15 may 2004-cü il
- 20 yanvar 2004-cü il
- 20 mart 2004-cü il

361 Aqrar sferada sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün ilk növbədə nəyə nail olunmalıdır?

- istehsala məsrəflərin azaldılmasına
- istehsalın genişləndirilməsinə
- pul gəlirlərinin artırılmasına
- əmək sərfinin artırılmasına
- maddi marağın yüksəldilməsinə

362 Respublikada ərazisinə və istehsal potensialına görə kiçik region hansıdır?

- Abşeron iqtisadi rayonu
- Şəki-Zaqatala iqtisadi rayonu
- Kəlbəcər-Laçın iqtisadi rayonu
- Gəncə-Qazax iqtisadi rayonu
- Quba-Xaçmaz iqtisadi rayonu

363 Respublikada miqyasına görə ən geniş vüsət tapmış sahibkarlıq fəaliyyəti?

- kiçik
- korporativ
- fərdi
- orta
- iri

364 Ölkənin aqrar sektorunda əsas təsərrüfatçılıq formalarından biri hansıdır?

- kollektiv müəssisələr
- ailə təsərrüfatları
- istehsal kooperativləri
- kəndli (fermer) təsərrüfatları
- səhmdar cəmiyyətləri

365 Sahibkarlıq hansı fəaliyyət növüdür?

- bunların hamısı
- təsərrüfat
- iqtisadi
- sosial
- bunların heç biri

366 Aqrar sferada sahibkarlıqla məşğul olan subyektlərin neçəsi emal sahəsində fəaliyyət göstərir? (

- 3500-4000-ə qədəri
- 7500-ə qədəri
- 6100-dən çoxu
- 3500-ə qədəri
- 4500-dən çoxu

367 Respublikanın aqrar bölmələrində sahibkarlıqla neçə hüquqi şəxs məşğuldur?

- 1500-2000-dən çox
- 15660-dan çox
- 20000-20500-dən çox
- 4000-5500-dən çox
- 2500-3000-ə qədər

368 Aqrar sferada sahibkarlığın hansı forması daha geniş yayılıb?

- Dövlət sahibkarlığı
- iri sahibkarlıq
- kollektiv sahibkarlıq
- fərdi sahibkarlıq
- sair sahibkarlıq

369 Aqrar sferada sahibkarlıq fəaliyyətinin növləri hansılardır? (

- kiçik, orta, iri sahibkarlıq
- əməyin təşkili formaları
- istehsalın ixtisaslaşması

- təsərrüfatçılıq formaları
- dövlət mülkiyyətinin özəlləşdirilməsi

370 ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?

- istehsal prosesinə
- əməyin təşkilinə
- məhsul satışına
- əmək haqqına
- əmək sərfinə

371 ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?

- müxtəlif növ xidmətlərə
- istehsalın intensivləşməsinə
- əmək ehtiyatına
- əmək haqqına
- əməyin təşkilinə

372 İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır?

- köməkçi sahə
- sosial sahə
- infrastruktura
- istehsal sahələri
- yardımçı sahə

373 Aqrar sferada ETT-nin inkişafı nəyə şərait yaradır?

- resurslardan səmərəsiz istifadəyə
- enerji gücünün azalmasına
- xərclərin artmasına
- əmək məsrəflərinin çoxalmasına
- ehtiyatlardan səmərəli istifadəyə

374 Aqrar sferada ETT nədir?

- istehsala vəsait qoyuluşu
- elm və texnikanın inkişafı
- istehsalın intensiv inkişafı
- köhnə texnologiyanın tətbiq
- əməyin stimullaşdırılması

375 Aqrar sferada daxili və xarici bazarlarda rəqabət qabiliyyətli məhsul istehsalında investisiya nəyi təmin edir?

- istehsalın təmərküzləşməsi
- istehsalın idarə edilməsi
- yeni növ texnika və texnologiyanın tətbiqi
- lizing xidmətindən istifadə
- köhnə texnologiyadan istifadə

376 Aqrar sferada innovasiya nə deməkdir?

- əmək vasitəsidir
- texniki tərəqqidir

- əsaslı vəsait qoyuluşudur
- köhnə texnologiyanın tətbiqidir
- yaradıcılıq fəaliyyətinin nəticəsidir

377 Aqrar sferada innovasiya fəaliyyəti özünü hansı formada biruzə verir?

- elmi-texniki tərəqqinin əsas tərəfi kimi
- inkişafın əsas hissəsi kimi
- istehsala xərclərin artması kimi
- ixtisaslaşmanın dərinləşməsi kimi
- əsas fondlardan istifadə

378 Aqrar sferada innovasiya əsasən nə ilə xarakterizə olunur?

- elmi-texniki tərəqqinin (ETT) əsas tərəfi kimi
- yeni istehsal növləri kimi
- iqtisadiyyatın inkişafi kimi
- iqtisadiyyata qoyulan vəsaitin nəticəsi ilə
- cəmiyyətin inkişafi ilə

379 ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?

- məhsul satışına
- əməyin təşkilinə
- istehsal prosesinə
- əmək sərfinə
- əmək haqqına

380 ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?

- əmək ehtiyatına
- əməyin təşkilinə
- istehsalın intensivləşməsinə
- müxtəlif növ xidmətlərə
- əmək haqqına

381 ETT nəyin dəyişməsinə və inkişafına təsir göstərir?

- istehsalın strukturunun dəyişməsinə
- təsərrüfat formalarının dəyişməsinə
- əmək vasitələrinin dəyişməsinə
- istehsalın texnologiyasının dəyişməsinə
- maşın və mexanizmlərin dəyişməsinə

382 ETT nəyin dəyişməsinə və inkişafına təsir göstərir?

- istehsalın texnologiyasının dəyişməsinə
- maşın və mexanizmlərin dəyişməsinə
- təsərrüfat formalarının dəyişməsinə
- istehsalın strukturunun dəyişməsinə
- əmək vasitələrinin dəyişməsinə

383 Aqrar sferada yeni texnologiyanın tətbiqində əsas qoyuluşlar hansı istiqamətə yönəldilir?

- əməyin təşkilinə
- istehsalın idarə edilməsinə
- istehsalın ixtisaslaşmasına

- innovasiyanın inkişafına
- istehsalın intensivləşməsin

384 İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır?

- infrastruktura
- istehsal sahələr
- yardımçı sahə
- köməkçi sahə
- sosial sahə

385 Aqrar sferada ETT-nin inkişafı nəyə əsaslanır?

- istehsalın inkişafına
- regional xüsusiyyətlərə
- iqtisadi və bioloji qanunlara
- ETT məxsus qanunlara
- təbii iqlim şəraitinə

386 Aqrar sferada ETT-nin inkişafı nəyə şərait yaradır?

- ehtiyatlardan səmərəli istifadəyə
- resurslardan səmərəsiz istifadəyə
- enerji gücünün azalmasına
- xərclərin artmasına
- əmək məsrəflərinin çoxalmasına

387 Aqrar sferada ETT nədir?

- istehsalın intensiv inkişafı
- istehsala vəsait qoyuluşu
- əməyin stimullaşdırılmas
- köhnə texnologiyanın tətbiqi
- elm və texnikanın inkişafı

388 Aqrar sferada yeni texnologiyanın tətbiqində əsas qoyuluşlar hansı istiqamətə yönəldilir?

- istehsalın idarə edilməsinə
- əməyin təşkilinə
- istehsalın ixtisaslaşmasına
- innovasiyanın inkişafına
- istehsalın intensivləşməsin

389 ASK-da infrastruktur nədən ibarətdir?

- İstehsalın stimullaşdırılmasıdır
- İstehsal və sosial xarakterli xidmətdir
- İstehsalın inkişaf etdirilməsidir
- Məhsulun xərcinin azaldılmasıdır
- Əməyin təşkilidir

390 ASK-nın normal fəaliyyət göstərməsində başlıca amil olan infrastrukturun mənası nədir?

- əmək birləşməsi
- əməyin təşkili
- alt, aşağı quruluş
- əsas quruluş
- üst, yuxarı quruluş

391 Aqrar sferada ETT inkişafı insanlar arasında nəyin yaxşılaşmasına təsir edir?

- iqtisadi artımı
- istehsalın ixtisaslaşmasını
- əməyin təşkili formalarını
- qarşılıqlı münasibətlərin yaxşılaşmasını
- böhranlı vəziyyətin yaranmasını

392 Aqrar sferada daxili və xarici bazarlarda rəqabət qabiliyyətli məhsul istehsalında investisiya nəyi təmin edir?

- yeni növ texnika və texnologiyanın tətbiqini
- istehsalın idarə edilməsini
- istehsalın təmərküzləşməsini
- köhnə texnologiyadan istifadəni
- lizinq xidmətindən istifadəni

393 Sahibkarlıq fəaliyyətinin başlıca məqsədi nədir? (

- strateji növ məhsulların istehsalını təmin etmək
- əhalini istehlak məhsulları ilə təmin etmək
- bunların heç biri
- istehsala kömək edən sahələri inkişaf etdirmək
- maksimum mənfəət əldə etmək

394 Aqrar sferada çay tikanından tam istifadə ölkəyə nə verə bilər?

- tullantı məhsulları
- torpağın münbətiyi üçün üzvi gübrə
- zəhərli maddələr
- yerli yanacaq üçün odun
- xəstəliklərin müalicəsi üçün yağı

395 Aqrar sferada fəaliyyət göstərən sahibkarlıq subyektinin neçəsi kənd təsərrüfatı ilə məşğul olur?

- 3500-4000-ə qədəri
- 9500-dən çoxu
- 2000-2500-ə qədəri
- 2500-3000-ə qədəri
- 4500-5000-ə qədəri

396 Aqrar sferada iri sahibkarlığın üstünlükləri nədədir?

- texnoloji tərəqqi, iqtisadi artımda
- istehsalın intensivləşməsində
- ixtisaslaşmanın dərinləşməsində
- istehsalın təşkilində
- ətraf mühitin mühafizəsində

397 Aqrar sferada kiçik və orta sahibkarlıq hansı üstünlüklərə malikdir? (

- şəxsi marağın artırılmasına
- istehsalın kooperativləşməsinə
- iqtisadiyyatın lazımı çevikliyinə
- rəqabət mühitinin yaradılmasına
- istehsalın ixtisaslaşmasına

398 Aqrar sferada sahibkarlığın ikinci inkişaf mərhələsi hansı illəri əhatə edir?

- 1990-1993-cü illəri
- 2005-2008-ci illəri
- 2008-2010-cu illəri
- 1993-2002-ci illəri
- 2002-2005-ci illəri

399 Azərbaycan müstəqillik qazandıqdan sonra sahibkarlığın inkişaf mərhələsi hansı dövrü əhatə edir?

- 1990-1993-cü illəri
- 1940-1950-ci illəri
- 1950-1960-ci illəri
- 1960-1970-ci illəri
- 1970-1990-ci illəri

400 Torpaq islahatı haqqında qəbul olunmuş qanun hansı təsərrüfatçılıq formalarının yaradılmasını məqsədə uyğun hesab etmişdir?

- dövlət k/t-i müəssisələri səhmdar cəmiyyətləri
- bunların hamısı
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer), şəxsi yardımçı təsərrüfatlar
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birləşmiş təsərrüfatlar, kooperativlər, şərīkli təsərrüfatlar
- səhmdar cəmiyyəti

401 Aqrar sferada suvarma üsullarının hansı məhsuldarlığın yüksəlməsinə bilavasitə təsir edir?

- dəmiyyə şəraitində istehsalın aparılması
- damcılarla impulslu suvarma
- selləmə suvarma
- şırımlar vasitəsilə suvarma
- impulslu suvarma

402 Aqrar sferada mövcud çatışmamazlıqların aradan qaldırılması üçün hansı tədbirin həyata keçirilməsi önemlidir?

- istehsalın ixtisaslaşmasının
- aqrokimya xidməti mərkəzinin
- torpaqların meliorasiyasının
- torpağın yeni üsulla suvarılmasının
- ətraf mühitin mühafizəsinin

403 Dünyada hər il əridilən 500 milyon ton metalın neçə faizi korroziyaya uğrayaraq torpağa daxil olur və onu çirkəndirir?

- 45%-dən çox hissəsi
- 20 – 25%-ə qədəri
- 10 – 15%-ə qədəri
- 15 – 20%-ə qədəri
- 40 – 45%-ə qədəri

404 Xəstəlik və zərərvericilərlə mübarizədə aparılan istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur?

- əmək sərfinin
- məhsulların
- qiymətin
- həyat şəraitinin
- əmək haqqının

405 Respublikanın aqrar bölməsində yaradılan təsərrüfatçılıq formasından hansı üstünlük təşkil edir?

- bunların heç biri
- kolxoz təsərrüfatı
- sovxozi təsərrüfatı
- bunların hamısı
- kəndli (fermer) təsərrüfatı

406 Xüsui mülkiyyətdə olan torpaqlar bunlardan hansıdır?

- bunların heç biri
- vətəndaşların qanuni istifadəsindəki torpaqlar
- bunların hamısı
- fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar
- fərdi yaşayış evlərin həyatyanı sahələri

407 Torpaq üzərində mülkiyyətləvətorpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər necə adlanır?

- kəndli (fermer) münasibəti
- aqrar münasibətlər
- bunların hamısı
- bunların heç biri
- bələdiyyə münasibəti

408 Yungül sənaye sahəsi və taxılçılıq sahəsi üzrə neçə faiz aqrar sfera tərəfindən təmin edilir?

- 50-60%
- 40-50%
- 1
- bunların heç biri
- 85-90%

409 Aqrar sferada istehsal olunan ərzaq və digər kənd təsərrüfatı mənşəli ölkənin istehlaka olan tələbatının necə hissəsini təşkil edir?

- 42125
- heç birini
- 42036
- 42186
- 42097

410 Aqrar sferada torpaqdan istifadə əmsalının artmasında hansı üsul daha effektli hesab olunur?

- torpaqların külək eroziyası
- yağış yağıdırma yolu ilə suvarma
- qapalı drenaj sisteminə keçilməsi
- selləmə suvarmanın təşkili
- şırımlar vasitəsilə suvarma

411 Aqrar sferada külək, su eroziyasına uğramış torpaqlar ümumi torpaqların neçə faizini təşkil edir?

- 10 – 15 %-ə qədəri
- 80 – 85 %-ə qədəri
- 25 – 30 %-ə qədərini
- 40 – 45 %-ə qədəri
- 90 – 100 %-ə qədəri

412 Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq əmələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır?

- kimyalaşma

- münbitlik səviyyəsi
- heç nə azalmır
- qorunma
- suvarma

413 Azərbaycanda suvarma əkinçiliyi ölkədə istehsal olunan bitkiçilik məhsullarının neçə faizini verir?

- 65 – 70 %-ə qədərini
- 80,0 %-ə qədərini
- 50,0 %-ə qədərini
- 55 – 60 %-ə qədərini
- 60 – 65 %-ə qədərini

414 Aqrar sferada torpağın çirkənməsinə səbəb olan hansı maddə daha çox toxikoloji xassəyə malikdir?

- torpağın irriqasiyası
- civə
- azot gübrəsi
- fosfor gübrəsi
- torpağın meliorasiyası

415 Torpaqların eroziyaya uğramasında hansı eroziyanın xüsusi çəkisi böyükdür?

- su və külək
- yalnız suvarma
- əməyin təşkili
- mexanikləşmə
- yalnız külək

416 ASK sistemində elmi-texniki tərəqqinin inkişafı k/t-nin nəyə təsirini gücləndirir?

- ətraf mühitə
- satış sahələrinə
- emal sahələrinə
- əmək təşkilinə
- qiymətlərə

417 Xəstəlik və zərərvericilərə qarşı işlədilən kimyəvi maddələr nəycin tərkibinə ciddi təsir göstərir?

- yemin
- torpaq və suyun
- keyfiyyətin
- məhsulların
- toxumun

418 Aqrar sahədə işlədilən kimyəvi dərman və birləşmələr nəycin yaxşılaşmasına səbəb olur?

- həyat şəraitinin
- suvarma rejiminin
- texnoloji prosesin
- əmək təşkilinin
- məhsulun keyfiyyətinin

419 Torpaq və suvarma zamanı texnoloji rejimə əmək edilməməsi nəycin azalmasına səbəb olur?

- əmək haqqının
- maya dəyərinin
- rentabelliyyin
- istehsalın

qiymətin

420 Kəndli (fermer) dedikdə nə nəzərdə tutulur?

- bunların heç biri
- yardımçı təsərrüfatlar nəzərdə tutulur
- kolxoz və sovxozi nəzərdə tutulur
- k/t-i məhsulu istehsal edən xüsusi k/t-i müəssisəsi nəzərdə tutulur
- bunların hamısı

421 Torpaq islahatı haqqında qəbul olunmuş qanun hansı təsərrüfatçılıq formalarının yaradılmasını məqsədə uyğun hesab etmişdir?

- bunların hamısı
- səhmdar cəmiyyəti
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birləşmiş təsərrüfatlar, kooperativlər, şərīkli təsərrüfatlar
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer), şəxsi yardımçı təsərrüfatlar
- dövlət k/t-i müəssisələri səhmdar cəmiyyətləri

422 Dövlət mülkiyyətində olan torpaqlara bunlardan hansılar aiddir?

- bunların hamısı
- mal-qara düşərgələrinin torpaqları
- yay və qış otlaqlarının torpaqları
- dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar
- su fondu torpaqlar

423 İstehsal dövrü dedikdə nə başa düşür?

- bunların heç biri
- istehlak olunan məhsul
- iş müddəti nəzərə almaqla məhsul istehsalı prosesində olduğu müddət
- istehsal olunan məhsul
- bunların hamısı

424 Bazarın əmələggəlməsi nə ilə bağlıdır?

- bunların hamısı ilə
- k/t-i ilə
- infrastrukturla
- ictimai əmək bölgüsünün əmələggəlməsi
- bunların heç biri ilə

425 Aqrar sfera nələri müəyyənləşdirir?

- bunların hamısı
- inkişaf istiqamətini
- xalq təsərrüfatı sahələrinin fəaliyyətini
- əhalinin həyat səviyyəsinin yüksəldilməsini
- bunların heç biri

426 Ümumdünya Ərzaq Təhlükəsizliyi Sammiti hansı şəhərdə keçirilib?

- hələ keçiriləcək
- Sumqayıtda
- Bakıda
- Romada
- heç bir şəhərdə olmayıb

427 Kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri bunlardan hansıdır?

- bunların hamısı
- irriqasiya
- meliorasiya
- mövsümi xarakter daşımıası
- bunların heç biri

428 Aqrar sferanın inkişafı bunlardan hansının yüksəldilməsinə malikdir?

- sənaye sahələrinin fəaliyyətinin yüksəldilməsi
- daxili bazarın yerli məhsullarla zənginləşməsi
- ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə
- bunların hamısı
- əhalinin məşğulluğunun artırılması

429 Kənd təsərrüfatı məişəli məhsullara tələbat artdıqca onların nə ilə məşğul olan sahələr şəbəkəsi artır?

- bunların hamısı
- istehsalı
- tədarükü
- daşınması
- emalı

430 Aqrar sferada suvarma üsullarının hansı məhsuldarlığın yüksəlməsinə bilavasitə təsir edir?

- damcılarla impulslu suvarma
- selləmə suvarma
- şırımlar vasitəsilə suvarma
- impulslu suvarma
- dəmiyyə şəraitində istehsalın aparılması

431 Aqrar sferada torpaqdan istifadə əmsalının azalmasına təsir edən amil hansıdır?

- drenaj işinin aparılmaması
- açıq drenlər
- qrunut sularının səviyyəsinin qalxması
- torpaqların duzlardan təmizlənməməsi
- örtülü drenlər

432 Suvarılan sahələr əkinçiliyin bütün məhsullarının nə qədərini verir?

- 1/4 hissəsini
- 1/3 hissəsini
- yalnız 20%-ə qədərini
- 2/3 hissəsini
- 1/2 hissəsini

433 Dünyada suvarılan torpaqlar əkin sahəsini neçə faizini təşkil edir?

- 25,0 %-ə qədərini
- 17,0 %-dən çoxunu
- 13,5 %-ə qədərini
- 10 – 15 %-ə qədərini
- 25,0 – 30,0 % qədərini

434 Aqrar sferada eroziya prosesi nə deməkdir?

- torpağın meliorasiyası zamanı pozulması

- torpaqların şorakətləşməsi
- torpaqların şoranlaşması
- torpağın münbitliyinin artması
- torpağın üst qatının küləyin, suyun təsiri ilə dağıılması

435 Aqrar sferada mövcud çatışmamazlıqların aradan qaldırılması üçün hansı tədbirin həyata keçirilməsi önemlidir?

- torpaqların meliorasiyasının
- aqrokimya xidməti mərkəzinin
- istehsalın ixtisaslaşmasının
- torpağın yeni üsulla suvarılmasının
- ətraf mühitin mühafizəsinin

436 Aqrar sahədə içməli suda, ərzaq məhsullarında nitratların konsentrasiyası normadan artıq olduqda nə üçün təhlükəlidir?

- heyvanat aləmi üçün
- torpağın çirkənməsi üçün
- ətraf mühit üçün
- meşə massivləri üçün
- insanların sağlamlığı üçün

437 Aqrar sferada torpağın müxtəlif maddələrlə çirkənməsi nəyin çirkənməsinə bilavasitə təsir edir?

- üzüm plantasiyalarının
- meşələrin
- meyvə bağlarının
- suyun, atmosferin
- çay plantasiyalarının

438 Aqrar sferada torpağın fiziki, kimyəvi çirkənməsi nəyə səbəb olur?

- torpağın su keçirmə qabiliyyətinin azalmasına
- torpaqda özünü təmizləmənin getməsinə
- istehsalın təmərküzləşməsinə
- keyfiyyətin pisləşməsinə
- məhsuldarlığın aşağı düşməsinə

439 Aqrar sferada torpağın xassəsi nə vaxt dəyişir?

- eroziya zamanı
- məhsul istehsalı prosesində
- torpaqdan istifadə zamanı
- fiziki, kimyəvi paralanma zamanı
- şoranlaşma zamanı

440 Dünyada hər il əridilən 500 milyon ton metalın neçə faizi korroziyaya uğrayaraq torpağa daxil olur və onu çirkəndirir?

- 10 – 15%-ə qədəri
- 45%-dən çox hissəsi
- 40 – 45%-ə qədəri
- 20 – 25%-ə qədəri
- 15 – 20%-ə qədəri

441 Aqrar sferada torpağın çirkənməsi nədir?

- torpağın səthinin müxtəlif maddələrlə örtülməsi

- zəhərli maddələrdən istifadə
- mineral gübrələrin verilməsi
- torpağa kimyəvi maddələrin daxil olması
- torpaqda qazıntı işlərinin aparılması

442 Aqrar sferada ətraf mühitin mühafizəsi nədir?

- resurslardan istifadəyə yönəldilmiş tədbirlər
- ekoloji təhlükə
- ətraf mühitin çirkənməsi
- təbii resurslardan istifadə
- torpağın çirkənməsi

443 Torpaqlardan istifadənin səmərəliliyi yüksəldikcə hansı proses güclənir?

- şoranalşma
- eroziya
- gübrələnmə
- mexanikləşmə
- suvarma

444 Elmi-texniki tərəqqinin sürətlənməsi k/t-1 ilə nəycin arasındakı əlaqəni dərinləşdirir?

- saxlama ilə
- tədarükli
- təbiətlə
- emal müəssisəsi
- satışla

445 Xəstəlik və zərərvericilərlə mübarizədə aparıлarkən istifadə edilən kimyəvi maddələr nəycin ucuzlaşmasına səbəb olur?

- qiymətin
- həyat şraitinin
- əmək haqqının
- əmək sərfinin
- məhsulların

446 Xəstəlik və zərərvericilərlə mübarizə zamanı işlədilən kimyavi maddələr nəycin artmasına şərait yaradır?

- əmək sərfinin
- istehsalın
- əmək haqqının
- istehsal xərcinin
- mexanikləşmənin

447 Ekoloji tarazlığın pozulmasına aşağıdakılardan hansı daha ciddi təsir göstərir?

- rabitə
- suvarma texnologiyası
- mexanikləşmə
- əmək təşkili
- nəqliyyat

448 Respublikanın aqrar bölməsində yaradılan təsərrüfatçılıq formasından hansı üstünlük təşkil edir?

- bunların heç biri
- sovxoз təsərrüfatı
- kolxoz təsərrüfatı

- kəndli (fermer) təsərrüfatı
- bunların hamısı

449 Xüsusi mülkiyyətdə olan torpaqlar bunlardan hansıdır?

- bunların heç biri
- vətəndaşların qanuni istifadəsindəki torpaqlar
- fərdi yaşayış evlərin həyatyanı sahələri
- fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar
- bunların hamısı

450 İş müddəti dedikdə nə başa düşülür?

- bunların heç biri
- işdən getmə vaxtı
- işə gəlmə vaxtı
- məhsul istehsalı prosesinin əmək fəaliyyətinin təsiri altında olduğu vaxt
- bunların hamısı

451 Aqrar sfera cəmiyyətin inkişafı üçün neçə əhəmiyyətə malikdir?

- bunların heç biri
- kiçik bir əhəmiyyətə
- heç bir əhəmiyyətə malik deyil
- əvəzolunmaz
- bunların hamısı

452 Torpaq üzərində mülkiyyətləvətorpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər necə adlanır?

- kəndli (fermer) münasibəti
- bunların hamısı
- bunların heç biri
- bələdiyyə münasibəti
- aqrar münasibətlər

453 Torpağın bioloji potensialı dedikdə nə nəzərdə tutulur?

- bunların hamısı
- torpağın suvarma və melorasiyası
- illik günəşli günlərin sayı
- torpağın fiziki və kimyavi quruluşu
- bunların heç biri

454 Yungül sənaye sahəsi və taxılçılıq sahəsi üzrə neçə faiz aqrar sfera tərəfindən təmin edilir?

- bunların heç biri
- 85-90%
- 40-50%
- 50-60%
- 100%

455 Aqrar sferada istehsal olunan ərzaq və digər kənd təsərrüfatı mənşəli ölkənin istehlaka olan tələbatının necə hissəsini təşkil edir?

- heç birini
- 1/7
- 1/5
- 3/4
- 1/2

456 Aqrar sferada şoranlaşmanın neçə dərəcəsi fəaliyyət göstərir?

- 7-dən çox dərəcəsi
- 4 dərəcəsi
- 3 dərəcəsi
- 2 dərəcəsi
- 6 dərəcəsi

457 Aqrar sferada torpaqdan istifadə əmsalının artmasında hansı üsul daha effektli hesab olunur?

- torpaqların külək eroziyası
- şırımlar vasitəsilə suvarma
- selləmə suvarmanın təşkili
- qapalı drenaj sisteminə keçilməsi
- yağış yağıdırma yolu ilə suvarma

458 Azərbaycanda əkin sahələrinin neçə faizi suvarma şəbəkələri ilə təmin edilib?

- 10,0 %-dən az hissəsi
- 68,0 %-dən çox hissəsi
- 35 – 40 %-ə qədəri
- 30 – 35 %-ə qədəri
- 50 – 55 %-ə qədəri

459 Torpaqların neçə faizə qədəri şiddetli eroziyaya məruz qalıb?

- 15,0 %-dən çox hissəsi
- 11,0 – 11,6 %-ə qədəri
- 7,5 – 8,0 %-ə qədəri
- 5,0 – 7,0 %-ə qədəri
- 13,0 – 14,0 %-ə qədəri

460 Azərbaycan Respublikası ərazisinin neçə faizə qədəri eroziyaya məruz qalıb?

- 36,0 %-dən çox hissəsi
- 20,0 %-ə qədəri
- 14,5 %-dən çox hissəsi
- 10,7 – 11,6 %-ə qədəri
- 20,5 – 30,0 %-ə qədəri

461 Aqrar sferada torpağın eroziyası neçə tipə bölünür?

- 8 tipə
- 5 tipə
- 4 tipə
- 2 tipə
- 3 tipə

462 Aqrar sferada başqa amillərin məhsuldarlığa təsiri neçə faiz arasında dəyişə bilər?

- 30 – 31 % arasında
- 10 – 15 % arasında
- 40 %-dən az
- 35 %-dən çox
- 15 – 18 % arasında

463 Hesablamalara əsasən aqrar sferada məhsuldarlığa təsir edən amilləri 100% qəbul etsək mineral gübrələrdən istifadə məhsuldarlığın yüksəlməsinə neçə faiz təsir edir?

- 35 – faizdən çox
- 20 – 25 faiz
- 40 – 41 faiz
- 25 – 30 faiz
- 50 %-dən az

464 Aqrar sferada çirkənmənin öz-özünə təmizlənmə hansı sahədə gedir?

- suda
- torpaqda
- atmosferdə
- meşədə
- istehsal prosesində

465 Aqrar sferada torpağın çirkənməsinin neçə növü mövcuddur?

- 2 – 3 növü
- 7 növü
- 1 – 2 növü
- 4 növü
- 9 növü

466 Aqrar sferada ətraf mühitə ziyan dəyməməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?

- meşə massivlərinin məhv edilməsi
- meliorasiya işinin aparılması
- torpaqlara mineral gübərə verilməsi
- ekoloji tarazlığın pozulması
- torpağın şoranlaşması

467 Aqrar sferada külək, su eroziyasına uğramış torpaqlar ümumi torpaqların neçə faizini təşkil edir?

- 25 – 30 %-ə qədərini
- 90 – 100 %-ə qədəri
- 10 – 15 %-ə qədəri
- 80 – 85 %-ə qədəri
- 40 – 45 %-ə qədəri

468 Torpaqların iqtisadi münbitliyinin yüksəldilməsi nəyə şərait yaradır?

- zərərliyin yüksəlməsinə
- mexanikləşməyə
- suvarmaya
- istehsalın artmasına
- gəlirlərin azalmasına

469 Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq əmələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır?

- kimyalaşma
- suvarma
- qorunma
- münbitlik səviyyəsi
- heç nə azalmır

470 Kənd təsərrüfatının xarakterik xüsusiyyətləri bunlardan hansıdır?

- bunların heç biri
- istehsal dövrü ilə iş müddətinin uyğun gəlməsi

- iş müddəti
- istehsal dövrü
- bunların hamısı

471 Ölkənin milli iqtisadiyyatının ən mühüm tərkib hissəsi nədir?

- bunların heç biri
- sənayedir
- elmi-texniki tərəqqi
- aqrar sferadır
- bunların hamısı

472 Aqrar sferada ekoloji cəhətdən təmiz məhsul istehsalına təsir edən amillər hansıdır?

- bunların hamısı
- xidmət sahələrinin yaxşılaşdırılması
- bazar, iqtisadi və təşkilati amillər
- təbii, texnoloji amillər
- təsərrüfatlararası əlaqələrin yaxşılaşdırılması

473 Azərbaycanın aqrar bölməsində səhralaşma prosesini yaradan amillər hansıdır?

- bunların hamısı
- bataqlaşma, torpağın çirkənməsi
- şorakətləşmə, yamaclarda səthi və yarğan eroziyası
- təkrar şoranlaşma
- irriqasiya eroziyası

474 Azərbaycan Respublikasının aqrar bölməsində səhralaşma dərəcələri hansıdır?

- bunların hamısı
- yüksək dərəcədə səhralaşma
- orta dərəcədə səhralaşma
- zəif səhralaşma
- çox yüksək dərəcədə səhralaşma

475 Aqrar sferada impulslu damcılarla suvarmanın əsas üstünlükləri nədədir?

- bunların hamısı
- ətraf mühitin mühafizəsinin təmin olunması
- qrunt sularının səviyyəsinin dəyişməməsi
- bitkilərin tələbata uyğun su ilə təmin edilməsi
- ekoloji cəhətdən təmiz məhsul istehsalı

476 Aqrar sahədə son illərdə suvarmanın inkişaf tempinin aşağı düşməsinin səbəbləri nədir?

- bunların hamısı
- əlverişli torpaqların qılılığı
- su resurslarının qılılığı
- yeni layihələrin qiymətinin yüksək olması
- şoranlaşma, şorakətləşmə

477 Azərbaycanda suvarma əkinçiliyi ölkədə istehsal olunan bitkiçilik məhsullarının neçə faizini verir?

- 80,0 %-ə qədərini
- 60 – 65 %-ə qədərin
- 55 – 60 %-ə qədərini
- 50,0 %-ə qədərini
- 65 – 70 %-ə qədərini

478 Torpaqlarda gedən eroziya prosesinin neçə faizini orta eroziya təşkil edir?

- 30,0 %-dən çox hissəsini
- 15,5 – 16,5 %-ə qədərini
- 10,5 – 10,7 %-ə qədərini
- 5,5 – 6,1 %-ə qədərini
- 20 – 25 %-ə qədərini

479 Respublikada gedən eroziya prosesin neçə faizi zəif hesab olunur

- 25 – 30 %-ə qədəri
- 5,0 – 10,0 %-ə qədəri
- 4,0 – 4,5 %-ə qədəri
- 2,5 – 3,5 %-ə qədəri
- 14,0 %-dən çox hissəsi

480 Aqrar sferada havaların əlverişli keçməsi məhsuldarlığa neçə faiz təsir edir?

- 30,0 %-dən çox
- 6 – 10 %-ə qədər
- 14 – 15 %-ə qədər
- 5 – 6 %-ə qədər
- 20 – 25 %-ə qədər

481 Aqrar sferada torpağın çirkənməsinə səbəb olan hansı maddə daha çox toxikoloji xassəyə malikdi

- torpağın irriqasiyası
- fosfor gübrəsi
- azot gübrəsi
- civə
- torpağın meliorasiyası

482 Aqrar sferada torpağın çirkənməsi növləri hansılardır

- bunların hamısı
- kimyəvi, bioloji çirkənmə
- fiziki çirkənmə
- mexaniki çirkənmə
- sanitariya çirkənməsi

483 Aqrar sferada ətraf mühitin mühafizəsi istiqamətində hansı tədbirlərin həyata keçirilməsi vacibdir?

- bunların hamısı
- qruntularının səviyyəsinin qalxmaması
- heyvanat aləminin dağılmaması
- meşələrin qırılmaması
- ətraf mühitə ziyan dəyməməsi

484 Ətraf mühitin mühafizəsi aqrar sferaya nə verə bilər

- ekoloji tarazlığın pozulması
- istehsala məsrəflərin artması
- ümumi məhsulun artırılması
- ekoloji cəhətdən təmiz məhsul istehsalı
- torpağın, suyun çirkənməsi

485 Aqrar bazarın qorunmasını özündə əks etdirən dövlətin aqrar siyasəti neçə əsas mərhələni birləşdirir?

- 3
- 2
- 1
- 4

486 Azərbaycan torpaqlarının münbətiyinin yüksəldilməsi və onlardan istifadənin yaxşılaşdırılması programına müvafiq olaraq:

- əmtəənin istehsalçıların tələbinin ödənilməsi üçün müasir texnika və avadanlıqlar bazarı formalaşdırılmalıdır
- bunların hamısı
- yerli torpaq-iqlim şəraitinə uyğunlaşan elmi əsərlər, ekoloji cəhətdən təhlükəsiz əkinçilik sisteminin hazırlanması və tətbiqi təmin edilməlidir
- torpağın münbətiyinin qorunmasını və yüksəldilməsini təmin edən həcdə eroziyaya qarşı, aqrokimya, məşəqoruyucu hidromeliorativ tədbirlər yerinə yetirilməlidir
- mineral gübrələrin, əhəng materiallarının, bitkilərin mühafizə vasitələrinin bərpası olunması və həmcinin artması təmin edilməlidir

487 Aqrar sfera üzrə əsas kapitala yönəldilmiş investisiyaların nə qədər təşkil rətmədir?

- 60,5 – 90,0 milyon manat
- 6,5 – 10,5 milyon manat
- 243,3 milyon manat
- 40,7 – 58,3 milyon manat
- 150 – 200 milyon manat

488 Ölkə iqtisadiyyatı üzrə əsas kapitala yönəldilmiş investisiya neçə milyon manat təşkil etmişdir?

- 15,5 milyard manatdan çox
- 7,1 – 7,5 milyard manatdan çox
- 5,7 – 6,0 milyon manat
- 0,9 – 3,0 milyon manat
- 10,5 – 15,1 milyard manat

489 Aqrar sferada investisiya qoyuluşunun mənası nədir?

- kapital yönümlü vəsait
- sərmayə qoyuluşu
- istehsala çəkilən xərc
- əmək haqqı xərcləri
- maliyyələşdirmə

490 Aqrar bazarın dövlət tərəfindən dolayı və ya qeyri-müstəqil tənzimlənməsi hansı vasitələrlə həyata keçirilir?

- məhsul istehsal xərclərinin aşağı salınması tədbirləri; aqrar sferada struktur siyaset
- bunların hamısı
- əmtəəlik məhsulun satışından daxil olan vəsaitin artırılması
- aqrar sferanın məhsullarının dövlət tədarükü; aqrar sferada istehsalın rentabelliyyinin yüksəldilməsinə yönəldilən tədbirlər
- əmtəə istehsalçılarının qiymət subsidiyaları; ölkədə xarici ticarətin tənzimlənməsi ilə əlaqədar tədbirlər

491 Dövlətin aqrar siyasetinin aqrar bazarın formalaşmasına təsiri hansı amillərlə şərtlənir?

- mülkiyyətin çoxnövlülüyünə və müxtəlif təsərrüfat formalarına keçməsi; istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qılığının aradan qaldırılması; sərbəst iqtisadi zonaların yaradılması və s.
- kredit-pul sisteminin saqlamlasdırılması və inflasiyanın artımının qarşısının alınması; istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qılığının aradan qaldırılması və s.
- bazar institutlarının yaradılması; əhalinin geniş təbəqələrinin psixoloji cəhətdən hazırlanması

- aqrar bazar iştirakçlarının təbii fəlakət və digər əvvəlcədən proqnozlaşdırıla bilməyən təsirlərdən etibarlı şıgortalanması; daxili əmtəə istehsalçılarının iqtisadi maraqlarının səmərəli və etibarlı şəkildə müdafiə olunması; istehlakçıların vəziyyətinin stabil saxlanması
- istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qılığının aradan qaldırılması

492 Bazar münasibətlərinin inkişaf etdirilməsində birinci qrup amillərə nə aid edilir?

- sərbəst iqtisadi zonaların yaradılması
- istehsalın iqtisadi metodlarla idarə edilməsinə keçirilməsi; sahibkarlıq fəaliyyətinin gücləndirilməsi; sərbəst şəkildə istehsal əlaqələrinin yaradılması və s.
- mülkiyyətin çoxnövlülüyünə və müxtəlif təsərrüfat formalarına keçməsi; kredit-pul sisteminin sağlamlaşdırılması və inflasiyanın artımının qarşısının alınması
- istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qılığının aradan qaldırılması
- kredit-pul sisteminin sağlamlaşdırılması və inflasiyanın artımının qarşısının alınması; istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qılığının aradan qaldırılması və s.

493 Aqrar sfera üzrə əsas kapitala yönəldilmiş investisiyaların bütövlükdə ölkə iqtisadiyyatı investisiyasında xüsusi çəkisi neçə faiz təşkil etmişdir?

- 3,2 % çox
- 0,5 – 0,7 % qədər
- 1,5 – 1,7 %-ə qədər
- 0,9 – 2,5 %-ə qədər
- 7,8 – 10,0 %-ə qədər

494 Aqrar sferada investisiya qoyuluşu hansı amillərə müvafiq olaraq təkmilləşdirilir?

- bunların hamısı
- bunların heç biri
- texnoloji struktura
- sahə strukturuna
- təkrar istehsal strukturuna

495 Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeyinti məhsullarının istehsalı daxili mənbələr hesabına həyata keçirilməsi; əsas növ ərzaq və xalq istehlakı məhsulları istehsal edilən sahələrin intensiv inkişafı təmin edilməsi; əmtəə istehsalçılarının gəlirlərini geniş təkrar istehsalın təmin olunması səviyyəsinə çatdırılması üçün dövlət tərəfindən köməklik göstərilməsi nəyə aid edilir?

- aqrar bazarın dövlət tənzimlənməsinin başlıca vəzifələrinə
- aqrar bazarın funksiyalarına
- torpaqların münbətiyinin yüksəldilməsi və onlardan istifadənin yaxşılaşdırılmasına
- aqrar bazarın dövlət tənzimlənməsinin aspektlərinə
- məşədən, onun sərvətlərindən səmərəli istifadəsinə

496 Bazar münasibətləri şəraitində bazar hansı funksiyaları yerinə yetirir?

- istehsalın yüksək səmərəliliyinin təmin edilməsi funksiyası
- tənzimətmə funksiyası
- bunların hamısı
- istehsalla istehlakın əlaqələndirilməsi funksiyası
- istehsalçılarla istehlakçıların iqtisadi mənafelərinin əlaqələndirilməsi funksiyası

497 Bazarın hansı əlamətləri və meyarları var?

- bunların hamısı
- istehsalçılar arasında rəqabətin mövcud olması
- iqtisadi subyektlər arasında ekvivalent mübadilə əsasında təsərrüfat əlaqələrinin yaranması
- istehsalın differensiallaşdırılması hesabına istehsal quruluşunun təkmilləşdirilməsi
- təsərrüfat subyektləri, istehsalçılar ilə istehlakçılar arasında iqtisadi əlaqələrin olması

498 Əsas kapitala yönəldilmiş xarici investisiyaların aqrar sahə üzrə istifadə edilmiş investisiyalarda xüsusi çəkisi neçə faiz təşkil edir?

- 78,5 – 24,8 %
- 18,5 % səviyyəsində
- 67,9 – 66,7 %
- 38,5 – 39,0 %
- 38,5 – 45,6 %

499 Aqrar sferada investisiya siyasəti hansı prinsiplər əsasında həyata keçirilir?

- bunların heç biri
- dövlət investisiyalarının məqsədi yerləşdirilməsi
- xarici investisiyaların stimullaşdırılması
- bunların hamısı
- investisiya prosesinin mərkəzləşdirilməsi

500 Aqrar sferada investisiyaların əsas üstünlükləri nədədir?

- bunların heç biri
- pul vəsaiti, kreditlər, səhmlər, qiymətli kağızlar
- daşınan və daşınmaz əmlak
- intellektual sərvətlər və başqa sərvətlər
- bunların hamısı

501 Aqrar sferada investisiyanın əsas istiqamətlərinə rəğmən necə hissəyə ayrıılır?

- 8-10-dan çox hissəyə
- 6 hissəyə
- 5 hissəyə
- 3 hissəyə
- 3 – 4-dən çox hissəyə

502 Yeni iqtisadi münasibətlər şəraitində respublikamızda meydana çıxan ən mühüm problem nədir?

- bunların hamısı
- təklif
- tələb
- əhalinin məşğulluğunun səmərəli şəkildə təşkili
- bunların heç biri

503 İdeal əmək bazarı nə ilə formallaşır?

- bunların heç biri ilə
- əməyin təklifi ilə
- rəqabətin olmaması ilə
- ölkədə mövcud olan xalis rəqabətin olması ilə
- bunların hamısı ilə

504 İslahatların aparılması nəticəsində nələr baş vermişdir?

- bunların heç biri
- k/t-nin inkişafı dondurulmuş
- k/t-i geriləmiş
- iqtisadiyyatın aqrar bölməsi tamamilə özəlləşdirilmiş
- bunların hamısı

505 ASK-da intensivləşmənin iqtisadi mahiyyəti nədən ibarətdir?

- Kapitalın strukturunun təkmilləşdirilməsindən
- İstehsalın strukturunun dəyişilməsindən
- Məhsul istehsalının artırılmasından
- Kapitalın eyni torpaq sahəsində cəmlənməsindən
- Kapitalın torpaqlar arasında bölüşdürülməsindən

506 ASK-da intensivləşmənin iqtisadi səmərəliliyi öz əksini nədə tapır?

- Satılan məhsulun çoxalmasında
- Əmək məhsuldarlığının yüksəldilməsində
- Əmək şərtinin artmasında
- Məhsul istehsalının çoxalmasında
- İstehsal xərcinin artmasında

507 Əsas fondlarla istehsal xərci arasında nisbət müxtəlif olan təsərrüfatlarda fonda görə intensivlik səviyyəsi necə hesablanır?

- Əkin yerinin çoxalması ilə
- Əkin yerinin quruluşu ilə
- Təsərrüfatın fondlarının dəyəri ilə
- Əsas fondların torpaq vahidinə nisbəti ilə
- Əsas fondların quruluşu ilə

508 ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir?

- dinamik
- mütləq
- dəyişən
- nisbi
- keyfiyyət

509 ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur?

- məqsədə uyğun hesab olunan sahədə
- çoxillilik əkmələrdə
- əkin yerində
- cəmi torpaqlarda
- kənd təsərrüfatına yararlı sahədə

510 Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir?

- məqsədə uyğun
- istehsalın təmərküzləşməsi
- istehsalın ixtisaslaşması
- ekstensiv
- intensiv

511 ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur?

- ixtisaslaşmanın
- ekstensiv inkişafın
- əmək haqqının
- intensivləşmənin
- iqtisadi münasibətlərin

512 Aqrar sferada istehsalın intensivləşdirilməsinin səmərəliliyinin müəyyən edilməsində hansı göstəricidən istifadə olunur?

- istehsalın rentabellik səviyyəsi
- ümumi məhsulun yararlı sahəyə nisbəti
- ümumi gəlirin yararlı sahəyə nisbəti
- bunların hamısı
- xalis gəlirin yararlı sahəyə nisbəti

513 Aqrar sferada əmək sərfi göstəricisi istehsalın intensivləşdirilməsini hansı cəhətdən xarakterizə edir?

- istehsalın təmərküzləşməsini
- istehsalın ixtisaslaşmasını
- istehsalın texnologiyasını
- istehsalın mexanikləşmə və avtomatlaşdırma səviyyəsini
- istehsalın yerləşdirilməsini

514 Aqrar sferada istehsalın intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricinin vahid torpaq sahəsinə düşən məbləği əsas götürülür?

- integrasiya göstəricisi
- ümumi məhsulun dəyəri
- əmək sərfi göstəricisi
- cari istehsal xərcləri
- xalis gəlirin dəyəri

515 Aqrar sferada geniş təkrar istehsalın hansı formasına üstünlük verilir?

- kompleks mexanikləşdirməyə
- ekstensiv inkişafa
- istehsalın ixtisaslaşmasına
- intensiv inkişafa
- istehsalın təmərküzləşməsinə

516 Ərazi məşğulluq programının III hissəsinə bunlardan hansı aiddir?

- bunların hamısı
- yeni işə hazırlanması
- kadrların peşə hazırlığı
- əmək bazarının hesablanması
- iqtisadi inkişafın istiqaməti

517 Ərazi məşğulluq programında neçə bölmə müəyyən edilib?

- 6
- 7
- 5
- 3
- 4

518 Dövlət siyasetinin əsas istiqamətləri bunlardan hansılardır?

- bunların heç biri
- əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst idarə etməsinə şərait yaradılması
- vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi
- bunların hamısı
- işsizlərin sosial müdafiəsinin təmin edilməsi

519 Müvəqqəti məşğulluq nədir?

- bunların hamısı
- iş qüvvəsi tələb edən iş yeri
- işəgötürənlərin boş olan iş yeri
- vətəndaşların müəyyən müddət ərzində ictimai səmərəli fəaliyyəti
- bunların heç biri

520 Əmək bazarının formallaşması hansı prinsiplərə əsaslanır?

- əmək miqrasiyasının sərbəstləşməsi
- işçi qüvvəsinin tələbat azadlığı
- işçi qüvvəsinin təklif azadlığı
- bunların hamısı
- əmək ödənişlərinin sərbəstləşməsi

521 İqtisadi böhran nə ilə nəticələnir?

- bunların heç biri
- əmək bazarında vəziyyət gərginləşir
- işsizliyin yaranması ilə
- bunların hamısı
- mal qılığının yaranması

522 Təbii əmək bazarı nədir?

- bunların hamısı
- alqı-satqı məntəqəsi
- kolxoz bazarı
- xalis rəqabətin olmadığı bir bazar
- bunların heç biri

523 Əmək bazarını nəzəri cəhətdən neçə yerə bölmək olar?

- 100 yerə
- 10 yerə
- 3 yerə
- 5 yerə
- 2 yerə

524 Emal sənayesi aqrar sahənin inkişafında mühüm rol oynayır və daha nələrə xidmət edir?

- bunların heç birinə
- mənəviyyata
- maddiyyata
- maddi-texniki təchizatın formallaşmasına
- bunların hamısına

525 Aqrar istehsalda iqtisadi subyektlərin tədiyyə qabiliyyətinin aşağı düşməsi nələri çətinləşdirir?

- bunların heç biri
- əkinçiliyin öyrənilməsi
- k/t-i istehsalının öyrənilməsi
- yeni texnologiyaların və elmi-texniki naliyyətlərin öyrənilməsini
- heyvandarlığının öyrənilməsi

526 Kənd təsərrüfatı cəmiyyətin həyatında sosial-iqtisadi səciyyə daşımaqla daha hansı əhəmiyyətə malikdir?

- bunların hamısına
- sosial əhəmiyyətə
- heç bir əhəmiyyətə malik deyil
- siyasi və strateji əhəmiyyətə malikdir
- iqtisadi əhəmiyyətə

527 Ayrı-ayrı konkret sahələrdə intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- nisbi
- dəyişən
- ümumi
- xüsusi
- sabit

528 Təsərrüfatlarda intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- sabit
- nisbi
- mütləq
- ümumi
- dəyişən

529 ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır?

- dəyişilməsi
- təşkili qaydası
- dinamikası
- səviyyəsi
- hərəkət forması

530 ASK-da geniş təkrar istehsala hansı yollarla nail olunur?

- əməyin təşkili
- maddi maraq
- torpaqların genişlənməsi
- intensiv və ekstensiv inkişaf
- əhali artımı

531 Müasir dövrdə ASK-nin inkişafının başlıca istiqaməti nədən ibarətdir?

- ekstensiv inkişaf
- işçilərin çoxaldılması
- torpaqların artırılması
- intensiv inkişaf
- texniki təmirin gücləndirilməsi

532 Aqrar sferada heyvandarlıq sahələrinin intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricilər əsas götürülür?

- mütərəqqi texnologiyanın tətbiqi
- naxırın quruluşunun yaxşılaşdırılması
- bunların hamısı
- cins yaxşılaşdırılması
- heyvanların yem, binalarla təmin edilməsi

533 Aqrar sferada sahələr üzrə intensivləşmə səviyyəsi müəyyən edilərkən hansı göstəricilərdən istifadə olunur?

- bitkilərin növ tərkibi, torpağın meliorasiyası
- mineral və üzvü gübrələrdən istifadə
- enerji ilə təmin olunma
- bunların hamısı
- mütərəqqi texnologiyanın tətbiqi

534 Ərazi məşgulluq programının II hissəsinə bunlardan hansı aid edilir?

- bunların hamısı
- kadrların peşə hazırlığı
- əmək bazarının hesablanması
- məşgulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
- sərbəst işlərin və qeyri-məşgül əhalinin yeni işə hazırlanması

535 Ərazi işçi qruplarının vəzifələrinə bunlardan hansı daxil edilir?

- bunların heç biri
- bunların hamısı
- vacib məlumatlar və informasiyalarla təmin edilmə
- hazırlıq mərhələsində formaların doldurulması
- ƏMP-nin iqtisadiyyatın inkişaf göstəriciləri ilə uyğunlaşdırılması

536 Əmək bazarı nədir?

- iş qüvvəsinə olan tələb və təklifin məcmusu
- bunların hamısı
- əmək fəaliyyətinə ilk dəfə başlamaq
- işə götürənlərin boş olan iş yeri
- əmək qabiliyyətli şəxslərin müstəqil sürətdə işlə təmini

537 ASK sistemində müxtəlif təsərrüfatlıq formalarının inkişafı nələri tələb edir?

- bunların heç biri
- yeni tipli işçilərin təkrar istehsalını
- bunların hamısı
- peşəkar kadr hazırlığını
- onların peşə tərkibinin kökündən dəyişməsini

538 Əmək bazarının əsas tərkib hissəsi olan infrastruktur nələri tənzimləyir?

- bunların hamısını
- peşə hazırlığını
- işçi qüvvəsinin tələb və təklif arasında tarazlığını
- peşə yönümlü
- işə düzəlməni

539 Bu k/t-1 məhsullarının hansı emal mərhələsindən keçir?

- çay
- pambıq
- tütün
- taxıl
- bunların hamısı

540 Heyvandarlığın intensiv inkişafı üçün nəyə nail olunmalıdır?

- Bunların hamısına nail olunmalıdır
- İstehsalın və əməyin təşkili yaxşılaşmalıdır
- Yalnız cins tərkib yaxşılaşmalıdır

- Yalnız maddi-texniki baza möhkəmlənməlidir
- Yalnız yemçilik inkişaf etdirilməlidir

541 ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir?

- əmək və vəsait qoyuluşu
- satış üsulları
- əməyin təşkili
- istehsalın strukturu
- təchizat formaları

542 ASK-da istehsalın intensiv inkişafi nəyə əsaslanır?

- əmək haqqının artırılmasına
- kadr hazırlığına
- əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- istehsal xərcinin azalmasına
- əmək sərfinin aşağı salınmasına

543 Aqrar sferada intensivləşmənin əsas istiqamətini nə təşkil edir?

- torpaqların meliorasiyası
- bunların heç biri
- elmi əsaslarla idarə etmə
- bunların hamısı
- aqrar sahənin sənayeləşməsi

544 Aqrar sferada istehsalın intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricilərdən istifadə olunur?

- əmək haqqının səviyyəsi
- əsas fondlar, cari istehsal xərcləri
- ümumi məhsulun dəyəri
- gəlirlərin səviyyəsi
- xərclərin aşağı salınması

545 Aqrar sferada intensiv inkişaf nə deməkdir?

- istehsalın keyfiyyətcə təkmilləşdirilməsi
- istehsalın kooperasiyalaması
- istehsalın yerləşdirilməsi
- istehsalın təmərküzləşməsi
- istehsalın yenidən qurulması

546 Ərazi məşğulluq programının I bölməsinə bunlardan hansı aid edilir?

- bunların heç biri
- bunların hamısı
- əmək bazarının hesablanması
- məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolü
- iqtisadi və sosial demoqrafik inkişafın əsas istiqaməti

547 Ərazi məşğulluq programı iqtisadiyyatın hansı sahələri üzrə işlənib hazırlanır?

- inzibati rayonlar
- müəssisələr
- təşkilatlar
- şəhərlər

- bunların hamısı

548 Vakansiya nədir?

- bunların heç biri
- işə götürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeri
- əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin edilməsi
- sosial müdafiəyə xüsusi ehtiyac
- bunların hamısı

549 Əmək bazarının inkişafı üçün nə ilə yaxından məşğul olunmalıdır?

- peşə dəyişmə prosesinin tənzimlənməsi
- bunların hamısı
- məşgulluq sahəsinin inkişaf mexanizminin formallaşması
- məşgulluğun peşə-ixtisas strukturunun proqnozlaşdırılması
- əmək ehtiyatlarının hazırlığı

550 Əmək bazarının əsas tərkib hissəsi nədir?

- bazardır
- infrastrukturdur
- bunların hamısıdır
- kooperativlərdir
- kəndli (fermer) təsərrüfatlardır

551 Əmək bazarında yaranmış gərginliyin azaldılmasında nə mühüm yer tutur?

- işsizliyin aradan qaldırılması
- işçilərin yeni peşə və ixtisaslara yiyələnmələri
- bunların hamısı
- bunların heç biri
- işsizliyin yumşaldılması

552 Aqrar sferanın istehsal-iqtisadi səmərəliliyi vasitəsi ilə məhsul istehsalının səmərəliliyinə nə baxımından qiymət verilir?

- müqavilə münasibəti
- əmək münasibəti ilə
- vergi mexanizmi
- istehsal-texnoloji və iqtisadi mexanizm
- maliyyə-kredit mexanizmi

553 Aqrar sferada xalis gəlir nədir?

- ümumi məhsulla istehsal xərcinin fərqidir
- son məhsulun əmtəəlik hissəsidir
- ümumi xərcin artan hissəsidir
- ümumi məhsulun satılan hissəsidir
- rentabellik səviyyəsidir

554 Aqrar sferada mənfəət nədir?

- xalis gəlirin reallaşan hissəsi
- ümumi məhsulun dəyəri
- təsərrüfat hesablı gəlir
- pul gəliri
- ümumi gəlir

555 Aqrar bölmədə istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün nəyə nail olunmalıdır?

- dövlət müəssisələrinin
- yalnız icarə müəssisələrinin
- yalnız kollektiv müəssisələrin
- bütün müəssisələrin səmərəliliyinə
- istehsal kooperativlərinin

556 Aqrar sferada müəssisənin maliyyə möhkəmliyini təmin edən göstərici hansıdır?

- ümumi gəlirin həcmi
- xalis gəlirin səviyyəsi
- xalis məhsulun həcmi
- istehsala məsrəflərin səviyyəsi
- ümumi məhsulun həcmi

557 Aqrar sferada iqtisadi səmərəliliyin kriteriyası nədir?

- geniş təkrar istehsalı təmin edən gəlirlərin səviyyəsi
- əsas istehsal fondları
- müəssisənin ödəməqabiliyyətçiliyi
- müəssisənin
- məhsulların maya dəyəri

558 Aqrar sferada səmərəlilik hansı göstərici vasitəsilə özünü biruzə verir?

- əldə edilən gəlirin artması ilə
- alınan nəticə və onu törədən səbəbin nisbəti ilə
- fondlarla təminatın yaxşılaşdırılması ilə
- əmtəəlik məhsulun səviyyəsi ilə
- istehsala xərclərin azalması ilə

559 Aqrar sferada səmərə nəyi eks etdirir?

- gəlirlərin artmasını
- hər hansı tədbirin nəticəsini
- məhsul istehsalının artımını
- rentabelliyyin yüksəlməsini
- əmtəəlik məhsulun artımını

560 Aqrar sferada sosial səmərəlilik hansı yolla müəyyən edilir?

- ixtisas dərəcələrinin artırılması ilə
- bunların hamısı ilə
- istehlak fondu ilə
- mədəni sosial obyektləri ilə
- işçilərin ixtisas dərəcəsi ilə

561 Aqrar sferada istehsal-texnoloji səmərəlilik konkret məhsul istehsalında nəyi eks etdirir?

- lizinq xidmətindən istifadəni
- məhsuldar qüvvələrdən istifadəni
- istehsal prosesini
- məhsul istehsalını
- xidmətlərdən istifadəni

562 Aqrar sferada xalis məhsulun azalmasına nə səbəb ola bilər?

- resurslardan səmərəli istifadə

- maddi-texniki bazanın zəif olması
- maddi-texniki bazanın güclənməsi
- emal müəssisələrinin səmərəli fəaliyyəti
- istehsalın ekstensiv inkişafa söykənməsi

563 Aqrar sferada xalis məhsul nədir?

- emalın dəyəri çıxıldıqdan sonra qalan hissə
- amortizasiya ayırmaları və xammalı dəyəri çıxıldıqdan sonra qalan hissə
- zəruri məhsulun cəmi
- xammal və materialların dəyəri
- sənaye mənşəli məhsulların dəyəri

564 Aqrar sferada son məhsulu nə təşkil edir?

- ərzaq məhsullarının dəyəri
- ərzaq məhsulları və istehlak şeylərinin dəyəri
- heyvandarlıq məhsullarının dəyəri
- bitkiçilik məhsullarının dəyəri
- yalnız istehlak mallarının dəyəri

565 Aqrar sferanın fəaliyyətinə qiymət verərkən nə əsas götürülməlidir?

- satılan məhsulun dəyəri
- ümumi məhsulun dəyəri
- aralıq məhsulun dəyəri
- emala gedən məhsulların dəyəri
- ümumi məhsuldan aralıq məhsul çıxıldıqdan sonra qalan hissə

566 Aqrar sferada aralıq məhsul nədir?

- əmək haqqının səviyyəsi
- məhsulların maya dəyəri
- ümumi məhsulun bir hissəsi
- istehsal olunan xalis məhsul
- əmək məhsuldarlığı

567 Aqrar sferada ümumi məhsul nədir?

- bitkiçilik məhsullarının dəyəri
- sahələr üzrə ümumi məhsulun dəyəri
- xidmət sahələrindən əldə edilən gəlir
- emal müəssisələri məhsullarının dəyəri
- heyvandarlıq məhsullarının cəmi

568 Aqrar sferada əsas istehsal fondlarından istifadənin iqtisadi səmərəliliyinin əsas göstəriciləri nədən ibarətdir?

- fondun dinamik artımı
- fonddan istifadənin normalaşdırılması
- fondun strukturu
- fondun formalaşma mənbəyi
- fondverimi və fondtutumu

569 Aqrar sferada ümumi məhsulun dəyəri müəyyən edilərkən hansı qiymət əsas götürülür?

- tarif qiymətləri
- müqayiseli qiyməti
- pərakəndə qiyməti

- topdansatış qiyməti
- nisbi qiyməti

570 Aqrar sferada iqtisadi səmərəliliyin səviyyəsinə qiymət verilərkən ona hansı miqyasda baxılır?

- bunları əhatə etmir
- bunların hamısı
- xalq təsərrüfatı
- sahələr
- təsərrüfat formaları, bölmələr

571 Aqrar sferada xalis məhsul istehsalının mənbəyi nədir?

- məhsul itkisi
- satılan məhsul
- xam məhsul istehsalı
- emal olunan məhsul
- məhsulun keyfiyyəti

572 Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur?

- əmtəəlik səviyyəsi ilə
- istehlak norması ilə
- məhsul istehsalının artımı ilə
- məhsulun istehsal xərcləri ilə
- əmtəəlik məhsulun çoxalması ilə

573 Aqrar sferada səmərəlilik nədir?

- istehsal xərcinin azalması
- alınan nəticə ilə onu törədən səbəbin nisbəti
- əldə edilən gəlirin çoxalması
- rentabelliliyin dinamikası
- fondlarla təminatın yaxşılaşması

574 Aqrar sferada səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir?

- məhsuldarlıq
- əmək məhsuldarlığı
- əmək haqqı
- istehsal xərci
- mexanikləşmə

575 Aqrar sferada geniş təkrar istehsalın inkişafının, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir?

- istehsalın çoxalması
- ictimai səmərəlilik
- iqtisadi münasibət
- mənfəətin azalması
- pul gəlirinin artması

576 Aqrar sferada son məhsulun artımı, keyfiyyətin yüksəlməsi, itkilərin azalması nəyin çoxalmasına səbəb olur?

- əmək sərfinin
- xalis məhsulun
- maya dəyərinin
- itkilərin

işçi qüvvəsinin

577 Aqrar sferada texnoloji səmərəliliyi xarakterizə edən göstəricilər hansıdır?

- torpaqların meliorasiyası
- bitkilərin məhsuldarlığı
- maya dəyərinin yüksəlməsi
- məhsul vahidində əmək sərfinin artması
- torpaqların eroziyası

578 Aqrar sferada sosial səmərəliliyin kriteriyası hansı formada özünü göstərir?

- işçilərin normativ həyat səviyyəsi ilə
- istehlak fondunun həcmi ilə
- 1 nəfərin cari tələbatı ilə
- 1 nəfərə düşən pullu xidmətlə
- əmək haqqının səviyyəsi ilə

579 Aqrar sferada səmərəliliyin hansı formaları fəaliyyət göstərir?

- yalnız istehsal-iqtisadi
- yalnız təşkilati
- yalnız texnoloji
- texnoloji, istehsal-iqtisadi, sosial
- yalnız sosial

580 Aqrar sferada səmərəliliyin yüksəldilməsi üçün kim maraqlıdır?

- özəl qurumlar
- səhmdar cəmiyyətləri
- kənd təsərrüfatı müəssisələri
- bütövlükdə cəmiyyət
- dövlət təsərrüfatları

581 Aqrar sferada istehsal-iqtisadi səmərəlilik nəycin əsasında müəyyənləşir?

- vəsait sərfi müqabilində
- əldə edilən nəticə ilə
- əldə edilən ümumi məhsulla
- əldə edilən ümumi gəlirlə
- əmək sərfi müqabilində

582 Aqrar sferada istehsal-texnoloji səmərəlilik nəyi özündə eks etdirir?

- resurslardan istifadəni
- məsrəflərdən istifadəni
- əmək haqqından istifadəni
- xidmətlərdən istifadəni
- əmək ehtiyatlarından istifadəni

583 Aqrar sahədə hansı məhsul bu mərhələnin dördündə (istehsal, tədarük, emal, istehlak) də itkiyə məruz qalır?

- kartof
- çörək
- üzüm
- meyvə
- tərəvəz

584 Aqrar sferada son məhsula nələr daxildir?

- məsrəflərin artma ehtimalı
- emaldan alınan ərzaq məhsulları
- əkinçilikdən alınan məhsullar
- əmək məhsuldarlığının yüksəlməsi
- heyvandarlıqdan alınan məhsullar

585 Aralıq məhsul kimi istifadə olunan qüvvəli yem nəyin son məhsuludur?

- emal müəssisələrinin
- kənd təsərrüfatının
- meşə təsərrüfatının
- balıqcılıq təsərrüfatının
- qarışq yem zavodunun

586 Aqrar sferada yağ istehsalında aralıq məhsul hansıdır?

- çay tikanın nullantısı
- kənd təsərrüfatından alınan yem və dən
- inəklərə verilən şirəli yem
- tərəvəzdən alınan nullantı
- heyvanlara verilən qaba yem

587 Aqrar sferada dövriyyə vəsaitindən istifadənin iqtisadi səmərəliliyinin əsas göstəricisi nədir?

- vəsaitin normalaşdırılmasıdır
- vəsaitin dövriyyə müddətidir
- vəsaitin həcmidir
- vəsaitin strukturudur
- vəsaitin artım dinamikasıdır

588 Aqrar sferada iqtisadi səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir?

- əmək məhsuldarlığı
- məhsuldarlıq
- mexanikləşmə
- istehsal xərci
- əmək haqqı

589 Aqrar sferada istehsal-texnoloji səmərəlilik nədən istifadənin səmərəliliyini əks etdirir?

- torpaq fondundan
- istehsal resursundan
- əmək sərfindən
- əmək haqqından
- əmək ehtiyatından

590 Aqrar sferada aralıq məhsul nəyi əks etdirir?

- ümumi məhsulun zay olan hissəsini
- ümumi məhsulun emal olunan hissəsini
- ümumi məhsulun satılan hissəsini
- ümumi məhsulun istehlaka sərf olunan hissəsini
- ümumi məhsulun tədarük olunan hissəsini

591 Aqrar sferada səmərəliliyin hansı forması müəyyən edilir?

- yalnız təşkilati

- sosial, istehsal-iqtisadi, texniki-texnoloji
- yalnız istehsal-iqtisadi
- yalnız sosial
- yalnız texniki-texnoloji

592 Bazar münasibətlərinin formalasdığı şəraitdə aqrar sferada məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur?

- əmək sərfinin
- iqtisadi səmərəliliyin
- məhsuldarlığın
- keyfiyyətin
- maya dəyərinin

593 Aqrar sferada əmtəəlik məhsul nəyə deyilir?

- emal olunan məhsula
- istehsal olunan məhsula
- satılan məhsula
- tədarük olunan məhsula
- saxlanılan məhsula

594 Aqrar sferada istehsalın iqtisadi səmərəliliyi hansı göstərici ilə ölçülür?

- mənfəət
- bunların hamısı
- maya dəyəri
- ümumi məhsul
- ümumi gəlir

595 Aqrar sferada istehsal-texnoloji səmərəliyin müəyyən edilməsində hansı göstərici götürülür?

- ümumi məhsulun 1 ha sahəyə düşən hissəsi
- bunların hamısı
- heyvandarlığın məhsuldarlığı
- istehsalın enerji tutumu
- 1 nəfər işçiyə düşən hissəsi

596 Aqrar sahədə sosial səmərəliliyi xarakterizə edən göstəricilər hansıdır?

- 1 nəfərə düşən pullu xidmət
- bunların hamısı
- ümumi real gəlirin səviyyəsi
- əmək haqqının səviyyəsi
- əhalinin təkrar istehsal göstəricisi

597 Aqrar sferada istehsalın iqtisadi səmərəliliyini xarakterizə edən göstəricilər hansıdır?

- müəssisənin maliyyə möhkəmliyi
- bunların hamısı
- istehsalın rentabelliyyi
- yararlı sahəyə görə ümumi gəlir, mənfəət
- 100 manat istehsal xərcinə düşən ümumi gəlir

598 Aqrar sferada səmərəliliyə hansı baxımdan qiymət verilir?

- şəxsi mənafə baxımından
- bunların hamısı
- iqtisadiyyat baxımından

- müəssisə marağı baxımından
- kollektivin mənafeli baxımından

599 Aqrar sferada itkilərin qarşısını necə almaq olar?

- material xərclərini azaltmaq
- bunların hamısı
- vəsait sərfinin aşağı salınması
- keyfiyyətin yüksəldilməsi
- əmək sərfinə nəzarət

600 Aqrar sferada xalis məhsulun azalmasına hansı amil təsir edir?

- məhsulların emalı zamanı
- bunların hamısı
- məhsulların toplanması zamanı
- məhsulların daşınması zamanı
- məhsulların saxlanması zamanı

601 Aqrar sferada xalis məhsulun yaradılmasının yeganə mənbəyi hansı sahədir?

- balıqcılıq təsərrüfatı
- kənd təsərrüfatı
- donuzçuluq təsərrüfatı
- nəqliyyat təsərrüfatı
- meşə təsərrüfatı

602 Aqrar sferada son məhsulun dəyərinə nələr daxildir?

- xidmətin və əsas fondların dəyəri
- kənd təsərrüfatında yaradılan xalis məhsul
- emaldan alınan xalis məhsul
- mübadilə sahələrinin xalis məhsulu
- bunların hamısı

603 Aqrar sferada kərə yağıın alınmasında aralıq məhsul kimi istifadə olunan süd hansı sahənin son məhsuludur?

- arıcılığın
- donuzçuluğun
- heyvandarlığın
- bitkiçiliyin
- qoyunçuluğun

604 Aqrar sferada alınan yem və dən nəycin son məhsulu hesab olunur?

- heyvandarlığın
- bitkiçiliyin
- yemçiliyin
- üzümçülüyü
- xidmət sahələrinin

605 Aqrar sferada idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinin nəyidir?

- genişləndirilməsidir
- fəaliyyətidir
- təşkilidir
- stimullaşdırılmasıdır
- məhdudlaşdırılmasıdır

606 Aqrar sferada iqtisadi münasibətlərin tənzimlənməsi, istehsal-iqtisadi əlaqələr kim tərəfindən idarə olunur?

- tam sərbəst
- xidmət sahələri
- Bələdiyyələr
- Nazirlik
- icra hakimiyyəti

607 Aqrar sferada idarəetmə nədir və onun əsas funksiyası nədən ibarətdir?

- əmək ehtiyatlarını hərəkətə gətirir
- işçilərin hərəkətini təmin edər və istiqamətləndirir
- əməyin stimullaşdırılmasını təmin edir
- istehsalın ixtisaslaşmasına səbəb olur
- istehsalı səmərəli təşkil edir

608 İqtisadi idarəetmə metodunun özüne məxsus nəyi vardır?

- mexanikləşmə üsulu
- iqtisadi mexanizmi
- münasibətləri
- təşkili üsulu
- maraqlandırma qaydası

609 Aqrar sferada inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır?

- müstəqilliyin təmin olunması
- mənfəətin artım surəti
- maddi maraq
- pul gəlirlərinin artması
- istehsalın ixtisaslaşması

610 Aqrar sferaya daxil olan sahələrinin idarə edilməsi kim tərəfindən həyata keçirilir?

- icra hakimiyyəti tərəfindən
- bələdiyyələr tərəfindən
- aqrar sahə tərəfindən
- müəssisələr tərəfindən
- nazirlik tərəfindən

611 Aqrar sahədə regionların, ərazilərin idarə edilməsi nə deməkdir?

- ictimai istehsalın idarə olunmasıdır
- bələdiyyələrin idarə olunmasıdır
- sosial idarəetmə sistemidir
- elmi-texniki tərəqqinin idarə olunmasıdır
- əməyin idarə olunmasıdır

612 Aqrar sferanın idarə edilməsi fənninin predmeti nədir?

- əmək münasibətləridir
- sosial münasibətdir
- iqtisadi əlaqədir
- aqrar sahədə istehsaldır
- elmi-texniki tərəqqidir

613 İqtisadi idarəetmə metodları kollektivə, onun ayrı-ayrı üzvlərinə mövcud iqtisadi vasitələrin köməyi ilə nə etməkdir?

- istehsalın təşkilidir
- fəaliyyəti əlaqələndirmək
- yardım etmək
- kömək göstərmək
- təsiretmə sistemidir

614 İqtisadi idarəetmə metodu nəyin idarə obyektinin fəaliyyətinə təsir vasitəsi ilə həyata keçirilir?

- əməyin təşkilinin
- mexanikləşmənin
- iqtisadi amillərin
- istehsalın texnologiyasının
- istehsala xidmətin

615 Aqrar sferada idarəetmə mərhələlərinin formalaşmasına nə təsir göstərir?

- təmərküzləşmə
- istehsal amilləri
- ixtisaslaşma
- inteqrasiya
- kooperasiya

616 Aqrar sahənin idarə edilməsinin təşkili üçün nəyi nəzərə almaq vacibdir?

- istehsalın intensivləşməsi
- istehsal xüsusiyyətləri
- iqtisadi əlaqələr
- əməyin təşkili qaydaları
- istehsal prosesinin mexanikləşdirilməsi

617 İdarəetmə amillərinə daxildir:

- bunların heç biri
- mövcud idarəetmə mexanizmi
- təbii-iqlim şraiti
- xarici-iqtisadi əlaqələr
- bunların hamısı

618 Elementlərin təşkilati quruluşunun obyektiv amillərinə aiddir:

- iqtisadi
- bunların hamısı
- idarəetmə amilləri
- təşkilati-texniki amillər
- sosial-iqtisadi

619 Ümumi dərkətmə üsullarına aiddir:

- bunların hamısı
- analiz-sintez və induksiya-deduksiya
- analiz, sintez
- induksiya, deduksiya
- müşahidə, eksperiment

620 Elmi idarəetmənin əsas xüsusiyyətlərinə aiddir?

- iqtisadi qanunlardan istifadə
- hamısı aiddir
- idarəetmə obyektinin modelləşdirilməsi
- idarəetmə subyektinin modelləşdirilməsi
- hadisələrin kəmiyyətcə ölçülməsi

621 İstehsalın idarə edilməsinin metodoloji əsasları hansılardır?

- idarəetmə funksiyaları, quruluşu
- idarəetmənin mahiyyəti, məzmunu, qanuna uyğunluqları, prinsipləri
- heç biri
- idarəetmə prosesi, onun xassələri, dinamik inkişafı, məqsədi
- idarəetmə mexanizmləri, üsulları

622 İdarəetmə elminin metodoloji əsası nəyin əsasında yaradılır?

- analiz əsasında yaradılan iqtisadi nəzəriyyə
- induksiya və deduksiya
- təhlil
- müşahidə
- analiz və sintez

623 İdarəetmə münasibətləri təşkilati əlaqələrin sayına görə necə olur?

- qarışq, xətti
- funksional, qarışq, xətti
- hamısı
- sadə və mürəkkəb
- sadə, mürəkkəb, funksional

624 İdarəetmə münasibətləri hansı yarımqrupa bölünmür?

- sahəvi
- regional
- regionlararası
- sahələrəsəsi
- ərazi

625 İdarə edən sistemin başlıca elementi hansıdır?

- idarəetmənin məqsədləri
- idarəetmə səviyyəsi
- heç biri
- idarəetmənin təşkilati quruluşu
- idarəetmənin nəticələri

626 Müasir şəraitdə istehsalın idarə edilməsi nə ilə daha çox bağlı olur?

- bunların heç biri
- adamların idarə edilməsi
- avadanlıqlardan səmərəli istifadə edilməsi
- istehsal şəraitin daha da yaxşılaşdırılması
- bunların hamısı

627 İdarəetmə nəzəriyyəsində canlı aləm neçə komponentə ayrıılır?

- 6
- 3
- 5

4  
 2

628 Texniki sistemlərin idarə edilməsini kim əşyaların idarə edilməsi adlandırmışdır?

- F.Engels
- F.Kene
- D.Rikardo
- A.Smit
- K.Marks

629 Aqrar sferada idarəetmə quruluşunun texniki-təşkilati prinsipi hansıdır?

- idarəetmənin mərhələli olması
- bir-birinə qarşılıqlı təsiri
- son nəticəyə nail olması
- idarəetmənin bir-biri ilə bağlılığı
- təşkilati və iqtisadi vahidlik

630 Aqrar sferada idarəetməni təsnifləşdirən əsas amil hansıdır?

- idarəetmənin inzibati metodu
- idarəetmə funksiyası
- canlı təbiətdə və cəmiyyətdə idarəetmə
- idarəetmənin iqtisadi metodu
- istehsalın idarə edilməsi

631 Daxili və xarici əlaqələr yaratmaq yolu ilə idarəetmə sisteminin hissələri arasında uyğunluğun yaradılması hansı funksiya ilə yerinə yetirilir?

- inzibati
- əlaqələndirmə
- iqtisadi
- təşkilati
- sosial

632 Aqrar sferada idarəetmə sistemi hansı funksiyası ilə ixtisaslaşma, proporsionallıq, paralellik, ahəngdarlıq həyata keçirilir?

- texnoloji
- təşkil etmə
- iqtisadi
- texniki
- sosial

633 Aqrar sferada idarəetmə prosesi məqsəd qoyuluşu ilə başlayır və məqsədin yerinə yetirilməsinin nəyi ilə başa çatır?

- istehsalın nəticəsi ilə
- uçotu və təhlili ilə
- gəlirlərin alınması ilə
- məhsul satışı ilə
- məhsulun emalı ilə

634 Kənd təsərrüfatı müəssisələrində istehsalın həcminin kəskin artması nəticəsində idarəetmə funksiyasında yerinə yetirən nəyin dəyişməsi baş verir?

- heç nə dəyişmir
- işlərin həcmi və sistemi dəyişir

- funksiyalar dəyişir
- funksiyalar yeniləşir
- funksiyalar təzələnir

635 İdarəetmə quruluşunun təşkilati-texniki prinsiplərinə aiddir:

- təşkilati və iqtisadi vahidlik
- quruluş uyğunluğu
- məqsədyönlü fəaliyyət
- bunların heç biri
- bunların hamısı

636 Hazırda yararlı torpaqlarımızın neçə faizi kənd təsərrüfatı fermerləri və başqa özəl qurumların əlindədir?

- .7
- 1
- 98%-dən çoxu
- 50%-ə qədəri
- 20-30%

637 İstehsalın idarəetilməsində istifadə olunan iqtisadi-riyazi üsullar hansılardır?

- bunların heç biri
- bunların hamısı
- dinamik programlaşdırma
- xətti
- kütləvi xidmət nəzəriyyəsi

638 İstehsalın idarəetməsi nəzəriyyəsinin məzmunu nə ilə müəyyənləşir?

- idarəetmə qərarları ilə
- hamısı ilə
- onun obyekti ilə
- onun subyektləri ilə
- idarəetmənin məqsədi ilə

639 İstehsalın idarəetməsi neçə bölmədən ibarətdir?

- 3
- 6
- 2
- 5
- 4

640 İdarəetmə elminin mahiyyəti nədən ibarətdir? (tam cavabı seçin)

- idarəetmədə insanların məqsədyönlü fəaliyyət qanunlarının, qanuna uyğunluqlarının aşkar edilməindən, prinsip, funksiya, forma və üsulların, metodların, qaydaların müəyyənləşdirilməsindən ibarətdir
- qanuna uyğunluqların aşkar edilməsi, prinsip, funksiya, forma və üsulların, müəyyənləşdirilməsi
- idarəetmədə insanların məqsədyönlü fəaliyyət qanunlarının, qanuna uyğunluqlarının aşkar edilməsindən, prinsip, funksiya, forma və üsulların müəyyənləşdirilməsindən ibarətdir
- insanların məqsədyönlü davranışının müəyyən edilməsi
- heç biri

641 İştirakçıların sayına görə idarəetmə münasibətləri necə bölünür?

- qruplararası
- heç birinə
- hamısı
- sistemlərarası

şəxsi

642 İdarəetmə elmi hamsı elmlərə aiddir?

- dəqiq
- iqtisadi
- iqtisadi-təşkilati
- humanitar
- sosial-fəlsəfi

643 Sosial-iqtisadi sistemlər neçə sistemdən ibarətdir?

- 4
- 5
- 6
- 2
- 3

644 Elementləri təhlil edərkən nəyi nəzərə almaq lazımdır?

- daxili mühit və ətraf mühit
- ətraf mühitin təsirini
- daxili amili
- hamısını
- elementlərin quruluşunu

645 Mürəkkəb və dinamik inkişaf edən sosial-iqtisadi sistemlərə aiddir?

- regionlar
- hamısı
- kəndli təsərrüfatları
- sahibkarlığın formaları
- dövlət təsərrüfatları

646 İdarəetmə obyekti olmaqla istehsal -

- sosial-siyasi sistemdir
- sosial-iqtisadi sistemdir
- siyasi-iqtisadi sistemdir
- yalnız iqtisadi sistemdir
- sosial sistemdir

647 İstehsal şəraitində idarəetmənin qlobal məqsədi nədir?

- bunların hamısı
- hərtərəfli inkişaf etmiş şəxsiyyətin formallaşması
- istehsalın maddi-texniki bazasının yaradılması
- istehsalın maddi-texniki bazasının yaradılması və hərtərəfli inkişaf etmiş şəxsiyyətin formallaşması
- bütün sahələr üzrə inkişafın əldə olunması

648 İstehsalın idarə edilməsi dedikdə nə başa düşülür?

- bunların heç biri
- istehsal sahəsində xidmətlərin göstərilməsinin təmin edilməsidir
- insanların maddi tələbatını ödəyən insan fəaliyyətlərinin əlaqələndirilməsi, istiqamətləndirilməsi başa düşülür
- insanların maddi və mənəvi tələbatını ödəmək üçün məhsul istehsalı edən və xidmət sahələrində çalışan insanların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi başa düşülür
- insanların maddi, mənəvi, əxlaqi tələbatlarını ödəmək üçün məhsul istehsal edən və xidmət sahələrində çalışan insanların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi başa düşülür

649 İdarəetmə nəzəriyyəsinə görə canlı aləm hansı komponentlərə ayrıılır?

- heç bir komponentə ayrılmır
- cansız təbiət və insan cəmiyyəti
- cansız və canlı təbiət
- canlı, cansız təbiət və insan cəmiyyəti
- canlı təbiət və insan cəmiyyəti

650 Aqrar sferada hər bir orqanın məqsədyönlü fəaliyyəti nədir?

- məsuliyyətdən yayınma
- hüquqlarının müəyyən edilməsi
- idarəetmədə konkret vəzifə
- vəzifəli şəxsin məsuliyyəti
- hüquqlarının olmaması

651 Aqrar sferada idarəetmə obyektinə nələr aid edilir?

- funksiyalar, resurslar
- verilən göstərişlər, mütəxəssislər, kollektiv
- idarəedici qərarlar, əmrlər
- bunların hamısı
- təşkilati struktur, texnoloji əməliyyatlar

652 Aqrar sferada idarəetmə prosesini ümumi şəkildə təsnifləşdirməyə imkan verən amil nədir?

- sosial sistemlərdə idarəetmə
- canlı təbiətdə idarəetmə
- texniki sistemlərdə idarəetmə
- cansız təbiətdə idarəetmə sistemi
- bioloji sistemlərdə idarəetmə

653 Aqrar sferada sahibkarlıq formalarının idarə edilməsi qaydaları necə müəyyən edilir?

- inzibati qaydada
- göstəriş əsasında
- təşkilati qaydada
- normativ yollarla
- sərbəst qaydada

654 Aqrar sferada istehsalın miqyasının dəyişməsi idarəetmə funksiyasının məzmununa necə təsir göstərir?

- ciddi şəkildə dəyişir
- genişlənir
- məhdudlaşır
- dəyişmir
- yenidən qurulur

655 İstehsal amilləri nəyə təsir göstərir?

- bunların heç biri
- həcmində və əmək tutumuna, işçilərin sayına
- idarəetmə funksiyalarının tərkibinə
- bunların hamısı
- idarəetmə mərhələlərinin formallaşmasına

656 Sosial-iqtisadi və sosial-siyasi amillərə daxildir:

- dövlət quruluşu və inzibati bölgü

- istehsal vasitələri üzərində mülkiyyət
- rəhbərlik prinsipi və metodları
- bunların hamısı
- regionların milli və tarixi inkişafı

657 İstehsal fəaliyyəti prosesində idarəetmə münasibətləri necə xarakter daşıyır?

- ictimai
- siyasi
- təşkilati
- iqtisadi
- fərdi

658 Sosioloji üsullara aiddir:

- bunların heç biri
- müsahibə
- anketləşdirmə
- bunların hamısı
- sorğu

659 İstehsalın idarəolunmasının təşkilati formasına aiddir:

- heç biri
- idarəetmə prosesləri, onların inkişafı, məqsədi
- idarəetmənin mahiyyəti, məzmunu, qanunları, prinsipləri
- burada idarəetmə funksiyaları, quruluşu, ərazi və sahəvi idarəetmənin uzlaşdırılması
- idarəetmə mexanizmi, üsulları

660 İstehsalın idarəedilməsi fənni -

- heç biri
- istehsalın daha səmərəli təşkili qaydalarını hazırlayır
- istehsalda insanlara səmərəli iş qaydalarının öyrədilməsini təmin edir
- istehsalçı insanlara təsir üsullarının kompleks tətbiqi yollarını və istiqamətlərini hazırlayır
- hamısı

661 Yarımsistemlər nəyin nəticəsində yaranır?

- sadə və iri sistemlərin kompozisiyası
- iri və mürəkkəb sistemlərin kompozisiyası
- sadə sistemlərin dekompozisiyası
- iri və mürəkkəb sistemlərin dekompozisiyası
- sadə və mürəkkəb sistemlərin kompozisiyası

662 Elementlər hansı funksiyaları yerinə yetirə bilər?

- özünütənzim və icraedici
- özünütənzimləmə
- sərəncamverici
- sərəncamverici və icraedici
- icraedici

663 Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi sistemlər nəyə əsaslanır?

- təsərrüfatçılıq formalarına
- müxtəlif təsərrüfatçılıq formalarına və sosial-iqtisadi münasibətlərə
- müxtəlif mülkiyyət formalarına
- müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına

- sosial-iqtisadi münasibətlərə

664 Real həyatda idarəetməni zərurətə çevirən amillər?

- maddiləşmiş və canlı əməyin kəskin asılılığı  
 əmək bölgüsünün ixtisaslaşması, təmərküzləşməsi  
 bunların heç biri  
 bunların hamısı  
 əmək bölgüsü

665 Aqrar sferada idarəetmə subyektinə kimlər daxildir?

- bunların heç biri  
 ailə təsərrüfatı  
 fərdi sahibkarlar  
 ev təsərrüfatı  
 bütün rəhbər işçilər

666 Aqrar sferada istehsalın idarə edilməsinin öyrənilməsində hansı yanaşma üsullarından istifadə olunur?

- modelləşdirmə  
 sistemli yanaşma  
 bunların hamısı  
 konkret tarixi yanaşma  
 kompleks və aspekti yanaşma

667 Aqrar sferada təsərrüfatın istehsal fəaliyyətini istiqamətləndirən, nizamlayan amil nədir?

- planlaşdırma  
 iqtisadi sistem  
 təşkilati-texniki sistem  
 vergi sistemi  
 iqtisadi təhlil

668 Sahibkarlıq fəaliyyəti şəraitində aqrar sferada idarəetmənin hansı formasından istifadə olunur?

- inzibati amirlik  
 normativ  
 iqtisadi  
 təşkilati  
 müqayisə

669 Aqrar sferada idarəetmənin hansı üsullarından həm ayrılıqda və həmdə idarəetmənin başqa üsullarını həyata keçirməkdə istifadə oluna bilər?

- sosial  
 siyasi  
 texnoloji  
 təşkilati  
 inzibati

670 Aqrar sferada idarəetmə funksiyalarına nə aiddir?

- bunların heç biri  
 tədarük, satış, saxlanma  
 bunların hamısı  
 xammal istehsal edən sahələr  
 emal müəssisələr

671 Aqrar sferada idarəetmə funksiyaları təzahür və mahiyyət etibarilə necə olur?

- eyni
- oxşar
- əlaqələri çox yaxın
- müxtəlif
- əlaqəli

672 Hansı mexanizm vasitəsilə cəmiyyətdə pul fondları yaradılır?

- maliyyə
- qiymət
- torpaq
- hüquq
- istehsal

673 Hansı proseslərdə iqtisadi stimullaşdırmadan geniş istifadə olunur?

- məhsulun keyfiyyətinin yüksəldilməsində
- heç birində
- texniki tərəqqidə
- istehsal xərcinin azaldılmasında
- hamısında

674 Əhalinin əsas hissəsinin gəlirlərinin başlıca mənbəyini nə təşkil edir?

- xarici investisiya
- vergilər
- əmək haqqı
- bank kreditləri
- sosial yardımalar

675 İqtisadi idarəetmə vasitəsilərindən hansılar yalnızdır?

- faiz, vergi
- qiymətli kağızlar
- renta, kredit
- heç biri
- mənfəət, pul

676 Respublikamızın qarşısına qoyduğu əsas strateji məqsəd nədir?

- açıq qapı siyasetinə keçmək
- xarici ölkələrdən borc almaq
- vergiləri artırmaq
- iqtisadi müstəqilliyə nail olmaq
- daxili bazarda xarici məhsulların payını artırmaq

677 Makro səviyyədə idarəetməyə hansılar daxildir?

- pul tə davülünün sabitliyini saxlamaq
- inflasiyaya yol verməmək
- hamısı daxildir
- cəmiyyətin gəlirlərini formalasdırmaq
- sosial ədaləti təmin etmək

678 İqtisadi sistemin idarə olunmasının tipləri aşağıdakılardır:

- daxili - xarici

- kortəbii - şüurlu
- məhdud - qeyri-məhdud
- uzun - qısa
- açıq - qapalı

679 İdarəetmənin subyektləri hansılardır?

- heç biri
- müxtəlif fondlar
- banklar, sahibkarlar və menecerlər
- dövlət və onun orqanları
- hamısı

680 Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin genişlənməsini gündəmə gətirən və 1998-2001-ci illəri əhatə edən mərhələ hansıdır?

- 2
- 3
- 1
- 4
- 5

681 Əlaqələndirmə funksiyası vasitəsilə nə öyrənilir?

- inzibati metodla istehsalın idarə edilməsi
- idarəetmədə yeni üsulların tətbiqi
- daxili və xarici əlaqə yaratmaq yolu ilə idarəetmə sisteminin tənzimlənməsi
- istehsalçı ilə istehlakçı arasında münasibət
- xammal istehsalı və emal müəssisələri arasında əlaqələr

682 Aqrar sahədə istehsal resursları nədir?

- məhsulun və xidmətlərin müəyyən edilməsi
- torpaq, su, əmək ehtiyatları, əsas fondların məcmuudur
- müxtəlif təsərrüfatçılıq formaları
- istehsala məsrəflərin strukturu
- torpağın iqtisadi cəhətdən qiymətləndirilməsi

683 Respublikamızın aqrar iqtisadiyyatının hansı sistemdə idarəetmə sistemini təkmiləşdirmək məqsədəyəyğundur?

- kolxoz
- aqrobiznes
- maşınqayırma
- sənaye biznesi
- sovxozi

684 İqtisadi böhrandan çıxməq üçün ilk növbədə hansı sistemdə qayda-qanun yaradılmalıdır?

- sənaye
- maliyyə
- istehsal
- istehlak
- kənd təsərrüfatı

685 Nə vasitəsilə daxili bazar müdafiə olunur, dövlətin valyuta ehtiyatları artırılır?

- əmək müqaviləsi
- renta

- pul fondları
- gömrük vergisi
- faizlə

686 Konkretlik prinsipinə hansılar daxildir?

- daxili amilləri nəzərə almamaq
- effektivliyə nail olmaq
- optimallığa nail olmaq
- heç biri
- aşağı mənfiəti əldə etmək

687 İqtisadi idarəetmənin əsas funksiyaları hansılardır?

- obyektiv-subyektiv
- meqoiqtisadiyyat səviyyəsində
- mezoiqtisadiyyat səviyyəsində
- makroiqtisadiyyat və mikroiqtisadiyyat səviyyəsində
- fizika-kimya

688 İqtisadi sistemin idarə olunmasının neçə tipi mövcuddur?

- 2
- 1
- 5
- 4
- 3

689 Taxıl ehtiyatının hansı hissəsi yerli istehsal hesabına ödənilməkdədir?

- 40-57%
- 1
- 10-12%
- 80-85%
- 70-73%

690 İdarəetmədə təşkiletmə funksiyası nödir?

- idarəetmədə funksiyaların bölgüsü
- elmi-texniki tərəqqinin tətbiqi
- istehsal fəaliyyətinin tənzimlənməsi
- əmək fəaliyyəti elementləri arasında nisbət və onların təsir qaydasının nizamlanması
- idarəetmə obyektlə subyekt arasında münasibət

691 İsveç kooperativində istehsalçı öz məhsulunun kimə və hansı qiymətə realizə edir?

- ala bilməz, qadağandır
- almamalıdır, sərr olmalıdır
- ala bilməz, gizli qalmalıdır
- ala bilər, tam aşkarlıqdır
- ala bilər, çox nadir hallarda

692 Aqrar iqtisadiyyatın inkişafında özəl qurumlarının təşkili və idarəedilməsi məsələsində hansı ölkənin təcrübəsi diqqətə layiqdir?

- Yaponiya
- Mozambik
- Türkiyə
- İsveç

Polşa

693 Pul tədavülü onun hərəkət qanununa uyğun olduqda, pul qiymətdən düşmədikdə, normadan artıq pul buraxılmadıqda nə baş verir?

- maliyyə böhranı
- iqtisadi böhran
- inflyasiya
- heç biri
- iqtisadiyyatın iflic olması

694 Qiymətlər vasitəsilə forma (az daxili olmasından) hansı yalnızdır?

- müəssisənin istehsal xərci və mənfəəti
- ticarət təşkilatının mənfəəti
- gəlirdən dövlət büdcəsinə tədiyyələr
- heç biri
- idarə orqanlarının gəlirləri

695 Aşağıdılardan hansı tələbata daxil deyil?

- sosial
- kollektiv
- şəxsi
- hamısı daxildir
- maddi

696 Pul tədavülü, qanun tələbləri nəzərə almadan tədavülə fasılısız pul buraxılması nəyə səbəb olur?

- kənd təsərrüfatının inkişafına
- vəziyyətin yaxşılaşmasına
- iqtisadi inkişafa
- inflyasiyaya
- istehsalın artımına

697 Mikrosəviyyədə idarəetməyə hansılar daxildir?

- heç biri
- yüksək mənfəət götürmək
- amilərinin səmərəli bölgüsü ilə gəlirliliyi artırmaq
- hamısı
- istehsalın optimal strukturunu yaratmaq

698 İqtisadi idarəetmə hansı növ iqtisadi qanunların tələblərinə uyğun olaraq həyata keçirilməlidir?

- subyektiv
- əxlaqi
- maddi
- obyektiv
- prespektiv

699 İdarəetmə funksiyalarını həyata keçirmək üzrə yaranan münasibətlərdir

- iqtisadi münasibətlər
- yeyinti sənayesi
- kənd təsərrüfatı
- idarəetmə münasibətləri
- maşınqayırma

700 Əhalini ərzaq təminatı ölkənin hansı siyasetinin başlıca istiqamətlərindən biridir?

- heç biri
- sosial-siyasi
- iqtisadi-sosial
- hüquqi
- sosial